



Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana səfəri



Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonovun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçıları 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün sentyabrın 14-də Tacikistana səfər edib.

Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonov ilə təkbətək görüşü olub.

Düşənbədə Mərkəzi Asiya Dövlət Başçıları 5-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib.

Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçıları 5-ci Məşvərət görüşündə çıxış edib.

Çıxışlardan sonra BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciəti təqdim olunub.

Daha sonra Məşvərət görüşünün Birgə Bəyanatı imzalanıb.

Prezident İlham Əliyev Düşənbədə Qurbanqulu Berdiməhəmmədovun təltif olunma mərasimində iştirak edib.

Tacikistanın paytaxtı Düşənbə şəhərində "Dostluq Axşamı" konsert proqramı keçirilib.

Prezident İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçıları 5-ci Məşvərət görüşündə iştirak edən prezidentlər konsertə baxıblar.

→ 2-3

15 Sentyabr Bilik Günüdür

Dövlətin qayğısı sayəsində yeni təhsil müəssisələrinin coğrafiyası genişləndirilir

Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər ölkələrin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək üçün təhsil islahatlarını uğurla davam etdirir.

→ 16

"Boz zona" tezliklə quruculuq məkanına çevriləcək

Azərbaycan öz ərazisində erməni separatizminin mövcudluğuna imkan verməyəcək

Ermənistanın hazırkı mənfur niyyəti Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağ bölgəsində separatizm dəstək verməkdir. Lakin Azərbaycan Ermənistan və onun qondarma rejiminə heç zaman imkan verməyəcək ki, beynəlxalq hüquqla tanınan ərazisində "boz zona" yaratsın. Dövlətimiz bununla bağlı istənilən fəaliyyətin qarşısını qətiyyətlə alacaq.

→ 5

Azərbaycan-İsrail dostluğu və əməkdaşlığının genişləndirilməsi yolunda birgə səylər göstərəcəyik

İsrail Dövlətinin Prezidenti zati-alləri cənab İsxak Hersoqa

Hörmətli cənab Prezident!

Sizi və Sizin simanızda dost İsrail xalqını qarşıdan gələn yəhudi yeni ili - Roş ha-Şana bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ön səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

İnsanlara yeni ruh gətirən, gələcəyə dair yeni ümidlər bəxş edən bu nurlu bayramın Sizə və ailənizə, dost xalqınıza və ölkənizə xoş günlər, əmin-amanlıq, firavanlıq və bol ruzi-bərəkət bəxş etməsini diləyirəm.

Əminəm ki, milli-mənəvi dəyərlərini daim uca tutan xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-İsrail dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 sentyabr 2023-cü il



Azərbaycanda nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür

Azərbaycanın yəhudi icmasına

Hörmətli həmvətənlər!

Sizi - Azərbaycanın yəhudi icmasını yeni il bayramınız Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, hər birinizə ön səmimi arzu və diləklərini yetirirəm.

Dünyada sivilizasiyalararası və mədəniyyətlərə dialoqa mühüm töhfələr verən Azərbaycanda tarixən olduğu kimi, bu gün də yüksək birgəyaşayış mədəniyyəti, ayrı-ayrı xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür. Müasir demokratik prinsiplər əsasında insan hüquq və azadlıqlarının təminatı, etnik azlıqların dil və mədəniyyətinin qorunub saxlanması, multikultural dəyərlərin və tolerantlıq ənənələrinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca istiqamətlərindəndir.

Etməmədəni rəngarəngliyi ilə seçilən ölkəmizdə yüz illərdir məskunlaşan və Azərbaycanı

özünə doğma vətən bilən yəhudi icması sülh, əmin-amanlıq şəraitində yaşayaraq heç vaxt antisemitizmə, ayrı-seçkiliyə məruz qalmamış, cəmiyyətimizin ayrılmaz hissəsinə və bərabər hüquqlu üzvünə çevrilmişdir. Əlamətdar haldır ki, yəhudi əsilli vətəndaşlarımız respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edirlər, ümumi evimiz olan Azərbaycanın inkişafı və tərəqqisi naminə səylərini əsirgəmir.

Roş ha-Şana yeniləşmə, xoş müjdələr, mənəvi saflıq bayramıdır. Bu əziz gün münasibətilə bir daha hamınıza səmimi təbriklərimi çatdırıram, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulaşıram.

Bayramınız mübarək olsun!

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 sentyabr 2023-cü il



Ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan" qəzeti bu gün demokratiyanın, siyasi pluralizmin, aşkarlığın təminatçısı, siyasi mütəsna rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qəzəzsiz işıqlandırılır.

Heydər ƏLİYEV

XX əsrin sonlarında ölkəmiz yenidən müstəqilliyə qovuşduqdan sonra nəşri bərpə olunmuş "Azərbaycan" qəzeti öz ənənələrini davam etdirərək, milli dövlət quruculuğu prosesində fəal iştirakı ilə seçilmişdir. Qəzet peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etmiş, ölkəmizin sosial-iqtisadi tərəqqisi, vətəndaş cəmiyyətinin formalaşması, milli həmrəyliyin möhkəmlənməsi və digər sahələrdə həyata keçirilən dövlət siyasəti barədə həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.

İlham ƏLİYEV

UZUN YOLUN YOLÇUSU

"AZƏRBAYCAN" QƏZETİ:

- Etibarlıdır - yalnız həqiqətləri yazır və yayır;
- Doğrudur - faktlar döndə-döndə yoxlanıldıqdan sonra qəzet səhifəsinə çıxarılır;
- Mövqeyi aydın və qətiyyətlidir - daim müstəqil dövlətimizin və xalqımızın maraqlarını müdafiə edir;
- Tərəfsizdir - dövlət dəyişsə də, əqidəsini dəyişməyib, korporativ maraqlara uyaraq haqsız mövqə sərgiləməyib;
- Dövlətə və xalqa sədəqəti daim uca tutub, onu öz əməlinə çevirib;
- Milli mətbuatımızın ənənə və prinsiplərinə daim sadıq qalıb, öz kökündən ayrı düşməyib;
- Özünlə yaratdığı ənənə və prinsiplərini də heç zaman dəyişməyib;
- Yüksək qələm sahiblərinin, peşəkarların çalışdığı orqan olub!

◆ ◆ ◆

"Azərbaycan" üçün növbəti sınaq dövrü 44 günlük Vətən müharibəsinin başlaması oldu!

Bu, adı müharibə deyildi!
Bu, otuz illik işğala son qoyan, XXI əsrin müharibələr tarixində yeni səhifə açan, dünyanın ən güclü dövlətləri üçün belə nümunəyə çevrilən müharibə oldu!

Müzəffər Ali Baş Komandan İlham Əliyev ən yeni strategiya və taktika tətbiq edərək BMT-nin, ATƏT-in, beynəlxalq hüququn və qurumların bacarmadığı işi 44 gündə zəfərlə həll etdi!

Bes əsrlik dövrə ilk dəfə itirilmiş Azərbaycan torpaqlarını geri qaytardı, iki əsrlik Qarabağ münaqişəsinə son qoydu!

Düşməni ordu və hava qüvvələri ilə darməğul etdi, kapitulyasiya aktına imza atdı!

Xalqın milli birliyinə nail oldu, müstəqillik dövründə doğulmuş gənclərdən ibarət müasir ordu quraraq bütün Qarabağı, Şərqi Zəngəzuru və Şuşanı düşməndən azad etdi!

Bu müharibədə Azərbaycan əsgər və zabitləri, xüsusi təyinatlılar qeyri-adi şücaət və qəhrəmanlıqlar göstərdilər, bir qismi Vətən

uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı!

"Azadlıq" meydanında möhtəşəm qələbə paradı keçirilərək hərbi zəfərimiz bütün dünyaya nümayiş etdirildi.

Bütün bunlar barədə "Azərbaycan" qəzeti böyük məhəbbətlə, qürurla, heyranlıqla, peşəkarlıqla yazdı. Vətən müharibəsi qəhrəmanları, şəhidlər, ordu bölmələri barədə məqalə, çəçək və reportajlar verdi.

Sonra bu yazıların bir qismi toplanaraq "Xilaskar İlham Əliyev" adlı Vətən müharibəsi barədə yeni kitab nəşr etdirildi.

◆ ◆ ◆

Bu gün müstəqil Azərbaycan başladığı işləri uğurla davam etdirir:

- İqtisadi gücünü və hərbi qüdrətini artırır.
- Qarabağın və Şərqi Zəngəzuru bərpə və yenidən qurulması prosesini sürətlə davam etdirir.
- Beynəlxalq nüfuzunu artırır, Qoşulmama Hərəkatına uzaqgörən rəhbərliyi sayəsində dünyada gedən siyasi proseslərə müəyyən təsir göstərir.
- Türkiyə ilə əlaqəli fəaliyyəti, hərbi mütəfiqliyi gücləndirir.
- İsrail və Pakistanla əməkdaşlığı və dostluğu yeni səviyyəyə qaldırır.
- Avropa İttifaqı ilə münasibətləri daha da gücləndirərək qitənin mavi qaz və "yaşıl enerji" ilə təminatında fəal rol oynayır.
- Avropa dövlətləri ilə ikitərəfli əməkdaşlığa və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir.
- Kapitulyant ölkə ilə qoyduğu şərtlər əsasında danışıqlar apararaq iradə və istəklərini sonadək həyata keçirmək əzmi nümayiş etdirir.
- Bütün bu və digər məsələlər barədə "Azərbaycan" qəzeti sistemli və rəngarəng yazılar dərc edir, Prezident İlham Əliyevin çoxəhətlili fəaliyyətini geniş və hərtərəfli işıqlandırır.

Bu gün görülən möhtəşəm işlər sabah müstəqil dövlətimizin şərəfli səhifələrindən birinə çevriləcəkdir.

"Azərbaycan" dövrün doğru və obyektiv salnamasının yazılmasına da öz dəyərli töhfələrini verməkdədir.

→ 6-7

Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana səfəri

Azərbaycanı və Mərkəzi Asiya ölkələrini

Düşənbə Beynəlxalq Aeroportunda qarşılanma



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dövləti ilə Mərkəzi Asiya Dövlət Başçıların 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün sentyabrın 14-də Tacikistana səfərə gedib.

AZƏRTAC xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərafinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzadə və digər rəsmi şəxslər qarşılayıblar.



Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib



Sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçıların 5-ci Məşvərət görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib.

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçıları qarşıladı. Sonra birgə foto çəkdirildi.

Tacikistan Prezidenti Emoməli Rəhmon qonaqları salamlayaraq dedi: Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyev sammitimizin işində fəxri qonaq qismində iştirak edir. Sizi salamlayıram.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışında vurğuladı: Fəxri qonağımızı, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi xüsusi olaraq salamlamaq istəyirəm. Qardaş Azərbaycanın liderinin iştirakı xalqlarımızın çoxoxşarlıq dostluq tellerinin və qarşılıqlı anlaşmanın hərtərəfli möhkəmlənməsinə yönəlmiş səmimi səylərinin göstəricisidir.

Əminəm ki, bugünkü sammit həqiqətən əlamətdar olacaq və çoxplanlı əməkdaşlığımızın gələcək dinamikasını müəyyən edəcək.



Qırğızıstan Prezidenti Sadır Japarov çıxışında qeyd etdi: Fərsətdən istifadə edərək mən də Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevi salamlamaq istəyirəm.

Türkmənistan Prezidenti Sərdar Bərdiməhəmmədov çıxışında bildirdi: İcazə verin, mən də Mərkəzi Asiya Dövlət Başçıların Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edən hörmətli İlham Heydər oğlunu salamlayım.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısının tədbirdə iştirakını yüksək qiymətləndirərək dedi: Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevi bizim görüşümüzə görməkdən şadam. Sizin iştirakiniz region ölkələrinin Azərbaycan ilə dərindən qarşılıqlı əlaqələrinin və əməkdaşlığın hazırkı yüksək səviyyəsinin daha bir təsdiqidir.

Ölkələrimizin gələcək nəqliyyat potensialını artırmaq məqsədilə sahə nazirlərinin görüşləri çərçivəsində Mərkəzi Asiyanın nəqliyyat və tranzit haqqında sazişlər hazırlanmasını, Çin, Cənubi Asiya və Yaxın Şərqi ölkələrinə, Avropa İttifaqına çıxış üçün səmərəli nəqliyyat dəhlizlərinin konkret mexanizmlərinin biznes üçün sərfəli keçid tarifləri tərtib edilməklə yaradılmasını, nəqliyyat xidmətlərinin liberallaşdırılması üzrə tədbirlər planının tərtib edilməsini, icazə prosedurlarının optimallaşdırılmasını, beynəlxalq daşımaların inteqrasiyalı rəqəmsal platformalarının yaradılması məsələsinin nəzərdən keçirilməsini, azərbaycanlı tərəfdaşlarımızın birgə işimizə fəal qoşulmasını təklif edirəm.

Sonra çıxış üçün söz dövlətimizin başçısına verildi.

Təkbətək görüş



Sentyabrın 14-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyevi salamlayan Prezident Emoməli Rəhmon dedi:

Hörmətli İlham Heydər oğlu, Sizi Tacikistanda salamlayıram. Elə bu yaxınlarda biz birlikdə Sizin Tacikistana dövlət səfərinizi həyata keçirdik. Sizə ölkəmizdə xoş vaxt keçirməyi arzu edirəm. Sammitdə - Mərkəzi Asiya Dövlət Başçıların Məşvərət görüşündə iştirak etmək üçün dövlətimizi qəbul etdiyinizə görə sağ olun.

Prezident İlham Əliyev: Emoməli Şaripoviç, sağ olun. İlk növbədə, bu mühüm tədbirdə fəxri qonaq qismində iştirak etmək üçün dövlətinizə görə təşəkkürümü bildirmək istədim. Mən bunu çox yüksək qiymətləndirirəm. Belə mühüm tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir və xüsusilə yenidən gözəl Düşənbə şəhərində olmaq xoşdur.

Prezident Emoməli Rəhmon: Sağ olun. Prezident İlham Əliyev: Siz mənim çox uğurlu və yaxşı nəticələrlə keçən dövlət səfərimizi qeyd etdiniz. Mən dialoqumuzu davam etdirmək məqsədilə Sizin üçün əlverişli vaxtda Azərbaycana dövlət səfəri etməyinizlə bağlı artıq Sizə rəsmi məktub göndərmişəm.

Prezident Emoməli Rəhmon: Çox sağ olun.

Hörmətli Emoməli Şaripoviç. Hörmətli dövlət başçıları, öziz dostlar. Əvvəlcə Mərkəzi Asiya Dövlət Başçıların 5-ci Məşvərət görüşünün işində fəxri qonaq kimi iştirak etmək məqsədilə dövlətə görə Tacikistan Prezidenti, hörmətli Emoməli Şaripoviç Rəhmona təşəkkür etmək istədim. Eyni zamanda bu tədbirdə Azərbaycanın iştirakına verdikləri dəstəyə görə hörmətli həmkarlarıma minnətdarlığımı bildirirəm.

Mən bu il qardaş Tacikistana ikinci dəfə səfər edirəm. Apreldəki dövlət səfərim, səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdi. Tacikistan Prezidentinin Azərbaycana dövlət səfərini səbirsizliklə gözləyirik. Əminəm ki, səfər əlaqələrimizin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Bu fərsətdən istifadə edərək dost Tacikistan xalqını Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm.

Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxoxşarlıq qardaşlığı münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.

Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi hom ikitərəfli, həm çox-tərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqil dövlətini dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demokratiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.

Mən Məşvərət Şurasının işində ilk dəfə iştirak edirəm və əminliyimi bildirirəm ki, regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq.

Son iki il ərzində mən Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etmişəm. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana dəfələrlə səfərlər ediblər. İlin sonuna qədər qarşılıqlı səfərlərin fəal dinamikasını davam etdirəcəm.

İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artma mərkəzidir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.

Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sonayə əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyanın olan şirkətlərinin bu yaxınlarda Azərbaycan Mərkəzi Asiya Ölkələri Azad İqtisadi Zonasına marağını artırırıq.

Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana səfəri

Xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır

Düşənbədə Mərkəzi Asiya Dövlət Başçıları'nın 5-ci Məşvərət görüşü keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib

Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilir ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturunu onlar üçün açıqdır.

Şərq-Qərb marşrutu ilə yükdaşmalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfindən müasirləşdirilir. Gələcək il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır.

Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlerin artan tələbatını nəzərə alaraq, biz gəmiqayırma zavodunun imkanlarını genişləndirilməsi üzərində fəal çalışırıq. Yeni səmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq.

Daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılması, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsi və əhəngdarlığını təmin etmək zəruridir. Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır.

Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız "Rəqəmsal İpək Yolu" layihəsidir.

Hörmətli həmkarlar, bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA-nın yaradılmasının 25 ili tamam olur. Mən dəyərli dövlət başçılarına rəsmi dəvətləri göndərmişəm və bu ilin noyabrında Bakıda Sammitdə sizi görməkdən məmnun olaram.



Bu gün keçirilən görüşə dəvətə görə bütün dövlət başçılarına bir daha təşəkkürümü bildirmək istəyirəm və Mərkəzi Asiyanın qardaş xalqlarına sülh, əmin-amanlıq arzu edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Prezident **Emoməli Rəhmon** çıxışına görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkür etdi.

Çıxışlardan sonra BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciəti təqdim olundu.

Daha sonra Məşvərət görüşünün Birgə Bəyanatı imzalandı.

Qeyd edək ki, Mərkəzi Asiya Dövlət Başçıları'nın Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürüldü. Birinci görüş Qazaxıstanda, ikinci görüş Özbəkistanda, üçüncüsü Türkmənistanda, dördüncüsü isə Qırğızıstanda keçirilib.

Prezident İlham Əliyev Düşənbədə Qurbanqulu Berdiməhəmmədovun təltif olunma mərasimində iştirak edib



Sentyabrın 14-də Düşənbədə Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təltif olunma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər dövlət başçıları tədbirdə iştirak ediblər.

Düşənbədə "Dostluq Axşamı" konsert proqramı keçirilib



Sentyabrın 14-də Tacikistanın paytaxtı Düşənbə şəhərində "Dostluq Axşamı" konsert proqramı keçirilib.



AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçıları'nın 5-ci Məşvərət görüşündə iştirak edən prezidentlər konsertə baxıblar.

Düşənbədə 5-ci Məşvərət görüşündə iştirak edən dövlət başçıları "EKSPO Mərkəzi Asiya 2023" sərgisi ilə tanış olublar



Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçıları'nın 5-ci Məşvərət görüşündə iştirak edən digər prezidentlər Düşənbədəki "EKSPO Mərkəzi Asiya 2023" sərgisi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Tacikistan hökumətinin dəstəyi ilə təşkil olunan sərgidə aparıcı şirkətlər öz məhsullarını təqdim edirlər.

Sərgidə məqsəd istehsalat müəssisələrinin məhsullarının təqdimatı və Mərkəzi Asiya ölkələri arasında ticarət əməkdaşlığının möhkəmləndirilməsidir.

Mərkəzi Asiya ölkələrinin salonlarında geniş çeşiddə yüngül sənaye və baramaçılıq məhsulları, hidroenergetika və innovasiya avadanlıqları, məişət texnikası, həmçinin ot və süd məhsulları, meyvə quruları, konservlər, sərnişindirici içkilər və digər məhsullar təqdim olunur.

Açıq meydanlarda Mərkəzi Asiya ölkələrinin minik, sərnişin və yük avtomobilləri, hərbi-müdafiə nəqliyyat vasitələri, eləcə də kənd təsərrüfatı texnikası sərgilənir.

Sərgidə həmçinin Aralı Xilasətmə Beynəlxalq Fondunun və Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətinin nəticələri və nailiyyətləri təqdim olunur.

Ekspozisiyada qədim zamanlarda İpək yolu vasitəsilə ticarət və müxtəlif dövrlərdə tacik sənətkarlarının fəaliyyəti barədə ətraflı məlumat verilir. Ayrıca şahədə Tacikistanın hidroenergetika resursları təqdim edilir.

Sonra dövlət başçıları Özbəkistan, Qazaxıstan və Türkmənistan sənaye məhsulları sərgisində olublar.

Qeyd edilib ki, belə böyük regional sərginin təşkili ticarət əməkdaşlığının genişləndirilməsinə, ölkələrdə istehsalat sahələrinin və müəssisələrinin fəaliyyətinin inkişafına, sənaye məhsullarının çeşidinin və həcmünün artırılmasına kömək edir.

Düşənbədə dövlət başçıları'nın şərəfinə rəsmi qəbul



Sentyabrın 14-də Düşənbədə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun adından Mərkəzi Asiya Dövlət Başçıları'nın 5-ci Məşvərət görüşündə iştirak edən prezidentlərin şərəfinə rəsmi qəbul verilib.



AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Sonra dövlət başçıları Tacikistanın təbii sərvətlərinin nümayiş olunduğu sərgiyə baxıblar.

Daha sonra prezidentlər çay süfrəsi arxasında söhbət ediblər.

"Boz zona" tezliklə quruculuq məkanına çevriləcək

Azərbaycan öz ərazisində erməni separatizminin mövcudluğuna imkan verməyəcək

44 günlük Vətən müharibəsində erməni faşizmini məhvə məhkum edən Azərbaycanın post-müharibə dövründə milli maraqlarının təmin olunması istiqamətində həm siyasi, diplomatik, həm də hüquqi baxımdan ardıcıl və qətiyyətli addımlar atması bir daha dünyaya nümayiş etdirdi ki, ölkəmiz heç zaman öz ərazisində erməni separatizminin kök salmasına imkan verməyəcək.

Azərbaycanın suveren ərazilərində ikinci erməni dövləti qurmaq kimi sərəmsən xülyələr quran təcavüzkar Ermənistanın da, xəstə ideolojiyalı erməni lobbisinin də, bözi qərəzli xarici ölkə və təşkilatların da ölkəmizə "humanitar" təzyiqlər göstərərək torpaqlarımızda "boz zona" yaratmaq kimi çirkin planları gözəlində qalacaq.

Qarabağ məsələsi birdəfəlik həll olunub

2020-ci il noyabrın 8-də Şuşa zəfəri ilə Qarabağ məsələsini birdəfəlik həll edən ölkəmiz 2023-cü il aprelin 23-də Laçında sərhəd-buraxılış məntəqəsi qurmaqla suveren ərazilərinin bütövlüyünə tam nail oldu.

Qarabağın Azərbaycan ərazisi olması həqiqətəndə həmişə də, həm də ondan sonrakı dövrdə dünya şahidlik etdi. Belə olmasa idi, BMT TŞ 1992-ci ildə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının qeyd-şərtsiz tərk etməsi ilə bağlı 4 qətnamə qəbul etməzdi...

2023-cü ildə Beynəlxalq Ədalət Məhkəməsi Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurmasını Azərbaycanın qanuni haqqı olduğunu təsdiqləmişdir. O da məlumdur ki, "Qarabağ Azərbaycanıdır" gerçəyi Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən sülh prosesi çərçivəsində keçirilən üçtərəfli görüşlərdə dəfələrlə etiraf edilmişdir.

Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkməlidir

Bütün bu faktlara baxmayaraq, Ermənistan hələ də öz silahlı tör-töküntülərini Rusiya sülhməramlarının müvəqqəti yerləşdiyi Qarabağ ərazisində çıxarmayıb və 44 günlük müharibənin üzərindən ötmə müddətində separatçı rejimə açıq dəstək verir.

2023-cü il aprelin 23-nə qədər Laçın yolundan hərbi xuntaya silah-sursat daşımaq, Azərbaycana qarşı təxribatlar törətmək üçün istifadə edilən Ermənistanın tarixdən etibarən Azərbaycanın həmin yolda sərhəd-buraxılış məntəqəsi qurmasını notəcəsində, sözün əsl mənasında, əl-qolu bağlandı.



Azərbaycanın Laçın yoluna alternativ olaraq Xankəndi-Ağdam yolu təklif etməsi, Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən göndərilən yük avtomobilinin Azərbaycanla əlaqələndirilmiş şəkildə möhür Aqdam-Xankəndi yolu ilə keçməsi və Qarabağ erməni əhəlinin sakinlərinə humanitar yüklərin çatdırılması isə Ermənistanın dünyaya göstərdiyi "aqlı şousu" na son qoydu.

Ümumiyyətlə, Azərbaycan dövləti Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı ardıcıl və əməli addımlar atır.

Lakin Ermənistan təcavüzkar siyasət yürütməsindən hələ də əl çəkmək niyyətində deyil və bu yaxınlarda Qarabağda keçirilən qondarma seçkiləri dəstəklədiyini açıq dilə gətirməsi ilə İrəvan Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyini isbat etdi.

Ermənistan bu siyasətə son qoymalıdır. Əks təqdirdə bu, ona baha başa gələcək.

Erməni sakinlər xuntanın girovluğundadır

Ermənistan bözi beynəlxalq dəstəklilərinə güvənərək Azərbaycan ərazilərində "boz zona" yaratmaq kimi çirkin plan qurur. Bu terminin mənası qanunsuz və separatçı silahlı dəstələrin, mərkəzi hakimiyyətə tabe olmayan qüvvələrin, terror qruplaşmalarının fəaliyyət göstərdikləri ərazilər, dövlətin nəzarətindən kənar yerlər deməkdir.

"Boz zona"da nə dövlətin qanunları, nə də beynəlxalq hüquq işləmir və belə yerlər terrorçuluq, separatçılıq, global narkotikçilik, silah və insan qaçaqmalçılığının tüğyan etdiyi məkandır hesab olunur.

Nə yazıq ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ bölgəsi də "boz zona"ya çevrilib. Erməni separatizminin at oynatdığı bu ərazidə hərbi xuntacılar sadə sakinləri əllərində girov kimi saxlayıblar və onlardan qara əməlləri üçün sui-istifadə edirlər. Separatçılar qanunların işləmədiyini bu ərazidən çirkin məqsədləri üçün istifadə edirlər.

Onu da vurğulayaraq ki, işğal ərəfəsində Ermənistan tərəfindən torpaqlarımızın 20 faiz

zi "boz zona"ya çevrilmiş, bir həyat nişanəsi belə qoyulmayıb və yerlərdə haylar hər cür qanunsuz əməllərə məşğul olmuşdurlar.

44 günlük müharibədə Ermənistanın torpaqlarını işğalından azad etməsi Qarabağ Aqdam-Xankəndi yolu ilə keçməsi və Qarabağ erməni əhəlinin sakinlərinə humanitar yüklərin çatdırılması isə Ermənistanın dünyaya göstərdiyi "aqlı şousu" na son qoydu.

Ümumiyyətlə, Azərbaycan dövləti Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı ardıcıl və əməli addımlar atır.

"Boz zona"da status-kvonu saxlamaq səmərəsiz strategiyadır

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 13-də "X" sosial şəbəkəsində bununla bağlı yazıb ki, "Biz sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı zamanı razılaşdırıldığı kimi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) yük məşinləri üçün Aqdam-Xankəndi və Laçın-Xankəndi yollarının sürətlə və eyni vaxtda açılması təmin etmək üçün BQXK ilə işi davam etdiririk.

Prezidentin köməkçisi qeyd edib ki, həmin vaxtdan 12 gün keçsə də, Ermənistanın tabeliyində olan qeyri-qanuni rejim yolları açmaqdan imtina edir: "Biz beynəlxalq tələblərimizi sөylərləni ikiqat artırmaq, Ermənistan və onun qeyri-qanuni marionet rejiminə bu destruktiv siyasətə son qoymaq üçün təzyiqlər göstərməyə çağırırıq. "Boz zona"da status-kvonu saxlamaq və humanitar məsələləri qəsdən silaha çevirmək onların səmərəsiz strategiyasıdır".

Göründüyü kimi, Ermənistanın hazırkı məqsədi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağ bölgəsində separatizmə dəstək verməkdir.

Lakin Azərbaycan Ermənistan və onun qondarma rejiminə heç zaman imkan verməyəcək ki, beynəlxalq hüquqla tanınan ərazisində "boz zona" yaratsın. Dövlətimiz bununla bağlı istisna fəaliyyətin qarşısını qətiyyətlə alacaq.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Xuntanın xülyəsi məhvə məhkumdur

Azərbaycan ərazilərində "boz zona"nın yaradılması mümkün deyil

Aylardır Laçın yolunun bağlı, Qarabağdakı ermənilərin "blokada"da olması, "humanitar fəlakət" in yaradılması yudurması ilə dünyaya səs salmağa çalışan Ermənistan homişəki kimi öz xislətiylə özünü ifşa etdi.

"Humanitar böhran"dan döm vuraraq Azərbaycanın göndərdiyi ərzaq yükünü günlərdir qəbul etməyən, ancaq Rusiyadan gələn yükü iki gün sonra qəbul edib anbarlara yığan, eləcə də aprel ayından təklif olunan Aqdam-Xankəndi yolundan imtina edən Hayastan bir daha saxta karlıqını dünyaya göstərdi.

Hazırda Qarabağdakı xunta nə yolun işləməsinə imkan verir, nə də Azərbaycanın göndərdiyi yükləri istəyir. Məqsədləri isə Laçın yolunda Azərbaycanın heç bir nəzarətinin olmaması, həmin ərazilərdə "boz zona"nın yaradılmasıdır. Həmçinin Qarabağda qalan qeyri-qanuni hərbi birləşmələrin orada gərginliyi saxlamağa davam etməsi, son zamanlar təxribatlarını intensivləşdirərək mövqelərini müxtəlif istiqamətlərdən atəş tutması, fortifikasiya qurğularını qurmağa, mövqelərimizə yaxınlaşmağa cəhdləri də təsdiq edir ki, rəsmi İrəvan sülh sazişini imzalamamaq üçün bu yollara əl atır.

"Ərazi bütövlüyü məsələsində güzəşt yoxdur"

Milli Məclisin deputatı Aydın Mirzəzadə qəzetimizə açıqlamasında deyib ki, Qarabağda hər hansı humanitar böhran mövcud deyil, bunu Ermənistan və xaricdəki erməni lobbiləri məqsədlə şəkildə yalan kimi ortaya atıblar. Məqsədləri Azərbaycanı təzyiqləməyə və hüquqlarını pozmağa davam etməsi, son zamanlar təxribatlarını intensivləşdirərək mövqelərini müxtəlif istiqamətlərdən atəş tutması, fortifikasiya qurğularını qurmağa, mövqelərimizə yaxınlaşmağa cəhdləri də təsdiq edir ki, rəsmi İrəvan sülh sazişini imzalamamaq üçün bu yollara əl atır.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir. Separatçılar ərazilərimizdə "boz zona" yaradaraq Azərbaycanın qanunlarını işləməyə cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir. Separatçılar ərazilərimizdə "boz zona" yaradaraq Azərbaycanın qanunlarını işləməyə cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.



tövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir. Separatçılar ərazilərimizdə "boz zona" yaradaraq Azərbaycanın qanunlarını işləməyə cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam edir. Ermənliyin gah Laçın dahlizi məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarırlar, gah Azərbaycanla sərhəd yaxınlığında metallurjiya zavodu tikməyə istəyirlər, gah da Qafan aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlandırılmaq istəyir.

Deputatın fikrincə, Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, ölkəmizlə normal münasibətlər qurmaq istədiyini bildirməsinə baxmayaraq, faktiki olaraq ölkəmizə qarşı təxribat planları davam



*Bəzən yolçular yola böyük amalla, arzu və istəklə çıxırlar...
Yollar isə həmişə təhlükəsiz, hamar və rahat olmur.*

Amma əqidə yolçularını heç bir çətinlik və məhrumiyyət qorxudaraq məqsədlərindən çəkəndirə bilmir!

Hər dərd müxtəlif maneələr səbəbindən yarıyolda dayanırlar, uzunmüddətli cəzalarına məhkum edilərək ləngidilənlər də olurlar...

Lakin zaman və həyat çox şeyi dəyişir, yeni şərait və mühit də formalaşdırır.

Belədə əqidə və ideya yolçuları yenidən fəaliyyətə başlamaqla missiyalarını icrasını davam etdirirlər.

Müstəqillik amalı ilə çətin və təhlükəli, sınaqlarla dolu yola qədəm qoyan "Azərbaycan" qəzeti də məhz belə bir tale yaşadı!

Qismətində əvvəli uğursuz və faciəli, sonunda isə niyyətinə çataraq istəyinə qovuşan, ağır-acıları xoş günlərlə əvəzlənən bir tale nəşib oldu!

İllər əvvəl "Azərbaycan"ın 100 yaşı münasibətilə yazdığım məqalədən bir cümləni yenidən diqqətə çəkmək istəyirəm:

"Azərbaycan"ın dünyaya gəlişi qeyri-adi, keçirdiyi "həyat yolu" bənzərsiz, taleyi uğursuz, həm də şərəfli oldu!

"Azərbaycan" 15 sentyabr 1918-ci ildə o zaman yeni yaradılan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yerləşdiyi Gəncə şəhərində doğuldu.

Yeni dövlətin yeni qəzetinin yaradılması ilk ikinci hökumət kabinetində maarif və dini etiqad naziri vəzifəsini tutan Nəsim bəy Yusifbəyli məşğul oldu. Çünki mətbuat məsələsinə də maarif və dini etiqad naziri baxırdı.

İstək və ideya xoş olsa da, problemlər də az deyildi.

Ən əvvəl yaxşı qələmi olan jurnalistlər tələb olunurdu.

Nəsim bəy Yusifbəyli həmin vaxt Gəncədə yaşayan Ceyhun Hacıbəylinin və Şəfi bəy Rüstəmbəylinin yaxşı qələmlərinin olduğunu bildirdi. Odu ki, bu işi onlara tapırdı.

İkincisi, qəzet buraxmaq üçün mətbəənin olması vacibdir.

Gəncədə yalnız bir mətbəə - quberniya mətbəəsi vardı.

Üçüncü problem isə ondan doğurdu ki, mətbəədə kifayət qədər zəruri mal, material və avadanlıq yox idi.

Başqa sözlə, bu mətbəənin şifrləri rus-kiril əlifbalı şifrlər idi.

Azərbaycan dilindəki hürufat lap az idi.

◆ ◆ ◆

Gəncədə işiq üzü görün "Azərbaycan" qəzetinin 12 səhifədən ibarət cəmi 4 nömrəsi çıxır.

Söylənən səbəbdən - hürufat qıtlığından 9 səhifə rus, 3 səhifə Azərbaycan dilində çap edilir.

Sentyabrın 17-də Azərbaycan hökuməti Bakıya köçür.

Yeni nəşrə başlayan "Azərbaycan"ın köçürülməsi məsələsinə də Nəsim bəy Yusifbəyli həll edir.

Həmin vaxt Bakıda Orucov qardaşlarına məxsus müasir mətbəə vardı.

Həmin mətbəə bütöcə vəsaiti hesabına Orucov qardaşlarından alınır.

Baxın, Xalq Cümhuriyyəti hökuməti bolşeviklər kimi müsadirə etmir, zorla əllərindən almır, pulunu ödəyir!

Halallıq, düzlük, təmizlik yolu hər şeydən əla tutulur.

Bununla bağlı görkəmli mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun söylədiyi daha bir maraqlı fakt:

- Dövlət büdcəsindən maliyyələşdirilən "Azərbaycan" müxtəlif səbəblərə görə hökumətin tərkibində və Məclisi-Məbusanda yer tuta bilməyərək məvacibsiz qalan əqidə yoldaşlarının da dadına çatır.

Üzeyir bəy Hacıbəyli 1919-cu ilin martında Parisə - Paris Sülh Konfransına gedən qardaşı Ceyhun bəy Hacıbəyliyə göndərdiyi məktubunda yazırdı: "Sən gəndən sonra Nəsim bəy Yusifbəyli mənimlə görüşürək dedi ki, sən müdir olduğuna görə Ceyhunun məvacibini al. Məhəmməd Əmin də sənə məvacibini alsın. Smetada da belə nəzərdə tutuldu".

"Azərbaycan" qəzeti yaranışından 3 əsas qayəyə xidmət edib!

Qəzetin ilk redaktorlarından biri olan Üzeyir bəy Hacıbəylinin təbiri necə desək:

- Bu vətən də bizimdir, bu millət də bizimdir, bu dövlət də bizimdir.

"Azərbaycan" daim dövlətin və xalqın maraqlarına xidmət edib!

Qəzetin ilk redaktoru Ceyhun bəy Hacıbəylinin dediyi kimi: "Azərbaycan bir firqənin, bir sinfin və ya bir kastanın or-

qanı deyildi. "Azərbaycan" milli bir orqan idi..."

"Azərbaycan" öz mövqeyində, öz əqidəsində heç zaman təhrifə, kənar sapmalara və dəyişikliyə yol verməyib!

Əqidəsinə, özüünə və sözüünə daim sadıq qalıb!

◆ ◆ ◆

Həyatda bir neçə həqiqət olur:

■ Hər kəsin ürəyində gizli saxladığı həqiqət;

■ İki nəfərin bildiyi və heç kəsə demədikləri həqiqət;

■ Bir qrup insana bəlli həqiqət;

■ Həminin bildiyi həqiqət.

"Azərbaycan" həmişə həqiqəti deyib və həqiqəti yazıb!

"Azərbaycan" yalan söyləməyib, saxtakarlıq etməyib!

Həqiqəti demək mümkün olmayan da isə susub!

Yaxud da susdurublar!

Hətta elə bir zaman gəlib ki, "Azərbaycan"ın nə vaxtsa açıq danışdığı həqiqətləri xalqdan gizlətməyə çalışıblar.

Bunun üçün hər vasitəyə əl atıblar.

"Azərbaycan"ın söylədiyi ən böyük həqiqətlərdən biri o olub ki, Azərbaycan xalqı özüünə müstəqil dövlət qurmağa, onu yaşatmağa və inkişaf etdirməyə qadirdir!

Azərbaycan xalqının vətənpərvər, savadlı, yüksək intellektli və dünyagörüşlü, bəsitərlə övladları 1918-ci il mayın 28-də əl-ələ verərək ilk müstəqil dövlətlərini qurdular, onun parlamentini təşkil etdilər, bir dövləti çox çətinliklə və müsbətlər şəraitində 23 ay yaşatdılar!

Sonra şimaldan gələn "qırmızı taun" bu dövləti işğal etdi.

Bələliklə, yenidən müstəqillik qazanmış gənc dövlət "kommunizm" adlı uydurulmuş bir xülya pərdəsi altında yeni yaradılan "qırmızı imperiya"nın tərkibinə qatıldı.

Dərhal da çox böyük məharətlə hazırlanan və uzun illər boyu dayanmadan işləyən "repressiya maşını" işə salındı.

"Kim bizdən deyilsə, o bizə qarşıdır" prinsipi əsas tutularaq yaşa, cinsə, sinfi mənsubiyyətə baxmadan hamı çox aман-şılıqla, qəddarlıqla cəzalandırıldı.

Bu cəzadan "Azərbaycan" da kənar qalmadı.

Bir gecənin içində bütün əmlakını əlindən aldılar.

Əməkdaşlarını "yeni quruluş"u təbliğ və tərənnüm etməyə yönəldilər.

Özünü isə həbsxanaya - arxivlərin ən qaranlıq küncünə atdılar.

73 il "təkadamlıq kamerada" saxladılar.

Kiminləsə "görüşü" nə icazə vermədilər.

Hətta "Azərbaycan"ı tarixçilərdən, mətbuat tədqiqatçılarından belə gizlətdilər.

Qorxudular ki, "Azərbaycan"ın yazdıqlarını "on beş müttəfiq respublikanın tərkibində bəxtəvərcasına yaşayan" azərbaycanlı gənclər oxuyar və keçmiş həqiqətləri bilərlər.

■ Bilərlər ki, Azərbaycan xalqı bir zamanlar özüünə müstəqil dövlətini qurub!

■ Bilərlər ki, Azərbaycan xalqı müstəqil yaşamağa, yaratmağa qadir xalqdır!

■ Bilərlər ki, xalq özüünə müstəqil dövlət quranda öz sərəvətlərinə sahib çıxır, öz qazancını özüünə qalır, ölkə əhalisinin rifahına yönəldilir!

■ Bilərlər ki, Azərbaycan xalqının zəkali insanları qurduqları dövlətin maraqlarını təmin etməyə, müstəqil siyasət yü-



UZUN YOLUN

rütməyə, müasir, sivil, demokratik cəmiyyətə qurmağa qadirdirlər!
Dövləti çox uğurla qoruyub yaşatmağı da bacarırlar!

◆ ◆ ◆

Görkəmli ziyalı, professor Hafiz Paşayevin təşəbbüsü və rəhbərliyi ilə ADA Universiteti çox nəcib və xeyirxah bir iş görüb!

"Azərbaycan" qəzetinin Xalq Cümhuriyyəti dövründə işiq üzü görmüş 443 nömrəsinin transliterasiya olunaraq qəzet (orijinal formada) və kitab şəklində nəşrinə başlayıblar!

Artıq 5 belə kitab oxuculara çatdırılıb!
Bu xeyirxah təşəbbüsə dəstək və minnətdarlıq əlaməti olaraq müasir "Azərbaycan" öz sələfinin transliterasiya olunmuş nömrələrinə səhifələrində yer ayıraraq yenidən oxucularının diqqətinə təqdim edir.

Bələliklə, dövrlərin və qəzetlərin müqayisəsində də imkan yaranmış olur.

Oxucular da görürlər ki, dövrlər müxtəlif olsa da, müstəqil Azərbaycanın problemləri bir çox halda eyniymiş:

■ Bədnam qonşularımız o zaman da çar Rusiyasının çöküşündən istifadə edərək torpaqlarımızı ələ keçirmək üçün silahlanaraq yaşayış məntəqələrimizə hücumlar edir, soyqırımları törədirdi, bir sıra ərazilərimizi ələ keçirirdilər.

■ İndiki havadarları o zaman da onlara arxa duraraq yardım göstərirdi, işğalçıını və haqsız müdafiə edirdilər.

■ "Qırmızı ordu" Azərbaycanı azadlıq və xoşbəxtlik deyil, qırqın və fəlakət götürübmiş.

Maraqlıdır ki, bir sıra hallarda hər iki "Azərbaycan"ın bir çox mövzusu eyniyət təşkil edir!

Əsl xoşbəxtlik isə onda oldu ki, XX əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyi qazanan Azərbaycanın Ulu Öndər Heydər Əliyev kimi dahi övladı vardı!

Ümummilli Liderimiz qurtuluş və xilaskarlıq missiyasını şəərəflə yerinə yetirərək müasir Azərbaycanın qurucusuna və memarına çevrildi!

Azərbaycanın budəfəki müstəqilliyini əbədi və dönməz etdi!

Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı İlham Əliyev isə daha da irəli getdi!

Xalqın milli birliyinə nail olaraq möhtəşəm ordu qurdu!

44 günlük Vətən müharibəsində möhtəşəm zəfərə imza atdı, işğal altındakı torpaqları azad edərək düşməni acınacaqlı məğlubiyyətə yaşatdı, təkə hərb meydanının deyil, diplomatiya və informasiya müharibəsinin də baş qəhrəmanına çevrildi!

Otuz illik işğaldan sonra Azərbaycan yenidən bütövləşdi!

Bütün bu sücaət və qəhrəmanlıqlardan "Azərbaycan" böyük həvə və sevinclə, döna-döna, yorulmadan yazdı, rəhbərini, xalqın, ordunun qəhrəmanlıqlarını tarixi qızıl səhifələrinə çevirdi!

◆ ◆ ◆

"Azərbaycan"ın 105 yaşının tamam olduğu gündə yenidən dövlətin rəsmi qəzetinin keçirdiyi yola qısaca, xoyalən nəzər salmaq istəyirik.

İlk dönd nömrəsi Gəncədə çıxan "Azərbaycan" oxucuları ilə görüşə xoş bir müjdəyə gəlmişdi:

Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu sentyabrın 14-də gecə saat 2-00-də Bakını düşmənlərdən azad etmişdi.

Qəzetin 1918-ci il 15 sentyabr tarixli 1-ci nömrəsində bununla bağlı verilən xəbər və təbrik teleqramlarını olduğu kimi diqqətinizə təqdim edirik:

BAKININ SÜQUTU

Dün gecə Azərbaycan Cümhuriyyəti Rəyasəti naminə [adına] Nuri paşa həzrətləri tərəfindən böylə bir teleqraf keşidə edilmişdir [çəkilməmişdir]:

"Biminnətli-Kərim, Bakı şəhəri 15/9/34 saat 9 əvvəlində [9-a işləmiş] qitəotamız [birliklərimiz] tərəfindən zəbt olundu.

Qafqaz İslam Ordusu Komandanı Fəriq Nuri."

Bakının süqutu münasibətilə Azərbaycan Cümhuriyyəti Rəyasəti tərəfindən zeyldə [aşığıda] dərç edilən təbrik teleqramları göndərilmişdir:

Türkün tökülən qanları bihad gedərmə?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmə?
Dörd ildə verilmiş bu qədr can hədəz olma,
Məfkurə yolunda tökülən qan hədəz olma,
Qiyəməli olan xuni-şahidən hədəz olma,
Dul qalmış olan növhəyi-nisvan hədəz olma,
Bax sən sonuna, himməti-türkan hədəz olma,
Bədbəxt olan əfqani-yetimən hədəz olma,
Türkün tökülən qanları bihad gedərmə?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmə?

Qan ilə qazandıq zəfəri, verməyiz əldən,
Xöyf eyləmədik ataşi-dəhhaşi-düvəldən,
Bir zərrə belə qorxmayırıq dəsti-əçaldən
İstərsə cəhan çevrili versin də təmaldən
Türkün üzü çevrilməyəcək səmti-əməldən,
Türklər gəzi dönməyəcək müstəqil əməldən.

"Qafqaz İslam Ordusu Komandanı səadətli Nuri paşa həzrətlərinə:

Təhti-komandanızda [komandanız altında] olan cəsur türk oşğərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakını düşməndən xilas edildiyi münasibətilə millətin zati-həmiyyətərvəranələrini-zə və dünyanın ən nəcib oşğəri olan türk oğullarına minnətdar olduğunuzu ərz etməklə ixtisar edirik, əfəndim.

Heyəti-Vükəla Rəisi [Nazirlər Kabinetinin Sədri] Fətəli xan."

"Şərq Orduları Qrupu komandanı Xəlil paşa həzrətlərinə:

Bakının, Azərbaycanın istiqbalını, səadətini iqtisadən və siyasətdən təmin edəcək və türk ələminin ikinci bir İstanbulu olmağa layiq bir mərkəzin türkün cəngəvarı, namuslu övladlarının qəhrəmanəno hücumları sayosində düşmənlərdən xilası münasibətilə zati-aliyi-həmiyyətərvəranələrini ən səmimənə bir surətdə təbrik edirik.

Heyəti-Vükəla Rəisi [Nazirlər Kabinetinin Sədri] Fətəli xan."

İlk nömrədə Məhəmməd Hədinin böyük coşqu və ilhamla qələmə aldığı "Türkün nəğməsi" şeiri də verilmişdi:

TÜRK NƏGƏMƏSİ

Türkün tökülən qanları bihad gedərmə?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmə?
Dörd ildə verilmiş bu qədr can hədəz olma,
Məfkurə yolunda tökülən qan hədəz olma,
Qiyəməli olan xuni-şahidən hədəz olma,
Dul qalmış olan növhəyi-nisvan hədəz olma,
Bax sən sonuna, himməti-türkan hədəz olma,
Bədbəxt olan əfqani-yetimən hədəz olma,
Türkün tökülən qanları bihad gedərmə?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmə?

Qan ilə qazandıq zəfəri, verməyiz əldən,
Xöyf eyləmədik ataşi-dəhhaşi-düvəldən,
Bir zərrə belə qorxmayırıq dəsti-əçaldən
İstərsə cəhan çevrili versin də təmaldən
Türkün üzü çevrilməyəcək səmti-əməldən,
Türklər gəzi dönməyəcək müstəqil əməldən.

"Azərbaycan" qəzeti milli mətbuatın ənənələrinə sadiq qalmaqda yanaşı, həm də yeni cığır, yeni yol açmış oldu.

Ulu Öndər Heydər Əliyev qəzetin bu cəhətini xüsusi qeyd etmişdir:

- "Azərbaycan" qəzeti yarandıqı gündən milli-azadlıq mübarizəsinin ön sırasında addımlamış, xalqımızın çoxillik arzu və istəklərinin ifadəçisinə çevrilmiş, onun mənəvi dəyərlərinin, ictimai-siyasi ideallarının formalaşması üçün önəmli töhfə vermişdir.



çevrilmis və bu gün də daşdığı yüksək ideallara sədaqət nümayiş etdirir.

Əli ƏHMƏDOV,
Azərbaycan Respublikası
Baş nazirinin müavini,
Yeni Azərbaycan
Partiyasının sədr müavini:

- Tarixinin ən güdrətli müstəqillik və əzəmətli tərəqqi dövrünü yaşayan Azərbaycanla ölkəmizin adını daşıyan qəzetin də üzərinə böyük məsuliyyət və vəzifələr düşür. Çox sevindiricidir ki, bu məsuliyyət lazımlıca dərk edilir, yüksək peşəkarlıq və yaradıcılıqla icra olunur. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən möhtəşəm quruculuq və inkişaf dövrünün misilsiz nailiyyətləri "Azərbaycan"ın səhifələrində, onun konseptual və fundamental araşdırmalarında geniş və əhatəli şəkildə əksini tapır, maraqlı, rəngarəng yazılarda və fotosəkillərdə əbədləşir, tarixə çevrilir.

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, Milli Məclisin
deputatı:

- Azərbaycan Xalq Cümhuriyyətinin əsas mətbuat orqanı kimi 15 sentyabr 1918-ci ildən 27 aprel 1920-ci ilə qədər fəaliyyətini davam etdirən "Azərbaycan" qəzeti qalib gəlmiş bir ölkənin və xalqın ilk rəsmi dövlət qəzetidir.

"Azərbaycan" qəzeti - müstəqil Azərbaycan dövlətinin birinci mətbu sözcüsü idi.

"Azərbaycan" qəzeti - cümhuriyyət, yeni və respublika tipli demokratik dövlət quruculuğu proseslərinin güzgüsüdür.

"Azərbaycan" qəzeti - azərbaycançılıq məfkurəsini ümummilli ideyadan dövlət ideologiyasına səviyyəsində təqdim və təbliğ etməyin start nöqtəsidir.

Mübariz QURBANLI,
Azərbaycan Respublikası
Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri:

- Eyni adlı sələfindən aldığı məsəli ləyaqətlə daşıyan "Azərbaycan" ölkə mediasında əsl jurnalistika məktəbi hesab oluna bilər.

Ölkənin baş qəzeti - rəsmi dövlət qəzeti və Milli Məclisin orqanı kimi fəaliyyəti ilə yanaşı, ona xüsusi rəğbət oyadan bir cəhət də hər zaman dövlət və vətəndaş mövqeyindən çıxış etməsidir.

Ziyad SƏMƏDZADƏ,
Milli Məclisin deputatı, akademik:

- "Azərbaycan" qəzeti ölkənin ictimai-siyasi həyatında baş verən hər bir hadisəyə daim diqqətli, həssas şəkildə və peşakar səviyyədə reaksiya verir. Hər zaman Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin maraqları mövqeyindən çıxış edib. Öz fəaliyyətində daim Azərbaycan xalqı və dövlətinin maraqlarını üstün tutub, dövlətçiliyini yarımda olub.

Səttar MÖHBALİYEV,
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı:

- Mətbuat aləmində özünəməxsus dəstəyi ilə seçilən, fəaliyyətini müntəzəm tarixi ənənələr üzərində quran, qarşıya qoyduğu prinsiplərlə bu gün də sadıqlıq göstərən "Azərbaycan" qəzeti respublikanın keçmişinə, bu gününə, sabahına mükəmməl elmi, fəlsəfi baxışı özündə əks etdirir, xalq, dövlətçiliyə bağlılığını nümayiş etdirir.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin bu gün uğurla davam etdirdiyi dövlətçilik kursu davamlı və dinamik inkişaf strategiyası, "Azərbaycan" qəzetinin səhifələrində yüksək peşəkarlıqla işıqlandırılır.

Bütün bu dəyərli fikirlərdə söylənilənlərlə yanaşı, "Azərbaycan"ı oxuculara sevdirən və onun yüksək peşəkarlığına dəlalət edən ciddi məqamlar da var. Onlardan bir qismini xatırlatmaq istərdik.

Bütün bu və digər məsələlər barədə "Azərbaycan" qəzeti sistemli və rəngarəng yazılarla dərc edir, Prezident İlham Əliyevin cəxədhəli fəaliyyətini geniş və hərtərəfli işıqlandırır.

Bu gün görülməli möhtəşəm işlər səhər müstəqil dövlətimizin şərəfli səhifələrində birinə çevriləcəkdir.

"Azərbaycan" dövrün doğru və obyektiv salnamasının yazılmasına da öz dəyərli töhfələrini verməkdədir.

Bəxtiyar SADIQOV

YOLÇUSU

Həsən bəy Zərdabi "Əkinçi" qəzeti ilə Azərbaycan milli mətbuatının və jurnalistikasının əsasını qoydu. Demokratik fikir və ideyaların, elm və maarifin təbliği, dini xurafata qarşı mübarizə yazılarının ana xəttini təşkil edirdi. Qəzetdə habelə "Əkinçi"yə digər qəzetlərdə olmayan mövzulardan da bəhs edilib. Xüsusən kond təsərrüfatına, insan sağlamlığına dair bilgilərin təbliğinə, ana dili, poeziya, musiqi və digər məsələlərə müəyyən yer ayrılıb.

Bununla "Əkinçi" həm də özündən sonra çıxan qəzet və jurnalların mövzu dairəsini daha da genişləndirib.

"Azərbaycan" isə prinsipcə yeni dövrün yeni qəzeti idi.

Onun nəşrə başladığı günə qədər Azərbaycan müstəqil dövləti və dövlətçiliyi, peşakar parlamenti, dövlət qurumları, ideoloji prinsipləri olmamışdı.

Bütün bunlar qəzet üçün yeni mövzular idi və ilk dəfə olaraq "Azərbaycan"ın səhifələrində işıqlandırıldı.

"Azərbaycan"ın birinci dövr (1918-1920-ci illər) fəaliyyəti ilə bağlı mətbuat tədqiqatlarımız xeyli araşdırma aparmış, elmi məqalələr və dissertasiyalar yazılmış, dəyərli fikirlər söylənilmişdir.

Mətbuat araşdırmaçıların müxtəlif zamanlarda söylədikləri bəzi fikirləri yenidən diqqətə cəhkirik:

Şamil VƏLİYEV,
filologiya üzrə elmlər doktoru,
professor:

- "Azərbaycan" qəzeti dövrün ən populyar və oxunaqlı qəzeti idi. Rəsmi materialların nəşrinə, ciddi analitik yazılara, janr müxtəlifliyinə, habelə siyasi fikir rəngarəngliyinə meydan açan qəzet idi. Redaksiyada dövrün tanınmış ziyalıların birləşməsi onun peşakar səviyyəsini daha da mükəmməlləşdirdi. Qəzetdə xəbər-informasiya işinin doğru-düzgün balansının həyata keçirilməsinə əsaslı rol oynadı. Bütün bunlarla yanaşı, qəzetin müstəqil dövlətçilik, informasiyalı vətəndaş cəmiyyəti mövqeyində dayanması onun psixoloji xüsusiyyətlərini müəyyənləşdirirdi.

Alxan BAYRAMOĞLU,
filologiya üzrə elmlər doktoru,
professor:

- "Azərbaycan" qəzeti 1918-ci ilə qədər milli ictimai-mədəni şüurda XIX əsrin ortalarında (bəlkə də daha əvvəl) formalaşmış bütün müntəzəm keşfiyyatları - milli mənlik duyğusunu, dövlətçilik şüurunu, siyasi düşüncəni, mədəni, mənəvi dünyamızı, dövrün sosial-psixoloji proseslərini öz səhifələrində peşəkarlıqla əks etdirən, geniş oxucu kütləsi tərəfindən sevilən və tariximizin işıqlı səhifələrindən birinə çevrilən mətbu orqanı idi.

Asif RÜSTƏMLİ,
filologiya üzrə elmlər doktoru,
professor:

- "Azərbaycan" qəzeti ilk saylarından ictimai-siyasi mühitin, fəaliyyət göstərirdiyi dövrün salnamasına çevrildi, istiqlal məfkurəsinin intişarında, milli şüurun təkamülündə misilsiz xidmətlər göstərdi.

Mətbuat tariximizdə ilk rəsmi dövlət qəzeti olmaqla yanaşı, azad sözün, sərbəst düşüncənin, fikir plüralizminin mötəbər tribunası idi. Dövlətçiliyə və qanunlara sədaqət nümayiş etdirməklə müstəqil mətbuat orqanı imicini qazandı.

"Azərbaycan" qəzeti operativliyi, obyektivliyi, peşəkarlığı, qərəzsizliyi ilə Cümhuriyyət dövrünün jurnalistika universitetinə çevrildi.

Mübaligəsiz və istisnasız demək olar ki, "Azərbaycan" qəzeti Xalq Cümhuriyyətinin tarixi salnaməsi, mənəviyyət xəzinəsi, çağdaş dövlətçiliyimizin ensiklopediyasıdır.



"Azərbaycan"ın ikinci ömrü də asan və rahat keçmədi.

Artıq qəzet müstəqilliyin qeyri-rəsmi atributuna çevrilmişdi!

Əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyi qazanılarda onun yenidən nəşrinə zərurət yarandı.

Adı başqa qəzetdə olduğundan (Qarabağ Xalq Yardım Komitəsinin həftəlik

orqanı həmin vaxtlar "Azərbaycan" adını daşıyırdı) "Həyat" adı ilə 1991-ci ilin yanvarından fəaliyyətə başladı.

Yalnız 20 ay sonra - 14 sentyabr 1992-ci ildə əsl adına qovuşdu.

Əslində, "Həyat"ın 440 nömrəsi də "Azərbaycan" deməkdir və onun 443 nömrəsindən sonrakı davamı sayılır.

Yeni müstəqillik dövrü də tələtlərlə dolu idi.

Birinci Qarabağ müharibəsi zamanı torpaqların itirilməsi, ölkəyə qorxaqların, səriştəsizlərin və xəyanətkarların rəhbərlik etmələri, nəticədə kaos və anarxiyanın baş alıb getməsi, vətəndaş müharibəsinin qığılcıqlarının alışması, nəhayətə növbəti müstəqilliyin, hətta Azərbaycanın bir dövlət kimi mövcudluğunun təhlükə altına düşməsi tarixi fakt və reallıqlar idi.

Bela bir vəziyyətdə yüz minlərlə torpaq sahibi olan qəzet buraxmaq, sözün oda çevrildiyi zamanda xalq düz yol göstərmək, qərəzsiz, obyektiv olaraq yazmaq o qədər də asan məsələ deyildi.

Yalnız xalqın arzu və tələbi ilə Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qaytması suları duruldu, xalqın imicini özünə qaytardı, vahid ideya xəttini formalaşdırdı.

Ulu Öndərin yorulmaq bilmədən fəaliyyət göstərməsi, vətəndaş müharibəsinin qarşısını alması, qanunsuz silahlı dəstələri zərərsizləşdirməsi, müharibə bölgəsində atəşkəsinə nail olması, ölkəni inkişaf, quruculuq, yüksəliş yoluna yönəltməsi mətbuatın da yazdığı əsas mövzular idi.

"Əsrin müqaviləsi" neft kontraktının imzalanması, yeni transmilli layihələrin icrasına başlanılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində zəruri tədbirlər görülməsi yeni reallıqların başlanğıcı idi.

Yeni Konstitusiyanın qəbulu, bazar iqtisadiyyatı münasibətlərinə keçidin təmini, özəlləşdirilməyə dair dövlət proqramlarının icrası, torpaq islahatlarının keçirilməsi, demokratik təsisatların yaradılması, senzura nəzarətini ləğv edərək azad mətbuatın formalaşdırılması, vətəndaş

cəmiyyətinin, çoxpartiyalı sistemin cəmiyyətdə yer almasına münbit şəraitin hazırlanması və digər çoxsaylı məsələlər tökcə dövlət üçün deyil, mətbuat üçün də yeniliklər sayılırdı.

Qəzet öyrənə-öyrənə yazmalı, yazmaya öyrənməli, yeniliklərin insanların şüuruna daha tez çatmasına nail olmalı idi!

Yeni dövrün yeni "Azərbaycan"ı bax, belə işləyir, məsuliyyət yükünü daşımaqdan qorxmurdu!

Həm də dəfələrlə "Jurnalistlərin dostu" mükafatına layiq görülmüş Ulu Öndər Heydər Əliyev kimi rəhbərimiz, İlham Əliyev kimi dövlət başçımız vardı.

Onların yerinə yetirdikləri tarixi missiyamı olduğu kimi əks etdirmək təkcə jurnalistin vəzifə borcu yox, həm də mədəni borcu sayılırdı!

Qəzetin yeni dövr fəaliyyəti barədə satatlarla və günlərlə danışmaq mümkündür.

Birco onu qeyd edək ki, Azərbaycanla müstəqilliyin otuz ilində nələr baş veribse, hamısı "Azərbaycan"çılar tərəfindən qələmə alınaraq "Azərbaycan"ın səhifələrində hiş olunur, yaşadırlar!



Mürəkkəb və çoxsaylı hadisələrlə zəngin həmin dövrdə baş verənlərin qəzetimizdə necə əks olunduğunu qiymətləndirmək üçün cəmiyyətin məşhur və tanınmış simalarından bəzi iqtibasları yığcam şəkildə təqdim edirik:

Ramil USUBOV,
Azərbaycan Respublikası
Təhlükəsizlik Şurasının katibi:

- Ötən əsrin sonlarında nəşri bərpə olunmuş "Azərbaycan" qəzetinin fəaliyyətində məhz Ümummilli Lider Heydər Əliyevin ali hakimiyyətdə qayıdışından sonra əsaslı dönüş yaranmış və qəzet öz dəyərli ənənələrini davam etdirmişdir. Ulu Öndərin azərbaycançılıq və milli dövlətçilik konsepsiyasının, habelə möhtəşəm Prezident İlham Əliyevin respublikamız haqda həqiqətlərin dünyaya çatdırılmasına, onun demokratik imicinin yüksəldilməsinə, müstəqilliyinin möhkəmləndirilməsinə yönəlmiş siyasi kursunun fəal təbliğatçısına



Heydər ƏLİYEV: Azərbaycan xalqı yekdilliklə ayağa qalxaraq öz qanuni Prezidentini, müstəqil dövlətçiliyini müdafiə edəndə, həmin həlledici məqamda "Azərbaycan" qəzeti öz sayıqlığını bir an belə itirmədi

"Azərbaycan" qəzetinin 105 illik yubileyi ilə bağlı redaksiyaya təbrik məktubları daxil olmuşdur. Məktublardan bir qismini təqdim edirik.

"Azərbaycan" qəzeti milli ictimai fikrin formalaşmasında önəmli rol oynayır

Hörmətli Bəxtiyar müəllim!
"Azərbaycan" qəzetinin əməkdaşlarını qəzetin 105 illik yubileyi münasibətilə nazirliyin kollektivi adından təbrik edirəm!

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbu orqanı kimi təsis edilmiş "Azərbaycan" qəzeti dövlətçilik tariximizə, milli mətbuatımızın inkişafına əvəzsiz töhfələr vermişdir. Qəzet müstəqilliyimizin səsi olmaqla bərabər, daim və-tənəvrəlik və maarifçilik missiyasını yerinə yetirmiş, cəmiyyətin məlumatlandırılmasında, milli ictimai fikrin formalaşmasında önəmli rol oynamışdır.

Müasir Azərbaycanda söz və mətbuat azadlığına verilən önəm, dövlətin medianın inkişafına göstərdiyi dəstək sayəsində "Azərbaycan" qəzetinə yolunu uğurla davam etdirmək üçün əlverişli şərait yaranmışdır. Bu gün qəzet milli-mənəvi dəyərlərimizin, dövlətçilik prinsiplərinin fəal təbliğatçısı kimi yorulmaz fəaliyyət göstərir. "Azərbaycan" qəzeti ictimai-siyasi proseslərin, o cümlədən iqtisadi uğurlarımızın, ölkəmizdə və dünyada baş verən yeniliklərin işıqlandırılmasında mühüm informasiya mənbəyidir.

İnanırıq ki, "Azərbaycan" qəzeti qarşdakı illərdə də cəmiyyətin tərəqqisi, milli birləşmənin möhkəmlənməsi naminə şəərəfli missiyasını uğurla davam etdirəcək.

Peşəkar kollektivinizə yeni yaradıcılıq nailiyyətləri arzulayırıq!

Hörmətlə,

Mikayıl CABBAROV,
İqtisadiyyat naziri

"Azərbaycan" qəzeti milli mətbuatımızda aparıcı media orqanlarından biridir

Hörmətli Bəxtiyar müəllim!
Sizi və rəhbərlik etdiyiniz bütün yaradıcı heyəti "Azərbaycan" qəzetinin 105 illiyi münasibətilə səmimi-qəlbədən təbrik edirəm!

Ötən dövrdə şəərəfli bir inkişaf yolu keçən "Azərbaycan" qəzeti milli mətbuatımızda aparıcı media orqanlarından biridir.

Qəzetiniz Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində qalib dövlətimizin bütün sahələrdə dinamik və hərtərəfli inkişafını öz səhifələrində əks etdirir.

Ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında baş verən proseslər barədə dolğun və obyektiv informasiya təminatında önəmli rol oynayan "Azərbaycan" qəzeti eyni zamanda dövlət başçısının tapşırığı əsasında son illər aparılan ardıcıl sosial islahatları, əldə olunan sosial nailiyyətləri də geniş şəkildə işıqlandırır.

Hörmətli Bəxtiyar müəllim!
Sizi bir daha təbrik edir, həmişə dövlətçilik əqidəsi ilə fəaliyyət göstərən qəzetinizi yeni-yeni uğurlar arzulayıram!

Hörmətlə,

Sahil BABAYEV,
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri

Yüksək peşəkarların çalışdığı qəzetinizin əsas xüsusiyyətləri dövlətçilik, obyektivlik, azərbaycançılıq və müasirlikdir

Hörmətli Bəxtiyar müəllim!
Sizi və bütün redaksiya heyəti "Azərbaycan" qəzetinin 105 illik yubileyi münasibətilə səmimi-qəlbədən təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram.

Müstəqil dövlətçilik tariximizdə öz yeri olan, milli mətbuatımızın inkişafına əvəzsiz töhfələr verən "Azərbaycan" qəzeti 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamışdır. Cəmi iki il işıq üzü görmüş qəzet nəşr olunduğu qısa dövr ərzində görkəmli ziyalıların, tanınmış ictimaiyyət nümayəndələrinin tribunasına çevrilərək, xalqımızın maariflənməsində, müstəqillik ideallarının gerçəkləşməsində, mədəniyyətinin yüksəlişində, mənəvi dəyərlərinin qorunmasında önəmli rol oynamışdır. "Azərbaycan" qəzeti fəaliyyəti dövründə şəərəfli yol keçmiş, xalqımızın yüksəlişinə və tərəqqisinə, istiqbalıyyətimizin tərənnümçüsünə çevrilmiş, xalqımızın milli mənlik şüurunun formalaşmasında əvəzsiz rol oynamışdır. "Azərbaycan" qəzeti eyni zamanda milli dövlətçilik məfkurəsinin möhkəmləndirilməsində, xalqımızın azadlıq ideallarının, mədəniyyətinin, irsinin yaşadılması və təbliğində müstəsna rol oynayıb.

XX əsrin sonunda ölkəmiz yenidən istiqbalıyyəti qazandıqdan sonra "Azərbaycan" qəzeti də fəaliyyətini bərpa edərək milli mətbuat ənənələrini uğurla davam etdirdi, müstəqilliyimizə öz layiqli töhfələrini verdi. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin bu gün uğurla davam etdirdiyi dövlətçilik kursu, davamlı və dinamik inkişaf strategiyası "Azərbaycan" qəzetinin səhifələrində yüksək peşəkarlıqla işıqlandırılır. "Azərbaycan" qəzetinin ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatındakı proseslərə hər zaman fəal jurnalistika və vətəndaşlıq mövqeyindən yanaşması xüsusilə təqdirəlayiqdir. Qəzet dövrün tələklüklü məsələləri ilə bağlı dövlətçilik mənafeələrinə, milli-mənəvi dəyərlərə xüsusi diqqət ilə seçilir və bütün bunların sayəsində çağdaş mətbuatımızda özünəməxsus mövqeyə malikdir. Yüksək peşəkarların çalışdığı qəzetinizin əsas xüsusiyyətləri dövlətçilik, obyektivlik, azərbaycançılıq və müasirlikdir. Məhz bu keyfiyyətlər bütün bu illər ərzində oxucuların dərin inamını yaratmışdır.

Mən bir daha bu gözəl gün - 105 illik yubileyiniz münasibətilə Sizin rəhbərlik etdiyiniz bütün redaksiya heyəti təbrik edir, ölkəmizin çiçəklənməsi, dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə uğurlar arzulayıram.

Hörmətlə,

Əhliman ƏMİRASLANOV,
Milli Məclisin komitə sədri, akademik



"Azərbaycan" qəzeti daim azərbaycançılıq məktəbi funksiyasını uğurla həyata keçirmişdir

Hörmətli Bəxtiyar müəllim!
"Azərbaycan" qəzetinin fəaliyyətə başlamasının 105 illiyi münasibətilə Sizi və rəhbərlik etdiyiniz jurnalist kollektivini təbrik edirəm.

Hamımızı yaxşı məlumdur ki, "Azərbaycan" qəzeti məsuliyyətli və şəərəfli yol keçmiş, bütün mərhələlərdə ölkəmizin daha da inkişaf etdirilməsinə özünün mühüm töhfələrini vermişdir.

"Azərbaycan" qəzeti mətbuat dünyasında daim Azərbaycançılıq məktəbi funksiyasını uğurla həyata keçirmişdir.

Hazırda ölkəmizdə müstəqil dövlətçiliyin, milli-mənəvi dəyərlərin, böyük quruculuq və inkişafın güzgüsü kimi də "Azərbaycan" qəzeti fəal iş aparır.

"Azərbaycan" qəzetinin kollektivinə daha böyük uğurlar arzulayıram.

Hörmətlə,

İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

Qəzet simasını qoruyub saxlamaqla, dəyişməz və prinsiplial mövqeyi ilə əsl ümumxalq tribunası olduğunu təsdiq etmişdir

Hörmətli Bəxtiyar müəllim!
Milli mətbuatımızın inkişafında önəmli yeri olan, Azərbaycan Xalq Cümhuriyyətinin yaşadığı və yadigarı, hamımızın sevə-sevə oxuduğu və ərklə üz tutduğu "Azərbaycan" qəzetinin 105 illik yubileyi münasibətilə Sizi və rəhbərlik etdiyiniz kollektivi səmimi-qəlbədən təbrik edirəm.

Dahi Üzeyir bəy Hacıbəylinin və məsləkdaşlarının çətin, mürəkkəb ictimai-siyasi sərəitdə gərgin və yorulmaz fəaliyyəti sayəsində nəşr olunan qəzet Azərbaycan Xalq Cümhuriyyətinin varolma mübarizəsində öz missiyasını sonadək layiqincə yerinə yetirmişdir. Cümhuriyyət tarixinin öyrənilməsində 1918-1920-ci illərdə bu qəzetdə dərc olunmuş materialların müstəsna əhəmiyyəti var. "Azərbaycan" qəzeti öz tarixi ənənələrinə sadıq qalaraq, istiqbalıyyət yoluna qədəm qoyduqdan sonra fəaliyyətini bərpa edərək milli mətbuatın ənənələrini uğurla davam etdirir və müstəqilliyimizin möhkəmlənməsinə öz töhfəsini verir. Bu illər ərzində qəzet simasını qoruyub saxlamaqla, dəyişməz və prinsiplial mövqeyi ilə əsl ümumxalq tribunası olduğunu təsdiq etmişdir.

Heç çəkinmədən deyə bilərəm ki, "Azərbaycan" qəzeti Azərbaycan cəmiyyətinin, Azərbaycan ziyalılarının ən çox etibar etdiyi, güvəndiyi mətbu orqandır.

"Azərbaycan"ın 105 illik yubileyi münasibətilə Sizi və qəzetin bütün kollektivini bir daha təbrik edir, cəsarətliliyi və yaradıcılıq uğurları arzu edirəm.

Hörmətlə,

ANAR,
Xalq yazıçısı

105 illik yaddaş

Hörmətli Bəxtiyar müəllim!
Sizi və rəhbərlik etdiyiniz kollektivi "Azərbaycan" qəzetinin 105 illik yubileyi münasibətilə səmimi-qəlbədən təbrik edir və yaradıcılıq uğurları arzulayıram.

"Azərbaycan" qəzet müstəqil dövlətçilik tariximizdə öz dəst-xətti ilə seçilən, milli mətbuatımızın inkişafına mühüm töhfələr verən mətbu orqan olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət qəzeti kimi fəaliyyətə başlamışdır. Dövrün ziyalıları, ictimai xadimləri xalqın maarifləndirilməsi, müstəqillik arzularının gerçəkləşdirilməsi, mədəni-mənəvi dəyərlərin qorunması üçün qəzetdən tribuna kimi istifadə edərək fikir və istəklərini ictimaiyyətə çatdırmışlar. "Azərbaycan" qəzeti ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da öz ənənələrini davam etdirərək üzərində düşən missiyasını şəərəfli yerinə yetirir.

İnamla demək mümkündür ki, qəzet və onun kollektivi bu gün dövlətçiliyimizin və müstəqilliyimizin qorunması istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, peşəkarlıq nümayiş etdirir. Xüsusilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin haqlı mövqeyini və ardıcıl qələbələrini əks etdirərək missiyasını uğurla icra edir. Eyni zamanda "Azərbaycan" qəzetinin "Heydər Əliyev İli" çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətini, xalqımız qarşısında misilsiz xidmətlərini əks etdirən yazıları yüksək qiymətləndirilir, qəzet həm də milli-mənəvi dəyərlərimizin geniş təbliğ edilməsində xüsusilə mühüm rol oynayır.

Bu əlamətdar gündə bir daha Sizi və kollektivinizi ürəkdən təbrik edir, yaradıcılıq fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.

Arzu edirəm ki, həmişəki kimi canınız səadətini sağlamlıqda, zəkəniz bilikdə, peşəkar fəaliyyətiniz isə yenilik və islahatçılıqda tapsın!

Hörmətlə,

Kamran İMANOV,
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri





İlham ƏLİYEV: XX əsrin sonlarında ölkəmiz yenidən müstəqilliyə qovuşduqdan sonra nəşri bərpa olunmuş "Azərbaycan" qəzeti öz ənənələrini davam etdirərək, milli dövlət quruculuğu prosesində fəal iştirakı ilə seçilmişdir

"Azərbaycan" Prezident İlham Əliyevin yeni idarəçilik texnologiyaları və innovativ siyasətinin ən fəal təbliğatçısıdır

Hörmətli Bəxtiyar müəllim!

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti, eləcə də bütün kollektivi adından "Azərbaycan" qəzetinin 105 illiyi münasibətilə Sizi təbrik edir, kollektivin hər bir üzvünə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan xalqının və dövlətinin uğurları naminə səmərəli fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq.

Azərbaycanın dövlət müstəqilliyi tarixində xüsusi rol oynayan "Azərbaycan" qəzetinin 105 illiyi tamam olur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış "Azərbaycan" qəzeti yarandığı gündən xalqımızın səsinə çevrilmiş, demokratik fikrin, azad düşüncənin tərəfdarı kimi çıxış etmiş, mətbuatımızın inkişafına, xalqın mənəvi dəyərlərinin formalaşmasına işinə önəmli töhfələr vermişdir.

Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, azad, demokratik cəmiyyət qurulması işində "Azərbaycan" qəzetinin də özünə böyük vəzifələr düşür. Əminlik ki, fəaliyyət göstərdiyi bütün dövrlərdə öz yüksək amallarına dönməz sədaqət nümayiş etdirmiş "Azərbaycan" qəzetinin kollektivi bundan sonra da respublikamızda baş verən həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında yüksək peşəkarklıq, obyektivlik, prinsiplilik, əsl dövlətçilik və vətəndaşlıq mövqeyi nümayiş etdirərək xalqımızın müstəqilliyi mətbuat ənənələrini layiqincə davam etdirəcəkdir.

Bununla yanaşı, müstəqil respublikamızın tarixi və müasir ənənələrinin yaşaması, Azərbaycançılıq ideyasının milli ideya və dövlət ideologiyası kimi yayılması, həmvətənlərimiz arasında milli həmrəylik və birliyin təmin edilməsində "Azərbaycan" qəzetinin dəst-xəti olduqca əhəmiyyətlidir. Azərbaycan Xalq Cümhuriyyəti ilə eyni vaxtda fəaliyyət göstərmiş "Azərbaycan" qəzeti Qərbin demokratik dəyərləri ilə Şərqi mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsinin təbliğatçısı kimi tarixi yol keçib. Xalqımız yeni tarixi şəraitdə ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında ənənələrini əsas tutaraq, "Azərbaycan" qəzetinin də fəaliyyətinə böyük dəstək verilib. Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti yenidən qaydırdığı və bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafında da ciddi irəliləyişlər oldu. Azərbaycanca söz və mətbuat azadlığının təmin olunması ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 1998-ci ildə imzaladığı Fərman mətbuatın azad və müstəqil fəaliyyət göstərməsi istiqamətində ciddi rol oynadı.

Ulu Öndər Heydər Əliyev siyasətində tarixi irəliləyişlər, ölkə Prezidenti cənab İlham Əliyev fəaliyyəti başladığı ilk gündən medianın inkişafına yönəlməmiş əhəmiyyətli addımlar atmaqla bu siyasətə sadiq olduğunu təsdiqlədi. Dövlət başçısı İlham Əliyevin bu sahənin inkişafına xidmət edən addımlarına nəzər salmaq yetərlidir ki, mətbuatın daha da gücləndirilməsi, inkişaf etdirilməsi, peşəkar fəaliyyət göstərməsi üçün görülən böyük miqyaslı işlərin şahidi olaq. Bu gün mühtəram Prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam edir.

"Azərbaycan" qəzeti Prezident İlham Əliyevin respublikamız haqqında həqiqətlərin dünyaya çatdırılmasına, onun demokratik icminin yüksəldilməsinə, müstəqilliyinin möhkəmləndirilməsinə yönəlməmiş siyasət kursunun fəal təbliğatçısına çevrilmiş və bu gün də yaşadığı yüksək ideallara sədaqət nümayiş etdirir. Rəhbərlik etdiyiniz yaradıcı kollektiv peşəkarklıq, obyektivlik və vətənpərvərlik prinsiplərini rəhbər tutaraq Azərbaycan tərəqqisi, vətəndaş cəmiyyətinin formalaşması və digər sahələrdə həyata keçirilən dövlət siyasətinin təbliğində mühüm rol oynayır.

Redaktoru olduğunuz mətbuat orqanı Azərbaycanın davamlı və inklüziv sahədə liderliyini təmin edən Prezident İlham Əliyevin yeni idarəçilik texnologiyaları və innovativ siyasətinin ən fəal təbliğatçısıdır. "Azərbaycan" qəzeti həm də məzmunlu kitab və monoqrafiyalar, birgə elmi praktik konfransların təşkilatçısı olub. Bu tədbirlər ölkənin siyasi, iqtisadi, hüquqi, elmi, mədəni sahədə əldə olunan nailiyyətlərinin tarixi salnaməsidir.

Hörmətli Bəxtiyar müəllim,

"Azərbaycan" qəzetinin 105 illiyi münasibətilə bir daha təbrik edir, bütün kollektivinizə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Urxan ƏLƏKBƏROV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik

Dövlətçilik ənənələrinə sadiq qəzet

Hörmətli Bəxtiyar müəllim!

Şərəfli tarixi yol keçmiş, Azərbaycan mətbuatının inkişafında əhəmiyyətli yeri, misilsiz xidmətləri olan "Azərbaycan" qəzeti 105 il qabaq xalqımız üçün olduqca əlamətdar bir gündə - 1918-ci ilin 15 sentyabrında nəşrə başlayıb. Həmin gün Bakı Qafqaz İslam Ordusu tərəfindən erməni-daşnak qüvvələrinin işğalından azad edilib.

Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət qəzeti olan "Azərbaycan" fəaliyyətə başladığı ilk vaxtlardan əhəmiyyətli mövzularda qələmə alınmış müxtəlif janrlı yazılara səhifələrində yer verib. Bu qəzetdə görkəmli ziyalıların, azadlıq mücahidlərinin bu gün də aktuallığını saxlayan məqalələri dərc edilib. Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyimizin, ölkəmizin, xalqımızın azadlığı baxımından məsuliyyətli gününə şahidlik edən "Azərbaycan" qəzeti dövrünün salnaməçisinə çevrilib.

1920-ci ildə bolşeviklərin işğalı nəticəsində Şərqi ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Hakimiyyətini uzun illər qoruyub saxlaya bilən sovet hökuməti respublikamızın azadlığını, suverenliyini təbliğ etmiş bir sıra mətbuat orqanlarını obyektiv şəkildə aradan götürməsinə imkan vermədi. Lakin XX əsrin sonlarında Azərbaycan yenidən öz müstəqilliyinə nail oldu. Sovet hakimiyyətinin uzun illər davam etmiş qadağaları aradan qaldırıldı.

Bu gün "Azərbaycan" qəzeti suveren respublikamızda öz nəşrini uğurla davam etdirən mətbuat orqanlarımız sırasında önəmli yer tutur. İndi "Azərbaycan" qəzeti Ümummilli Lider Heydər Əliyevin dövlətçilik kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinə möhtəşəm Zəfərən yazıldığı günlərin, respublikamızın regionun güclü dövlətlərindən birinə çevrildiyi illərin salnaməçisidir.

"Azərbaycan" qəzetinin baş redaktoru, çox hörmətli Bəxtiyar Sadiqov!

Qəzetinizin 105 illik yubileyi münasibəti ilə Sizi və bütün redaksiya əməkdaşlarını səmimi-qəlbədən təbrik edir, yeni yaradıcılıq nailiyyətləri, uğurlar arzulayıram.

Hörmətlə,

Vasif BABAZADƏ,
akademik

"Azərbaycan" qəzeti mətbuat tarixinin şanlı məktəbidir

Hörmətli Bəxtiyar müəllim!

Azərbaycan Xalq Cümhuriyyətinin mətbuat orqanı olan "Azərbaycan" ilk rəsmi dövlət qəzeti kimi milli mətbuat tarixində şərəfli yer tutur. 1918-ci il 15 sentyabrda Gəncə şəhərində Yelizavetpol qubernatorunun mətbəəsində işıq üzü görən "Azərbaycan" qəzetinin 105 yaşı tamam olur. Qəzetin bir əsrə qədər inkişaf yolundan danışırsanız bu nəşrə rəhbərlik etmiş şəxsləri unutmamaq olmaz.

Bu qəzetin beşiyi başında Ceyhun Hacıbəyli, Üzeyir Hacıbəyli, Şofiq bəy Rüstəmbəyli, Xəlil İbrahim kimi görkəmli şəxslər dayanıb. Qəzetin müasir inkişaf mərhələsi isə müstəqilliyin bərpası dövrü ilə bağlıdır. "Azərbaycan" qəzeti dövlət qəzeti statusuna tam cavab verən yüksək səviyyəli mətbuat orqanına çevrilib. Bu gün qəzet redaksiya kollektivinin səyləri və zəhməti ilə ölkəmizin ən nüfuzlu mətbuat orqanlarından biri kimi özünün məsuliyyətli işini uğurla davam etdirir.

Ümummilli Lider Heydər Əliyevin dövlət mətbuatına xüsusi həssaslıqla, böyük diqqət və qayğı ilə yanaşması "Azərbaycan" qəzetinin məsuliyyətini daha da artırıb. Ulu Öndər Heydər Əliyevin sevdidiyi, etibar etdiyi "Azərbaycan" qəzeti bu gün Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında həyata keçirdiyi tam müstəqil siyasətə ən yüksək formada dəstək verir.

Bir sözlə, rəsmi dövlət nəşri kimi "Azərbaycan" qəzeti Prezident İlham Əliyevin rəhbərliyi altında böyük sürətlə inkişaf edən Azərbaycanı olduğu kimi, obyektiv şəkildə təqdim etmək yollarında bütün səylərini səfərbər edir. Azərbaycan dövlətinin həyatında baş verən mühüm dəyişikliklər, müasir dövrün inkişaf ritmləri qəzetdə bütün təbiiyyəti ilə əks-səda tapır.

"Azərbaycan" qəzeti müasir dövrün qəzetçilik nümunəsi və mətbuat tarixinin şanlı məktəbidir. "Azərbaycan" qəzetinin 105 yaşı münasibətilə Sizi və rəhbərlik etdiyiniz kollektivin bütün üzvlərini səmimi-qəlbədən təbrik edir, məsuliyyətli və şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Adil ATAKİŞİYEV,
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri

Zəmanəmizin ideya-siyasi tribunası

Hörmətli Bəxtiyar müəllim!

Milli mətbuatımızın avangardı olan "Azərbaycan" qəzeti daim özünəməxsus dəst-xətti, aydın və prinsiplik mövqeyi ilə seçilmiş, yarandığı gündən xalqın müstəqillik, azadlıq ideyalarının parlaq tərənnümçüsü, alovlu təbliğatçısı kimi cəmiyyətdə böyük nüfuz qazanmışdır. Bu gün rəsmi dövlət qəzeti, Milli Məclisin orqanı "Azərbaycan" 105 illik yubileyini qeyd edir. Qəzet ölkədə gedən möhtəşəm quruculuğun və sürətli tərəqqinin, reallaşan qlobal layihələrin, aparılan köklü islahatların obyektiv işıqlandırılmasına, demokratikləşmə prinsiplərinin dərinləşməsinə, ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə layiqli töhfələr verir.

Fəaliyyətini müstəqil tarixi ənənələr üzərində quraraq qarşıya qoyduğu prinsiplik hədəflərə bu gün də sadiqlik göstərən "Azərbaycan" xalqa, dövlətçiliyə bağlılığı, dəyişməz ideya-siyasi xətti, peşə meyarlarına tələbkar münasibəti, qlobal arenada cərəyan edən hadisələrə operativ yanaşma tərzi ilə digər qəzetlərdən fərqlənir. Nəşrə başladığı 1918-ci ildən nüfuzlu şəxsiyyətlərin - Ceyhun bəy Hacıbəyli, Üzeyir bəy Hacıbəyli, Şofiq bəy Rüstəmbəyli, Xəlil İbrahim, Yusif Vəzir Çəmənözəminli, Əhməd Cavad, Firudin bəy Köçərli, Cəfər Cəfərlı və digər ziyalıların söz, fikir və məfkuru tribunasına çevrilən qəzet səhifələrində xalqın istək və arzularını dolğunluqla ilə ifadə etməyə çalışmış, uzun illər istibdad altında yaşamış insanların milli ruhunu, milli məniyyətini özünə qaytarmaq üçün mübarizə aparmışdır.

"Azərbaycan" qəzetinin qarşısında həm də respublikamızın müstəqilliyini bütün dünyaya tanımaq, Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi qərarları operativ şəkildə ictimaiyyətə çatdırmaq, bir sözlə, hökumət və xalq arasında bağlantıyı gücləndirmək, mənəvi körpü yaratmaq kimi mühüm vəzifələr durmuşdur.

Dövrün və zamanın reallıqlarını olduğu kimi əks etdirməyi müqəddəs əməli hesab edən "Azərbaycan" bu gün də ölkədə uğurla həyata keçirilən islahatların, böyük nailiyyətlərin xalqa çatdırılmasında öz sözünü deyir. 44 günlük Vətən müharibəsinin gedişində qəzetin hər bir əməkdaşı fəallıq göstərərək real faktlar işığında hadisə və proseslərin ümumi mənzərəsini canlandırdı. "Azərbaycan" tarixi zəfərən miqyasını, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin regionda yaratmış olduğu yeni reallıqları əks etdirir, onları analitik təhlil süzgücündən keçirir. Bir sözlə, "Azərbaycan" bu illər ərzində qazandıqı nüfuzu və oxucu məhəbbətini daim qoruyur, respublikamızda cərəyan edən ictimai-siyasi proseslərin bundan sonra da həlaliyə daha dolğun, obyektiv və operativ çatdırılmasında səylərini əsirgəmir.

"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı cənab Bəxtiyar Sadiqov!

Sizi və bütün redaksiya heyətini qəzetinizin möhtəşəm 105 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, hər bir əməkdaşınıza yaradıcılıq nailiyyətləri arzulayırıq. "Azərbaycan"çılardan yeni uğurlar gözləyirik.

Hörmətlə,

Fikrət ƏLİYEV,
akademik, BDU-nun Təbii Rişziyyat ETİ-nin direktoru

"Azərbaycan" qəzetinin fəaliyyəti əvəzsizdir

Çox hörmətli Bəxtiyar müəllim!

Sizi və mənə doğma olan "Azərbaycan" qəzetinin kollektivini qəzetin 105 illik yubileyi münasibəti ilə səmimi-qəlbədən təbrik edir, hamımıza möhkəm cansağlığı və müstəqil Azərbaycanımızın inkişafı naminə yeni-yeni uğurlar diləyirəm!

"Azərbaycan" qəzeti 105 illik fəaliyyəti dövründə, xüsusilə də Sizin rəhbərliyiniz dövründə zirvələrə doğru inamla irəliləyir.

Azərbaycanın obyektiv tarixinin yazılmasında, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Qarabağ müharibəsi dövründə qələbəmiz uğrunda apardığı unikal fəaliyyətin dünya ictimaiyyətinə çatdırılmasında, işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa və quruculuq işlərinin işıqlandırılmasında "Azərbaycan" qəzetinin fəaliyyəti əvəzsizdir.

Qəzetinizi də, Sizi də sevirəm, dostlar! Uğurunuz bol, yolunuz açıq, ömrünüz uzun, qələminiz iti, sözlünüz kəsrəli, adınız uca olsun!

Hörmətlə,

İsmayıl ƏLİYEV,
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

O bizim "Azərbaycan"dır

Hörmətli Bəxtiyar müəllim!

Təməli 1918-ci ildə qoyulan, bu gün 105 yaşını qeyd etdiyimiz "Azərbaycan" qəzeti çoxillik tarixi ənənələrini qoruyub saxlayan və gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətləri olan əsl milli mətbuat orqanıdır. "Azərbaycan" qəzetinin keçmişinə və bu gününə nəzər salanda gözlərimiz özümdə dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, azad və demokratik cəmiyyətin qurulmasında öz yüksək amallarına hər zaman sadiq qalan nümunəvi bir mətbuat orqanı canlanır. Qəzet Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi müqəddəs bir missiyanı qüsuruz olaraq həyata keçirir. Ölkədə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin yaranması və fəallığının artırılması istiqamətində olduqca mühüm bir vəzifənin öhdəsindən layiqincə gəlir.

"Azərbaycan" qəzeti xalqın bütün təbəqələrinə, xüsusilə gənclərə, ziyalılara səhifələrində geniş yer verməklə sözün gerçək mənasında Azərbaycan xalqının ümummilli tribunası rolunu öz çiyinə götürür.

Tarixi varislilik, zəngin yaradıcılıq, milli-mənəvi dəyərlərə həssas münasibət kimi müstəqil ənənələri yaşadan "Azərbaycan" rəsmi dövlət qəzeti olaraq fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdırmağı bacarır, ümummilli məsələlərə öz səhifəsində geniş yer verir, operativlik, qərəzsizlik, dəqiqlik kimi keyfiyyətlərə sadiqlik nümunəsi göstərir. Harada Azərbaycan həqiqətlərindən, gerçəkliklərindən danışırsınız, biz orada "Azərbaycan" qəzetini görürük. Bu qəzet həqiqət, doğruluq, dürüstün tribunasıdır.

2020-ci ilin 44 günlük Vətən müharibəsi və sonrakı proseslər zamanı biz qəzetin kollektivini müəlləh bir əsgər kimi iti qələmləri ilə mübarizədə gördük. Onun əməkdaşları həm peşəkar, həm də olduqca öz işini sevmə və məsuliyyətli bir kollektivdir. Qəzet elm adamlarının, ziyalıların ən çox istinad etdiyi etibarlı mənbədir.

Biz xalqımızın əsl qəhrəmanlarını "Azərbaycan" qəzeti vasitəsi ilə tanıyırdıq. Ordu quruculuğu prosesi, ordumuzun qüdrəti, əsgərlərimizin döyüş rəşadətini haqqında yazılar oxucularda, gənclərdə qəhrəmanlıq hissi yaratmaqla yanaşı, həm də vətənpərvərlik ruhu yaradır. Azərbaycan vətəndaşı inanır ki, onun arxasında güclü ordusu, "nəyi nə zaman etmək" lazım olduğunu bilən Müzəffər Ali Baş Komandan durur.

Qətiyyətlə deyə bilərəm ki, "Azərbaycan" ümummilli qəzet adını qoruyub saxlayır. Ona görə ki qəzetdə ənənə var. Ənənəyə sədaqət, yüksək peşəkarklıq nümunəsi göstərən, sınaqdan çıxmış bir kollektiv var. Qəzetin adı harada çəkilirsə, onun oxucuları, "Azərbaycan"sevərlər heç çəkinmədən "O bizim qəzet"dir ifadəsini işlədir, coşqu ilə "O bizim Azərbaycandır" deyə bilir.

"Azərbaycan" qəzetinin çox hörmətli baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadiqov!

Sizi və rəhbərlik etdiyiniz "Azərbaycan"çılarda 105 illik yubileyiniz münasibəti ilə səmimi-qəlbədən təbrik edir və uğurlar arzulayıram.

Hörmətlə,

Vahid ƏZİZ,
Xalq səiri

"Azərbaycan" qəzeti ölkəmizin uca adını şərəflə daşıyır

Hörmətli Bəxtiyar müəllim!

Sevinirik ki, əsası ilk cümhuriyyətimiz tərəfindən qoyulmuş "Azərbaycan" qəzeti yeni müstəqillik dövrümüzdə də ölkəmizin uca adını şərəflə daşıyır.

"Azərbaycan"ı bp-də də çox sevirik. İki səbəbə görə. Bir beynəlxalq şirkət kimi, bp hər gün bu qəzetdən ölkəmizin gündəmi, sosial-iqtisadi inkişafı, insanları, onların həyatı, xalqın mədəniyyəti və adət-ənənələri haqqında məlumat alır.

İkincisi ona görə ki, Azərbaycanda ən iri neft, qaz və ixrac layihələrinin operatoru kimi, bp uzun illərdir bu qəzetlə sıx əməkdaşlıq edir. "Azərbaycan" həmişə regiondakı biznesimizi, layihələrimizi, əməliyyatlarımızı, gördüyümüz bütün işləri, o cümlədən sosial fəaliyyətimizi yaxından izləyib və geniş işıqlandırır. Bunun üçün qəzetin rəhbərliyinə və əməkdaşlarına "bp Azərbaycan" kollektivi adından təşəkkür edirəm!

Xəzərin Azərbaycan sektorundakı nəhəng "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" yataqlarında, dünyanın ən böyük neft-qaz terminalarından biri olan Səngəçal terminalında, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri boyunca istər tikinti, istərsə də istismar dövründə "Azərbaycan" həmişə bizimlə olub. Təbii ki, bütün bunlar bir rəsmi dövlət qəzeti kimi "Azərbaycan"ın əsas diqqət mərkəzində olmalı idi, amma qəzetin əməkdaşları layihələrimizdən və işlərimizdən tək öz vəzifə borcları olaraq yox, həm də sanki bir vətəndaş borcu kimi həmişə ürəklə və qürurla yazırlar.

Qəzetin, demək olar ki, hər nömrəsində ölkənin neft-qaz sənayesi, bu sahənin ölkəmizin inkişafındakı rolu, uğurları və perspektivləri barədə gözəl yazılar yer alır. Başqa sözlə, "Azərbaycan" Ulu Öndər Heydər Əliyevin banisi olduğu və Prezident İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi yeni müstəqil neft strategiyasının Azərbaycanın inkişafının həərəkətverici qüvvəsi kimi necə reallaşdığını addım-addım izləyir və xalqa çatdırır.

"Azərbaycan"ın üslubu da ürəyətandır - yazıları dərin təhlillər üzərində qurulur, fikirlər canlı və rəvan, həm də hamıya anlaşılqı dildə ifadə olunur, mövzunu tam əks etdirən fotolar seçilir. Qəzetin tarixi ənənələrini öz dərin təcrübə və peşəkarklıqları ilə davam etdirən jurnalistlərin işini xüsusi qeyd etmək istərdim.

Fikrimizcə, "Azərbaycan"la bp arasında yaradılmış əməkdaşlıq ümumilikdə şirkət və müəsisələrin hər hansı bir KİV-lə münasibət qurması üçün gözəl nümunədir. Müzəffər ölkəmizin adını şərəflə daşıyan "Azərbaycan" qəzetinin 105 illiyini bir daha ürəkdən təbrik edir, qəzetin kollektivinə yeni yaradıcılıq uğurları arzu edirəm.

Əminlik ki, bp-nin qürurla tərəfdaşlıq etdiyi ölkəmiz daha böyük nailiyyətlərə imza atacaq və həmin uğurlar, eləcə də xalqın gələcək illərdə də Azərbaycanda dövlətin və bizim mənafeyi üçün görəcəyimiz işlər haqqında qəzetinizdə daim xoş xəbərlər oxuyacağıq.

Dərin hörmətlə,

Bəxtiyar ASLANBƏYLİ,
bp-nin vitse-prezidenti



AZƏRBAYCAN

105



Heydər ƏLİYEV: "Azərbaycan" qəzeti fəaliyyət göstərdiyi bütün dövrlərdə öz yüksək amallarına dönməz sədaqət göstərib

Bu gün tarixinin ən qiymətli dövrünü yaşayan Azərbaycan Respublikasının qazandığı uğurlarda çoxsaylı amillərlə yanaşı, dövlətçilikdə, ictimai-siyasi həyatda varisliyin yaşadılması, davam etdirilməsi böyük rol oynamışdır. Bu baxımdan heç təsadüfi sayılmamalıdır ki, respublikamızın bir çox dövlət orqanları, o cümlədən Azərbaycan Milli Məclisinin, hüquq-mühafizə və güc strukturlarının yaranma tarixi haqlı olaraq 105 il əvvəldən - Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövrdən hesablanır. Dövlətçilikdə varisliyə xüsusi diqqətlə yanaşan Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla AXC dövründə həmin qurumların yarandığı tarix bu gün onların peşə bayramı günü kimi qeyd olunur.



Milli mətbuatın inkişafında yeni mərhələ

Bu il Azərbaycanın bir sıra təsisatları 105 illiyini qeyd edir və onların arasında Xalq Cümhuriyyətinin mətbu nəşri kimi yaranan, sovet illərində adının çəkilməsi belə qadağan edilən, həttdə isə Azərbaycan Milli Məclisinin orqanı, respublikamızın rəsmi dövlət qəzeti funksiyasını daşıyan "Azərbaycan" qəzeti də vardır. Ona görə 105 il əvvəl işıqlı, maarifpərvər və dövlətçilik ideyalarına tapınan milli ziyalıların əsasını qoyduqları bu qəzet haqlı olaraq müstəqilliyimizin yasıdır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı da adlandırılır.

Tariximizə nəzər yetirdikdə görürük ki, hələ Cümhuriyyət dövründə qədr Bakıda və digər şəhərlərimizdə müxtəlif məzmunlu, fərqli baxışlara söykənən, ideya istiqaməti fərqlənən olan, eləcə də rus, gürcü, yəhudi, fars, alman dillərində qəzet və jurnallar nəşr olunurdu. Həmin mətbu orqanlar hələ qəzetin yaradılması üçün imkan verən bir qəzetin yaradılması zərurətini yaratmışdı. Eləcə də qəzetin xalqı qarşı ayri-seçkilik siyasətinin nəticəsi olan kütləvi savadsızlıq şəraitində geniş maarifləndirmə işi apara bilməsinə imkan verən bir qəzetin yaradılması zərurətini yaratmışdı. Eləcə də qəzetin xalqı qarşı ayri-seçkilik siyasətinin nəticəsi olan kütləvi savadsızlıq şəraitində geniş maarifləndirmə işi apara bilməsinə imkan verən bir qəzetin yaradılması zərurətini yaratmışdı.

Bu baxımdan 1918-ci ildə Xalq Cümhuriyyətinin yaranması həm də Azərbaycan mətbuatının inkişaf tarixində tərminə yeni dövrün başlanması ilə xarakterizə olunur. Çünki demokratik inkişaf yoluna seçildiyindən Xalq Cümhuriyyəti hökumətinin sərəncamı ilə mətbuat və kütləvi informasiya vasitələrinin məzmunu, nəşri və yayılması üzərində qərar dövründə mövcud olmuş dövlət nəzarəti ləğv edilmişdi. Odu ki, Azərbaycanın mətbuat tarixində 1918-1920-ci illər əvvəlki dövrlərlə müqayisədə ən sürətli və demokratik inkişaf mərhələsi hesab olunur. Dövlət mətbuat sahəsində siyasəti söz və vicdan azadlığı, vətəndaş hüquqların prinsiplərinə əsaslanırdı. Onun hüquqi normaları parlamentin qəbul etdiyi qanunlarla tənzimlənirdi. Bu qəzetlərin məzmunu milli mədəniyyətimizin inkişafı üçün mühüm sərəncamlardan biri hesab edilir.

Cəmiyyəti inkişafında Azərbaycan 100-ə yaxın adda qəzet və jurnal nəşr olunmuşdu. Bu müstəvidə diqqət çəkən məqamlardan biri də odur ki, Cümhuriyyət dövrü mətbuatının siyasi xarakterini özünə xüsusiyyət kimi qəbul etdiyi məzmunu milli mədəniyyətimizin inkişafı üçün mühüm sərəncamlardan biri hesab edilir. Hətta həmin dövrdə nəşr olunan mətbu orqanlar arasında Cümhuriyyət hökumətinə qarşı münafiqət mövqeyində olanlar da vardı.

Lakin bu qəzetlərin arasında daha real həyat qüvvəsinə və geniş oxucu auditoriyasına malik olanı ictimai rəyə daha güclü şəkildə təsir edən, Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən və dəstəkləyən, milli mədəniyyətimizin inkişafı üçün mühüm sərəncamlardan biri hesab edilir. Hətta həmin dövrdə nəşr olunan mətbu orqanlar arasında Cümhuriyyət hökumətinə qarşı münafiqət mövqeyində olanlar da vardı.

Müstəqillik və dövlətçilik ideyaları üzərində təşəkkül tapan qəzet

Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Bakıda və digər şəhərlərdə çoxsaylı qəzetlərin nəşrinə rəğmən dövlətin yeritdiyi siyasi kursun, hökumətin fəaliyyətinin, qərar və göstərişlərin, görülən və görülməli işlərin xalqı çatdırılmasına imkan verən bir qəzetin yaradılması zərurətini yaratmışdı. Eləcə də qəzetin xalqı qarşı ayri-seçkilik siyasətinin nəticəsi olan kütləvi savadsızlıq şəraitində geniş maarifləndirmə işi apara bilməsinə imkan verən bir qəzetin yaradılması zərurətini yaratmışdı.

İkinci dünya müharibəsi dövründə nəşr olunan, sonrakı fəaliyyətinin Bakıda davam etdirən "Azərbaycan" qəzeti ilk nömrəsindən dövlətçilik və müstəqillik xəttinin aktiv və aparıcı mətbu rəhbər funksiyasını öz üzərinə götürmüşdü. Təsədüfi deyil ki, işıqlı, maarifpərvər və dövlətçilik ideyalarına tapınan ziyalıların - Ceyhun bəy Hacıbəylinin, Üzeyir bəy Hacıbəylinin, Şəfi bəy Rüstəmbəylinin, Xəlil İbrahiminin ərəşəyə gətirdikləri qəzet 1918-ci il sentyabrın 15-də Gəncə şəhərində işıqlı görünən ilk sayında oxucularla görüşə XX əsr dövlətçilik tariximizin mühüm hadisələrindən olan Bakıdan erməni-bölgəvi işğalından azad edilmiş xəbərinin irəliləməsi ilə bağlı idi. "Dünya gəncə Azərbaycan Cümhuriyyəti hökuməti adına Qafqaz İslam Ordusunun komandanı Nuru paşa hərəkatları tərəfindən belə bir teleqram gəlmişdir: Bakı şəhəri 15.09.18, saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən azad edildi!" məzmunlu xəbər "Azərbaycan" qəzetini ilk gündən insanlara sevdirmiş, bununla da müstəqil Azərbaycan dövlətinin ilk rəsmi qəzeti fəaliyyətə başlamışdı.

Sovet hakimiyyətinin qurulmasından sonra bolşeviklərin ilk qərarlarından biri Azərbaycanca müstəqillik ideyalarının inkişafına, xalqın milli oyanışına xidmət edən bütün yaradıcı fəaliyyətlərin, o cümlədən bu xəttin daşıyıcısı olan bütün mətbuat vasitələrinin nəşrinin dayandırılması olmuşdu. "Azərbaycan" qəzeti də Xalq Cümhuriyyətinin taleyini yaşadı, hətta ömrü Cümhuriyyətin ömründən də qısa oldu. Qəzetin sonuncu - 443-cü nömrəsi 1920-ci il aprel ayının 27-də işıqlı görünürdü. Amma bu qısa dövrdə "Azərbaycan" dövlət qəzeti kimi öz fəaliyyətini yüksək prinsiplərlə, milli ideyalarla sədaqətə həyata keçirmiş, sözün bütün mənalarda müstəqil Azərbaycan dövlətinin maraq və mənafələrini təbliğ etmiş, milli dövlətçilik mövqeyində dayanmışdır. Qəzetin yaradıcılığının, fəaliyyətinin əsas qayəsini, aparıcı məzmununu Azərbaycan xalqının azad yaşamasına, müstəqilliyə, dövlətçiliyinə irsindən irad etdirilməsi və milli həmrəyliyə çağırış təşkil etmişdir. "Azərbaycan" qəzetinin səhifələrində dərc olunan məqalələr Azərbaycan tarixinin, mədəniyyətinin, maarifinin inkişafına, milli şüurun oyan-

masına, milli özünüdərkini təşəkküləndirən ideyaların, azərbaycançılıq, istiqlalçılıq, türklük, islamçılıq, müsəlmanlıq, türkçülük, islamçılıq, müsəlmanlıq məfkurəsinin təbliğində mühüm rol oynamışdır. Bu kimi dəyərləri rəhbər tutmaqla dərc olunan "Azərbaycan" fəaliyyət göstərdiyi tarixi dövrdən aparıcı salnamələrdən birinə çevrilmişdir. Təsədüfi deyil ki, bu gün Cümhuriyyət dövrünün araşdırmaçıların müraciət etdiyi tarixi mənbələr arasında "Azərbaycan" qəzeti ilk sıralarda dayanır.

"Azərbaycan" qəzetini o illərdə oxunaqlı, aparıcı mətbu orqana çevirən, həttdə onun dövlətçilik və müstəqillik xəttini rəhbər tutmaq kimi fərqlənmişinin əsas səbəblərindən biri də burada milli məfkurəli və maarifpərvər ziyalıların, dövlət və ictimai xadimlərin yazılarla çıxış etməsi idi. Xəlil İbrahim, Məhəmməd ağa Şahaxtılı, Əhməd Cavad, Məhəmməd Əmin Rəsulzadə, Mirzəbəla Məmmədov, Əsmar Faiq Nəmanzadə, Firdudin bəy Kəçəri, Abdulla Şaiq kimi milli ideyaya tapınmış yazıçı və publisistlərin, millət fədailərinin sayəsində "Azərbaycan" qəzeti qısa müddətdə dövrün ən nüfuzlu və populyar nəşri kimi tanınmış, milli tribunaya çevrilmişdir. Sovet hökuməti qəzetin fəaliyyətini dayandırsa da, məhz belə ziyalıların sayəsində "Azərbaycan" xalqımızın milli və ictimai fəaliyyətində istiqalət düşüncəsinin daha da gücləndirilməsi ilə bağlı mühüm işlər həyata keçirilmiş, Azərbaycan cəmiyyətində milli məfkurənin və milli şüurun təkamülünə layiq xidmət göstərmişdir.

Sovet hakimiyyəti illərində Azərbaycanda XX əsrin əvvəllərini əhatə edən mətbuat tarixi öyrənilməyə, bu sahədə müəyyən qərarlar alınmalıdır. "Azərbaycan" qəzetinin adının belə çəkilməsi qəti qadağandır. Çünki "Azərbaycan" qəzetinin arşivində milli istiqlal tarixinin öyrənilməsi və tədqiq olunması mümkündür. Axı "Azərbaycan" adlı qəzetin varlığından xəbər tutanlar vaxtilə xalqımızın müstəqil yaşamağa qadir olduğunu öyrənə bilərdilər. Ona görə 70 ildən "Azərbaycan"ın arxivindən bir nümunəni də çıxartmaq mümkün deyildir. Yalnız Azərbaycan dövlət müstəqilliyinin bərpası üçün "Azərbaycan" qəzetinin fəaliyyəti bərpə olundu, onun tədqiqi ilə bağlı çoxsaylı araşdırmalar aparıldı.

ADA Universitetindən milli irsin təbliğinə böyük dəstək

Artıq xeyli vaxtdır ki, müasir "Azərbaycan" qəzetinin səhifələrində Xalq Cümhuriyyəti dövründə dərc olunan nömrələrinin transliterasiya olunmuş (ərəb əlifbasından latın əlifbasına çevrilməsi) variantları dərc olunur. Transliterasiya layihəsinin təşəbbüsçüsü də, təşkilatçısı da ADA Universitetidir. Özünü tariximizin və müstəqil dövlətçiliyimizin mühüm mərhələsini eks etdirən "Azərbaycan" qəzetinin bir mənbə kimi dərin və həttdə tədqiqi, orada yer alan materialların bugünkü və gələcək nəsillərə daha rahat şəkildə çatdırılmasını təmin etməyi üçün 2021-ci ildən etibarən universitetin dəstəyi ilə qəzetin transliterasiyası həyata keçirilərək, bütün nömrələri ərəb əlifbasından latın qrafikalı müasir Azərbaycan əlifbasına çevrilir. Bu nəcib missiya ADA Universiteti tərəfindən milli irsimizin

qorunmasına və təbliğinə verilən böyük töhfədir. "Azərbaycan" qəzetinin transliterasiyası layihəsi Cümhuriyyətin irsini öyrənilməsi, mətbuat tariximizin araşdırılması, bütövlükdə tarixçiliyimiz üçün olduqca dəyərli bir bədiyyədir.

Transliterasiya zamanı "Azərbaycan" qəzetinin dil və üslub xüsusiyyətləri qorunmuşdur. Ümumilikdə isə "Azərbaycan" qəzetinin 1918-1920-ci illərdə nəşr olunmuş 443 nömrəsinin transliterasiyası 20 cildə çapı nəzərdə tutulur. "Azərbaycan" qəzetini o illərdə oxunaqlı, aparıcı mətbu orqana çevirən, həttdə onun dövlətçilik və müstəqillik xəttini rəhbər tutmaq kimi fərqlənmişinin əsas səbəblərindən biri də burada milli məfkurəli və maarifpərvər ziyalıların, dövlət və ictimai xadimlərin yazılarla çıxış etməsi idi. Xəlil İbrahim, Məhəmməd ağa Şahaxtılı, Əhməd Cavad, Məhəmməd Əmin Rəsulzadə, Mirzəbəla Məmmədov, Əsmar Faiq Nəmanzadə, Firdudin bəy Kəçəri, Abdulla Şaiq kimi milli ideyaya tapınmış yazıçı və publisistlərin, millət fədailərinin sayəsində "Azərbaycan" qəzeti qısa müddətdə dövrün ən nüfuzlu və populyar nəşri kimi tanınmış, milli tribunaya çevrilmişdir. Sovet hökuməti qəzetin fəaliyyətini dayandırsa da, məhz belə ziyalıların sayəsində "Azərbaycan" xalqımızın milli və ictimai fəaliyyətində istiqalət düşüncəsinin daha da gücləndirilməsi ilə bağlı mühüm işlər həyata keçirilmiş, Azərbaycan cəmiyyətində milli məfkurənin və milli şüurun təkamülünə layiq xidmət göstərmişdir.

Sovet hakimiyyəti illərində Azərbaycanda XX əsrin əvvəllərini əhatə edən mətbuat tarixi öyrənilməyə, bu sahədə müəyyən qərarlar alınmalıdır. "Azərbaycan" qəzetinin adının belə çəkilməsi qəti qadağandır. Çünki "Azərbaycan" qəzetinin arşivində milli istiqlal tarixinin öyrənilməsi və tədqiq olunması mümkündür. Axı "Azərbaycan" adlı qəzetin varlığından xəbər tutanlar vaxtilə xalqımızın müstəqil yaşamağa qadir olduğunu öyrənə bilərdilər. Ona görə 70 ildən "Azərbaycan"ın arxivindən bir nümunəni də çıxartmaq mümkün deyildir. Yalnız Azərbaycan dövlət müstəqilliyinin bərpası üçün "Azərbaycan" qəzetinin fəaliyyəti bərpə olundu, onun tədqiqi ilə bağlı çoxsaylı araşdırmalar aparıldı.

ADA Universitetinin milli təşəbbüskəşliyi xidmət edən bu missiyasına qoşulan "Azərbaycan" qəzetinin layihəyə dövrə verərək transliterasiya olunmuş nömrələri ardıcılıqla dərc etməsinin oxucular tərəfindən maraqla qarşılanması şübhəsizdir. Çünki transliterasiya olunmuş yazılar olduqca Cümhuriyyət dövründə dövlət təməli, hökumətin fəaliyyəti, beynəlxalq əlaqələri, mövcud siyasi problemlər, ictimai proseslər, Bakıda və şəhərlərimizdəki sosial vəziyyətlə bağlı müfəssəl məlumat alırıq və dövrün real mənzərəsi gözələrimizin önündə canlanır. Bütün bunların hamısı "Azərbaycan" qəzetinin səhifələrində dürüst və dolğun şəkildə öz əksini tapmışdır.

Peşəkarların nəşr etdiyi və media dəyərlərini rəhbər tutan nəşr

Azərbaycan dövlət müstəqilliyinin bərpası ilə nəşrinə yenidən bərpə edən "Azərbaycan" qəzetinin fəaliyyətində varislik ənənələri layiqincə qorunur. 1918-1920-ci illərdə olduğu kimi, dövlətçiliyi, milli məfkurəyə xidmət missiyası, respublikamızın maraq və mənafələrini təbliğ, ictimai rəyə çatdırılması və media dəyərlərinə sadıqlıq müasir "Azərbaycan" qəzetinin fəaliyyətinin prioritet istiqamətləridir.

Ulu Öndər Heydər Əliyev "Azərbaycan" qəzetinin fəaliyyətinə xüsusi diqqətlə yanaşmış, 1994-cü ildə 1000-ci nömrəsinin işıqlı görünməsi, 1998-ci ildə isə yaranmışın 80 illiyi münasibətlə qəzetin kollektivinə təbrik məktubu ünvanlanmışdır. 80 illiklə bağlı təbrikdə Heydər Əliyevin səsləndirdiyi fikirlər qəzetə verilən ali dəyərdir. Bu gün də öz aktuallığını qoruyub saxlayır. "1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış "Azərbaycan" qəzeti yarandığı gündən milli azadlıq mübarizəsinin ön sırasında addımlamış, xalqımızın çoxillik arzu və istəklərinin ifadəsinə çevrilmiş, onun mənzəvi dəyərlərini, ictimai-siyasi ideyalarının formalaşması işinə önəmli töhfə vermişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra fəaliyyətini dayandıran "Azərbaycan" qəzeti xalqımızın 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini bərpə etmiş, azadlıq və suverenlik ideyalarının həyata keçirilməsində fəal surətdə iştirak etmişdir.

Ölkəmizin müstəqil mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan" qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlıq təminatı, siyasi ədalətin müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan haqqında, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlamlıq, sosial psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qəzetdə işıqlandırılır.

Əbədi yaşar səhəyyəti Heydər Əliyevin də qeyd etdiyi kimi, "Azərbaycan" qəzeti mətbuat ənənələrini davam etdirən nəşrlərdən ibarətdir. Bugünkü media müxtəlifliyi şəraitində təəssüf ki, mətbuatın əsas prinsipləri arxa plana keçib. Bir çox çap və elektron KİV ənənəvi prinsiplərdən tamamilə uzaq düşüb. Lakin "Azərbaycan" qəzetində tamamilə fərqli ab-havanı müşahidə edirik. Cəmiyyətə doğru və düzgün informasiyanın çatdırılması, maarifləndirmə kimi ənənəvi prinsiplər əmələ gəlir. Medianın ən ümdə prinsipləri sırasındadır yəni hər bir faktın tam doquliyini əməl etməsi, hər bir məsələyə, işıqlandırılan problemlərə qorxmadan yanaşması da "Azərbaycan" qəzetinin mətbuat tələblərini rəhbər tutmasından irəli gəlir.

Həm də "Azərbaycan" qəzeti Cümhuriyyət dövründə olduğu kimi, bu gün də öz qələm sahiblərinin, peşəkarların çalışdığı, mətbuatın dəyərlərinə sadıq media mənsublarını nəşr etdiyi qəzətdir. Yüzlərlə mətbu orqanın işıqlı görünməsi indiki dövrə özünə gətirən, örnək olan, öz yaradıcılığı ilə nümunələr yaradan qəzetlərin sırasındadır. Burada peşəkar qələm sahiblərinin çalışmasından irəli gəlir. Özüm də mətbu fəaliyyətə məşğul olduğum üçün bilirim ki, peşəkarların olduğu yerdə peşə etikası, qəzetçiliyin tələblərinə, ümumilikdə media prinsiplərinə müəllimlərin, o cümlədən mətbuatın bütün dəyərlərini qoruyan və yaşadan bir yaradıcılıq mövqeyində olmaq lazımdır.

Prezidentin siyasi kursunun təbliği ilə yanaşı, Azərbaycan parlamentinin fəaliyyəti, qanunvericilik sahəsində görülən işlərin əhatəli şəkildə işıqlandırılması Milli Məclisin orqanı kimi "Azərbaycan" qəzetinin daim diqqət yeri qəzetimizdir. Bu sərəncamlar qəzeti il əmələ gətirən, söz azadlığının sui-istifadəyə qarşı mübarizəsinin önündə gəlir.

Dövlətə və xalqa xidmət missiyası

Qeyd etdiyim kimi, varislik ənənələrini rəhbər tutan "Azərbaycan" qəzeti öz solofon müəyyəniyyəti xəttə sadıqdır. Bu gün də "Azərbaycan" respublikamızda fəaliyyət göstərən bütün mətbu orqanlardan fərqləndirən başlıca xüsusiyyəti onun rəsmi dövlət qəzeti missiyasıdır. Təbii ki, bu funksiyaya həm də qəzetin üzərinə əlavə məsuliyyəti qoyur. Çünki rəsmi qəzet olmaq dövlət siyasətinin təbliğatının önündə gəlməlidir. Əminliklə deyə bilərik ki, "Azərbaycan" qəzeti bu məsuliyyətin öhdəsindən uğurla gələcəkdir.

Qəzet öz yaradıcılığı ilə dövlətə və xalqa xidmət missiyasını layiqincə və səmərəli yerinə yetirir.

Rəsmi qəzet olduğundan ölkə Prezidentinin həyata keçirdiyi siyasi xəttin geniş auditoriyaya çatdırılması, dövlətçilik maraqlarının və ümummilli məsələlərin işıqlandırılması "Azərbaycan"ın fəaliyyətinin prioritet istiqamətidir. Bu mənada "Azərbaycan" Prezident İlham Əliyevin siyasi kursunu, respublikamızdakı siyasi-ictimai prosesləri, Azərbaycanın bir dövlət kimi bütün uğurlarını ictimai rəyə uğurla çatdıraraq aparıcı media orqanıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızdakı iqtisadi in-

kişaf proseslərinin, möhtəşəm quruculuğun, reallaşan global enerji layihələrinin, aparılan islahatların obyektiv, dolğun təbliğinə və işıqlandırılmasına, Azərbaycanın olduğu kimi, obyektiv şəkildə təqdimatına, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə "Azərbaycan" qəzeti layiqli töhfələr verir, bu istiqamətlərdə bütün söyləmələri peşəkarcasına sərbəst verir.

Prezident İlham Əliyev 2018-ci ildə "Azərbaycan" qəzetinin 100 illiyi münasibətlə ünvanladığı təbrik məktubunda qəzetin dövlət siyasəti barədə haqqıqların Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərdiyi xüsusi vurğulanmışdır: "XX əsrin sonlarında ölkəmizdə vətəndaş cəmiyyətinin quruculuğunda sonrakı mərhələyə qədərlənən Azərbaycan qəzeti layiqli töhfələr verir, bu istiqamətlərdə bütün söyləmələri peşəkarcasına sərbəst verir. Vətən müharibəsindən sonra isə "Azərbaycan" qəzetinin əsas yaradıcılıq istiqamətinə tarixi qələbəmizin müxtəlif aspektlərində işıqlandırılması təşkil edir. Müharibədən sonra yaranmış yeni realıqlar, bu müstəvidə Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri "Azərbaycan" qəzetinin səhifələrində gündəlik işıqlandırılan məsələlərdir. "Azərbaycan" bu müharibənin qələbəmətlərini, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin, qəzələrimizin döyüş və həyat yolumdan bəhs edən yazılar dərc etməklə, onları öz oxucularına daha yaxından tanıdır.

Etimadı doğruldan qəzet

Müasir dünyamız sürətlə inkişaf edir və dəyişir. Bu dəyişiklik cəmiyyət həyatının bütün sahələrində, o cümlədən media sferasında da özünü göstərir və internet meydanı çıxmış, informasiya texnologiyalarının inkişafı ilə ənənəvi mətbuatın sıralarına yeniləri qoşulur və bəzilərini fəxrəncə, çap mediasının dövrü başa çatır.

Amma hətta texnoloji inkişaf baxımından ən öndə gedən dövlətlərin belə təcrübəsi göstərir ki, qəzetlər yaşayır və yaşayacaqdır. Müasir dünyamız qəzətsiz təəvvür etmək qeyri-mümkündür. Ən əsas odur ki, qəzetlərimiz əsas informasiya-kommunikasiya texnologiyalarının imkanlarından samərəli yararlanırlar, oxucularla təmas yeni texnoloji imkanlar çərçivəsində də qurulur. Bu sərəncamlar "Azərbaycan" qəzetinin internet variantı, o cümlədən qəzetin "pdf" formatında oxuculara təqdim olunması təqdirləyicidir.

Prezident İlham Əliyev 2018-ci ildə 100 illiyi münasibətlə qəzetə ünvanladığı təbrikdə deyib: "Respublikamızın dinamik inkişafı, cəmiyyət həyatının bütün sahələrində yenidənliyi müasir dövrdə, həttdə çoxsaylı informasiya resurslarının fəaliyyəti ilə şərtlənən rəqabət mühitində mətbuatın ümummilli məsələlərin həlli, cəmiyyətimizin rifahınəməlinə üzərində düşən vəzifələri daha böyük əzmlə yerinə yetirməyi bacarmalıdır. Əminəm ki, "Azərbaycan" qəzetinin kollektivinə də qarşılıqlı dövrə bu çətin və şərtləli işin öhdəsindən uğurla gələcək".

"Azərbaycan" qəzetinin bugünkü yaradıcı fəaliyyəti göstərir ki, rəsmi dövlət nəşri olaraq ölkə rəhbərliyinin və cəmiyyətin etimadını doğruldur, qarşısında duran vəzifələri, üzərində düşən məsələləri böyük peşəkarcılıqla yerinə yetirir və hər bir məsuliyyətin öhdəsindən layiqincə gəlir. "Azərbaycan" qəzetinin səhifələrində həm dövlət siyasəti, həm respublikamızın iqtisadi və sosial həyatı, həm insanları düşündürən məsələlər, həm gündəlik həyatımızda və dünyəyada baş verən hadisələr öz əksini tapır, o cümlədən xalqımızın mədəni və mənzəvi dünyası ilə bağlı yazılar işıqlı görünür. Bütün bunlar göstərir ki, 105 yaşlı "Azərbaycan" respublikamızın fəal mətbu orqanlarının önündə gedən, dövlətin maraqlarının keşiyində dayanan, yaradıcı fəaliyyətində oxucuların zövqünü rəhbər tutan qəzətdir.

Müstəqilliyimizin yadıdır, Xalq Cümhuriyyətinin yadıdır, klassik və milli mətbuat ənənələrimizin daşıyıcısı, dövlətçilik və müstəqillik ideallarının tərənnümçüsü olan, tarixinin və yaradıcılığının ən şərəfli dövrünü yaşayan "Azərbaycan" qəzetini yaranmışın 105 illiyi münasibətlə təbrik edir, bütün kollektivinə bu şərtləli yolda yeni yaradıcılıq uğurları arzu edir.

Ziyad SƏMƏDZADƏ,
Milli Məclisin deputatı, akademik



Heydər ƏLİYEV: "Azərbaycan" qəzeti yarandığı gündən milli azadlıq mübarizəsinin ön sırasında addımlamış, xalqımızın çoxillik arzu və istəklərinin ifadəçisinə çevrilmiş, onun mənəvi dəyərlərinin, ictimai-siyasi ideallarının formalaşması işinə önəmli töhfə vermişdir

1918-ci il 15 sentyabr Azərbaycan tarixində Bakının işğaldan azad edilməsi ilə yanaşı, başqa bir faktla da əlamətdardır. Düz 105 il əvvəl həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin dəyərli yadigarlarından olan "Azərbaycan" qəzetinin ilk nömrəsi işıq üzü görüb. "Azərbaycan" qəzetinin keçib gəldiyi bu uzun yol xalqın milli inkişaf tarixinin yazılı salnaməsinə yaranan, keçmişlə bu gün, bu günlə gələcək arasında mənəvi körpü rolunu oynayan, nəsillərdən nəsillərə soraq gətirən bir mətbu orqanın ictimai düşüncəmizdə nə qədər böyük rol oynadığını göstərir.



Seyid Hüseyn



Ümğülsüm Sadıqzadə



Ömər Faiq Nemanzadə



Əli Şövqi



Əliabbas Müznib

Yanan düşüncə çirağı

Düşüncə mərkəzi

105 il əvvəl ilk nömrəsi işıq üzü görən, redaksiya heyəti formalaşan "Azərbaycan" qəzeti sadəcə bir mətbuat orqanı deyildi. Zəmanəsinin tanınmış ziyalıların, marifətçilərin, millət sevdalılarının bir araya gəldikləri düşüncə mərkəzi idi. Qəzetin öz səhifələrində yer verdiyi mövzuların çoxu da xalqımızın ötən əsrin ilk onilliklərində üzlaşdığı çağırışlarla bağlı idi. Onun müəllifləri inkişaf yolumuzun bütün dövrlərində aktual məsələləri ortaya qoyur, mövcud problemlərin həllinə sağlam düşüncə işığında yollar axtarırdı, yeni inkişaf hədəflərinə doğru istiqamət verirdilər. "Azərbaycan" qəzeti böyük bir ictimai tribuna idi. Xalq Cümhuriyyətinin varlığı dövründə cəmiyyəti maraqlandıran elə bir məsələ, ölkə həyatı ilə bağlı elə bir yenilik yox idi ki, qəzet o müstəvaya toxunmamış olsun. "Azərbaycan" yer verdiyi mövzulara fundamental şəkildə yanaşırdı. Ona görə bu gün də 105 il əvvəl hadisə və prosesləri barədə ən mötəbər mənbə məhz "Azərbaycan" qəzetidir.

Bu mətbuat orqanı hər zaman qürur və izzatla xatırladığımız, amma eyni vaxtda hazırda müstəqil Azərbaycan dövlətinin varlığı ilə daha möhtəşəm şəkildə davam etməsindən təsəlli tapdığımız şanlı bir dövrün sonədi tarixidir. İlk nömrəsi Azərbaycanımız üçün son dərəcə mühüm yer tutan 15 sentyabr Bakının azad edilməsi günündə çap olunmuşdu. Son nömrəsi isə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğradığı - 27 aprel 1920-ci ildə çıxmış və uzun müddət nəşrini dayandırmışdır. Cümhuriyyətin süqutu ilə qəzetin müəlliflərinin bir çoxu repressiyalarla üzlaşaraq "qırmızı terror"un qurbanı olmuş, bir qismi isə təqiblərdən yaxa qurtarmaq üçün xaricə üz tutaraq ömürlərini qürbətə başa vurmuşlar. Amma tarix şəxsiyyətlərini heç zaman unutmur.

Aradan keçən zaman bu insanları bizə, yeni nəsillərə daha aydın tanıdır. Bu bir qanunauyğunluqdur, uca bir dağ zirvəsindən masafəcə konarlaşdıqca onu daha aydın görə bilərsiniz. Seyr etdiyiniz möhtəşəmliyə daha dərinləndirə bilərsiniz. "Azərbaycan" qəzeti müəlliflərinin böyüklüyü, ucalığı, şəxsiyyət kimi cəlbədiciliyi də buna bənzəyir.

Qəzetə müxtəlif dövrlərdə Ceyhun bəy Hacıbəyli, Üzeyir bəy

Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim redaktorluq etmişdi. Müəlliflər sırasında isə zəmanəsinin ən böyük fikir adamları, ictimai-siyasi xadimləri, qələm sahibləri vardı. Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Ömər Faiq Nemanzadə, Məhəmməd Ağa Şahtaxtı, Mirzəbala Məmmədzadə, Cəfər Cabbarlı, Əhməd Cavad, Məhəmməd Hadi, Əliabbas Müznib, Məmməd Sadiq Axundzadə, Seyid Hüseyn, Əmin Abid, Əli Yusif, Əli Şövqi, Fərhad Ağazadə, Adil Ziyadxanov, Hacı İbrahim Qasimov, Şəfiqə Əfəndizadə və başqaları...

Təkcə elə bu adlar, bu imzalar qəzetin nə qədər böyük nüfuzla, ictimai rəyə təsir gücünə malik olduğunu və 105 il əvvəldən soraq gətirən saralması vərəqlərində nə qədər qiymətli bir mənəvi irsi yaşatdığını göstərir. Bu qəzet bir çiraq idi. Vətən sevgisinin gücü ilə özünü hər an fəda etməyə hazır olan Azərbaycan sevdalıları pərvana kimi bu çirağın ətrafında toplaşmışdılar və onları nükəsindən, qələminin, sözlərinin zoru çirağın işığını daha da gurlaşdırırdı.

Parlaq imzalar

Bu şəxsiyyətlərin bir çoxu haqqında oxucu auditoriyası onların geniş yaradıcılıq və ictimai-siyasi fəaliyyətləri ilə yaxşı tanışdır. Ən mühümü isə Azərbaycanın istiqlal ideyası həmin ziyalıları bir amal uğrunda birləşdirir, mətbuat və ədəbi hərəkat da bu yöndə irəliləyirdi. "Azərbaycan" qəzetinin indiyə qədər adı başqaları ilə müqayisədə az tanınmış müəlliflərindən biri Əli Şövqidir.

Əli Şövqi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin nəslindəndir. Əli Şeyx Muxtar oğlu Şeyxzamanlı 9 mart 1879-cu ildə Gəncədə dünyaya gəlib. İbtidai təhsilini atasından alıb. Həmin şəhərdə rus məktəbinə gedib. Bu yüksək zəkali gənc məktəbi bitirəndə artıq türk, ərəb, rus və fars dillərini mükəmməl bilirdi. Ədəbiyyat, tarix, təbiət elmləri sahəsində bir çox biliklərə vəqif idi. "Şeyx" təxəllüsü ilə şeirlər də yazırdı.

Şövqi 1912-ci ildə Bakıya gəlib, burada "Soda" mətbəəsində çalışmağa başlayır. Bir müddət sonra o, "Şeyx" təxəllüsündən imtina edir və özünə "Şövqi" təxəllüsünü

götürür. Ermənilərin ötən əsrin əvvəllərində xalqımıza qarşı törətmiş vəhşilikləri təsəvvür etməkdən ötrü Əli Şövqinin yaradıcılığı qiymətli mənəvidir. O, əsərlərində bu mövzuya geniş yer verir, erməni cəlladlarının cinayətləri ilə üzleşən, doğma yurdlarından didərgin düşən soydaşlarımızın ağrı-acılı həyatını ədəbiyyata gətirirdi.

Əli Şövqi "Azərbaycan" qəzetində tez-tez çıxış edirdi. Əfsuslar olsun ki, bu istedadlı şair, dövrünün ziyalı qələm sahibi çox yaşamadı. Məlumatlara görə, "Soda" mətbəəsində işlədiyi vaxtlardan o, ağır iş şəraitinə dözməz və özünü təhlükəyə məruz qoymuşdu. 1922-ci ildə xəstəliyinin şiddətlənməsi və özünü də o dövrün çox ağır mərzələrdən sayılan vəromə mətblə olmasından xəbərdar tutması sairi bədənə o qədər ağır təsir etmişdi, bin ovqata salır. Ömrünün sonuna doğru yazdığı şeirlərində onun Gəncəyə qayıtmaq arzusunda olduğunu sezilir. O, doğma şəhərinə qayıdır və 1925-ci ildə Gəncədə vəfat edir.

"Azərbaycan"ın müəllifləri sırasında geniş jurnalistlik fəaliyyəti göstərən ziyalılarından biri də Əliabbas Müznibdir. Yazar XX əsr Azərbaycan ədəbi-ictimai fikri tarixində əbədləşən şair, publisist, ədəbiyyatşünas, tərcüməçi idi. 1909-1910-cu illərdə "Zənbur", 1911-ci ildə "Səhəbi saqib", 1915-1916-cı illərdə "Babayi-Əmir" jurnallarının nəşri və redaktoru kimi fəaliyyət göstərmişdir. Ədəbiyyatımızda 1914-cü ildə nəşr edilən "Yusif və Züleyxa", 1917-ci ildə işıq üzü görən "Tikan kolu", 1927-ci ildə çıxan "Nəsrəddin məzhəkələri" və bir il sonra oxuculara təqdim olunan "Aşiq Pəri və müasirləri", eləcə də digər kitabları müəllifi kimi qalib.

Müznib onun gənc yaşlarından seçdiyi təxəllüsdür. Maraqlıdır ki, bu söz ərəbcədən tərcümədə "günahkar", "müqəssir" mənasını verir. Müznibi isə doğrudan da günahsız müqəssir təleyi həyatı boyu son anadək izləyir. Cəmi 55 il ömür sürüb amansız repressiya "maşın"ına tuş gələn ədəb günahsız ikən günahlı sayılıb güllələnir.

"Azərbaycan"çılar üçün Müznib yaradıcılığı ikaqət özindədir. Çünki cümhuriyyət dövründə "Azərbaycan" qəzetinin səhifələrində onun bir çox dəyərli məqalələri dərc olunub.

Rus imperiyasının süqutundan sonra Ə.Müznib ədəbi və siyasi sa-

hələrdə daha geniş fəaliyyət göstərmişdir. 1919-cu ildə Erməni Daşnaklarının vəhşicəsinə yandırdıqları abidələrdən biri də milyonçu Musa Nağıyevin oğlu İsmayılın xatirəsinə ucaldığı "İsmailiyyə" binası idi. Millətə qənim kəsilən daşnaklar binanın sökülməsinə çalışırdılar. Bu qəsdin üstünü açmaq üçün o zaman Seyid Hüseyn "Həzin bir xətirə" və "İsmailiyyə" hekayələrini yazıb. Dövrün qabaqcıl ziyalıları bu binanı xalqın, millətin amal və əməl dayağı, müqəddəs və toxunulmaz məbədi sayır, azadlıq və istiqlal rəmzi kimi dəyərləndirirdilər. Ürək ağrısı ilə yazılmış hər iki hekayənin sonluğu həyəcanlı və dərin vətəndaş narahatlığı ilə bitirdi. Seyid Hüseyn Xalq Cümhuriyyətinin höyətini işlədiyi mədəni quruculuqda, o cümlədən "Azərbaycan" qəzetinin başçılıq etdiyi "Yaşıl qələm" ədəbi birliyinə işində yaxından iştirak edirdi.

Azərbaycanın tanınmış şairəsi, Seyid Hüseynin ömür-gün yoldaşı Ümğülsüm Sadıqzadənin yaradıcılığında da ən məhsuldar dövr 1918-1920-ci illərə təsadüf edir. O, Xalq Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayır, şeirlərində xalqımızın milli istiqlala qovuşması tərənnüm olunurdu. Əksəriyyəti "Azərbaycan" qəzetində dərc olunan "Türk ordusuna", "Çökli, dəf ol!", "Əsgər anasına", "Dərdli nəğmə", "Yurdumuzun qəhrəmanlığına", "Yollarını bəklədim" və s. şeirlərində milli istiqlalın qorunmasına çağırış ruhu yüksək səviyyədə qələmə alınmışdır. Şairənin 1920-ci il aprelin 28-də cümhuriyyətin devrilməsi ilə bağlı yazdığı "Hicran" və "Bayrağın enərəkən" şeirləri Azərbaycan ədəbiyyatının ən dəyərli əsərlərindən hesab olunur.

1937-ci ildə Seyid Hüseyn həbs edildikdən sonra Ümğülsüm də xalq düşməninə həyat yoldaşı kimi bir müddət Bayıl həbsxanasında saxlanılır, sonra Rusiyanın Mordva vilayətinə 8 illik sürgünə göndərilir. Əsərləri yasaqlanır. Sürgündən sonra şairə Bakıya dönsə də, burada yaşamasına icazə verilmir.

XX əsrin birinci yarısında yazıb-yaratmış yazıçı, tənqidçi, pedaqoq və jurnalist Seyid Hüseyn Sadiqin (Hüseyn Mir Kazım oğlu Sadıqzadə) mükəmməl qələm təcrübələri cümhuriyyət dövrünün "Azərbaycan" qəzetində də işıq üzü görüb.

Ədəb ictimai hadisələrə münasibətdə Üzeyir bəy Hacıbəyli ilə həmfikir idi. Onların arasındakı səmimi münasibət Seyid Hüseynin yaradıcılığına da müsbət təsir göstərirdi. Belə ki, o, Ü.Hacıbəylinin redaktorluq etdiyi "Yeni iqlal" və "Azərbaycan" qəzetlərinə xeyli məqalələr yazmışdır.

Görkəmli yazar cümhuriyyət dövründə qələmə sarılaraq məhsuldar fəaliyyət göstərməyə başla-

mışdır. 1919-cu ildə erməni daşnaklarının vəhşicəsinə yandırdıqları abidələrdən biri də milyonçu Musa Nağıyevin oğlu İsmayılın xatirəsinə ucaldığı "İsmailiyyə" binası idi. Millətə qənim kəsilən daşnaklar binanın sökülməsinə çalışırdılar. Bu qəsdin üstünü açmaq üçün o zaman Seyid Hüseyn "Həzin bir xətirə" və "İsmailiyyə" hekayələrini yazıb. Dövrün qabaqcıl ziyalıları bu binanı xalqın, millətin amal və əməl dayağı, müqəddəs və toxunulmaz məbədi sayır, azadlıq və istiqlal rəmzi kimi dəyərləndirirdilər. Ürək ağrısı ilə yazılmış hər iki hekayənin sonluğu həyəcanlı və dərin vətəndaş narahatlığı ilə bitirdi. Seyid Hüseyn Xalq Cümhuriyyətinin höyətini işlədiyi mədəni quruculuqda, o cümlədən "Azərbaycan" qəzetinin başçılıq etdiyi "Yaşıl qələm" ədəbi birliyinə işində yaxından iştirak edirdi.

Azərbaycanın tanınmış şairəsi, Seyid Hüseynin ömür-gün yoldaşı Ümğülsüm Sadıqzadənin yaradıcılığında da ən məhsuldar dövr 1918-1920-ci illərə təsadüf edir. O, Xalq Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayır, şeirlərində xalqımızın milli istiqlala qovuşması tərənnüm olunurdu. Əksəriyyəti "Azərbaycan" qəzetində dərc olunan "Türk ordusuna", "Çökli, dəf ol!", "Əsgər anasına", "Dərdli nəğmə", "Yurdumuzun qəhrəmanlığına", "Yollarını bəklədim" və s. şeirlərində milli istiqlalın qorunmasına çağırış ruhu yüksək səviyyədə qələmə alınmışdır. Şairənin 1920-ci il aprelin 28-də cümhuriyyətin devrilməsi ilə bağlı yazdığı "Hicran" və "Bayrağın enərəkən" şeirləri Azərbaycan ədəbiyyatının ən dəyərli əsərlərindən hesab olunur.

1937-ci ildə Seyid Hüseyn həbs edildikdən sonra Ümğülsüm də xalq düşməninə həyat yoldaşı kimi bir müddət Bayıl həbsxanasında saxlanılır, sonra Rusiyanın Mordva vilayətinə 8 illik sürgünə göndərilir. Əsərləri yasaqlanır. Sürgündən sonra şairə Bakıya dönsə də, burada yaşamasına icazə verilmir.

Böyük amal

Mətbuat həqiqətə tarixdir. Və bu tarixi araşdırarkən adlarına rast gəldiyimiz və heç zaman unutmayacağımız görkəmli simaların ağırlıcaqlı, keşməkeşli həyatları ilə üz-

lənmişdir. 1919-cu ildə erməni daşnaklarının vəhşicəsinə yandırdıqları abidələrdən biri də milyonçu Musa Nağıyevin oğlu İsmayılın xatirəsinə ucaldığı "İsmailiyyə" binası idi. Millətə qənim kəsilən daşnaklar binanın sökülməsinə çalışırdılar. Bu qəsdin üstünü açmaq üçün o zaman Seyid Hüseyn "Həzin bir xətirə" və "İsmailiyyə" hekayələrini yazıb. Dövrün qabaqcıl ziyalıları bu binanı xalqın, millətin amal və əməl dayağı, müqəddəs və toxunulmaz məbədi sayır, azadlıq və istiqlal rəmzi kimi dəyərləndirirdilər. Ürək ağrısı ilə yazılmış hər iki hekayənin sonluğu həyəcanlı və dərin vətəndaş narahatlığı ilə bitirdi. Seyid Hüseyn Xalq Cümhuriyyətinin höyətini işlədiyi mədəni quruculuqda, o cümlədən "Azərbaycan" qəzetinin başçılıq etdiyi "Yaşıl qələm" ədəbi birliyinə işində yaxından iştirak edirdi.

Azərbaycanın tanınmış şairəsi, Seyid Hüseynin ömür-gün yoldaşı Ümğülsüm Sadıqzadənin yaradıcılığında da ən məhsuldar dövr 1918-1920-ci illərə təsadüf edir. O, Xalq Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayır, şeirlərində xalqımızın milli istiqlala qovuşması tərənnüm olunurdu. Əksəriyyəti "Azərbaycan" qəzetində dərc olunan "Türk ordusuna", "Çökli, dəf ol!", "Əsgər anasına", "Dərdli nəğmə", "Yurdumuzun qəhrəmanlığına", "Yollarını bəklədim" və s. şeirlərində milli istiqlalın qorunmasına çağırış ruhu yüksək səviyyədə qələmə alınmışdır. Şairənin 1920-ci il aprelin 28-də cümhuriyyətin devrilməsi ilə bağlı yazdığı "Hicran" və "Bayrağın enərəkən" şeirləri Azərbaycan ədəbiyyatının ən dəyərli əsərlərindən hesab olunur.

1937-ci ildə Seyid Hüseyn həbs edildikdən sonra Ümğülsüm də xalq düşməninə həyat yoldaşı kimi bir müddət Bayıl həbsxanasında saxlanılır, sonra Rusiyanın Mordva vilayətinə 8 illik sürgünə göndərilir. Əsərləri yasaqlanır. Sürgündən sonra şairə Bakıya dönsə də, burada yaşamasına icazə verilmir.

XX əsrin birinci yarısında yazıb-yaratmış yazıçı, tənqidçi, pedaqoq və jurnalist Seyid Hüseyn Sadiqin (Hüseyn Mir Kazım oğlu Sadıqzadə) mükəmməl qələm təcrübələri cümhuriyyət dövrünün "Azərbaycan" qəzetində də işıq üzü görüb.

Ədəb ictimai hadisələrə münasibətdə Üzeyir bəy Hacıbəyli ilə həmfikir idi. Onların arasındakı səmimi münasibət Seyid Hüseynin yaradıcılığına da müsbət təsir göstərirdi. Belə ki, o, Ü.Hacıbəylinin redaktorluq etdiyi "Yeni iqlal" və "Azərbaycan" qəzetlərinə xeyli məqalələr yazmışdır.

Görkəmli yazar cümhuriyyət dövründə qələmə sarılaraq məhsuldar fəaliyyət göstərməyə başla-

mışdır. 1919-cu ildə erməni daşnaklarının vəhşicəsinə yandırdıqları abidələrdən biri də milyonçu Musa Nağıyevin oğlu İsmayılın xatirəsinə ucaldığı "İsmailiyyə" binası idi. Millətə qənim kəsilən daşnaklar binanın sökülməsinə çalışırdılar. Bu qəsdin üstünü açmaq üçün o zaman Seyid Hüseyn "Həzin bir xətirə" və "İsmailiyyə" hekayələrini yazıb. Dövrün qabaqcıl ziyalıları bu binanı xalqın, millətin amal və əməl dayağı, müqəddəs və toxunulmaz məbədi sayır, azadlıq və istiqlal rəmzi kimi dəyərləndirirdilər. Ürək ağrısı ilə yazılmış hər iki hekayənin sonluğu həyəcanlı və dərin vətəndaş narahatlığı ilə bitirdi. Seyid Hüseyn Xalq Cümhuriyyətinin höyətini işlədiyi mədəni quruculuqda, o cümlədən "Azərbaycan" qəzetinin başçılıq etdiyi "Yaşıl qələm" ədəbi birliyinə işində yaxından iştirak edirdi.

Azərbaycanın tanınmış şairəsi, Seyid Hüseynin ömür-gün yoldaşı Ümğülsüm Sadıqzadənin yaradıcılığında da ən məhsuldar dövr 1918-1920-ci illərə təsadüf edir. O, Xalq Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayır, şeirlərində xalqımızın milli istiqlala qovuşması tərənnüm olunurdu. Əksəriyyəti "Azərbaycan" qəzetində dərc olunan "Türk ordusuna", "Çökli, dəf ol!", "Əsgər anasına", "Dərdli nəğmə", "Yurdumuzun qəhrəmanlığına", "Yollarını bəklədim" və s. şeirlərində milli istiqlalın qorunmasına çağırış ruhu yüksək səviyyədə qələmə alınmışdır. Şairənin 1920-ci il aprelin 28-də cümhuriyyətin devrilməsi ilə bağlı yazdığı "Hicran" və "Bayrağın enərəkən" şeirləri Azərbaycan ədəbiyyatının ən dəyərli əsərlərindən hesab olunur.

Bütün bu keşməkeşlər, ağır izzət verən hadisələr Şəfi bəy Rüstəmbəyliyə cümhuriyyət dövrünün rusca yazan jurnalisti, "Azərbaycan"ı yaranan böyük insanların sırasında dayanan mühərrir, qəzetin rus variantının ilk redaktoru. O, "Azərbaycan" qəzetinin tarixində həm də parlamentə üzv seçilən ilk redaktor kimi də qalır.

1920-ci ilin aprelinde Azərbaycanın bolşevik işğalından sonra o, Tiflisə köçməyə qərar verir. Lakin digər cümhuriyyət liderləri kimi, onun da Azərbaycanda qalan doğmaları güclü təqib olunur. Şəfi bəyin atası Mustafa bəy və qardaşı Hacı bəy amansızcasına qətlə yetirilirlər. Ölim həyatında Mustafa bəy özünün oğlundan əvvəl güllələnməsini xahiş edir. Qırmızı qatillər buna da məhəl qoymur, Hacı bəyi atasının gözləri qarşısında vəhşicəsinə öldürürlər.

Bütün bu keşməkeşlər, ağır izzət verən hadisələr Şəfi bəy Rüstəmbəyliyə cümhuriyyət dövrünün rusca yazan jurnalisti, "Azərbaycan"ı yaranan böyük insanların sırasında dayanan mühərrir, qəzetin rus variantının ilk redaktoru. O, "Azərbaycan" qəzetinin tarixində həm də parlamentə üzv seçilən ilk redaktor kimi də qalır.

Mübacir həyatı yaşayan digər görkəmli yazarımız, ictimai-siyasi xadim Ceyhun bəy Hacıbəyli Azərbaycana qayıda bilmir. Lakin son nəfəsində vətəninə xidmət edir, onun istiqlal uğrunda ideoloji mücahidə aparır, yurdunun xoşbəxətli və s. Bu yazılarda mətbuatla bağlı problemlərə də toxunulurdu.

Ə.F.Nemanzadənin publisistik yaradıcılığında dil məsələlərinə həsr etdiyi məqalələr xüsusi yer tutur. "Dil yoxdur, millət yoxdur", "mən inanmıram ki, dilini sevməyən xalqını sevsin", "məhəbbətimizin ən üstün qatına dil məhəbbətini çıxarmalıyıq" və s. fikirləri onun ana dilinə olan sevgisinin ifadəsi idi.

1919-cu ildə "Azərbaycan" qəzetində çıxan "Milliləşmə" məqaləsində isə ədəb yəndə Azərbaycançılığın əsas atributları olan milli dil və ədəbiyyata yüksək dəyər verirdi: "...Bir millətin ədəbiyyatı yata malik dili o millətin ruhu, nişanəyi-mövqədudu. Ondan məhrum olduğu gün məhrum olmuş, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz".

Ömər Faiq ömrünün müxtəlif dövrlərində dəfələrlə həbs edilmişdir. Cəsarətli çıxışlarına, prinsipial və barışmaz mövqeyinə görə həmişə təqib olunmuşdu. Dəfələrlə onun evində axtarışlar aparılmış, yazıları müsadirə olunmuş, felyetonları jurnal və qəzet səhifələrindən çıxarılmışdır. Onun son həbsi isə "Stalin repressiyaları" adı ilə tarixə düşmüş, ədalətsiz və amansız həbslərdən biri olmuşdur. 65 illik

İradə ƏLİYEV,
"Azərbaycan"



Heydər ƏLİYEV: "Azərbaycan" qəzeti respublikamızda baş verən həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, dünyaya yayılmasında yüksək professionalıq, obyektivlik, prinsipiallıq, əsl dövlətçilik və vətəndaşlıq mövqeyi nümayiş etdirir

Vətən sevdalıları

"Azərbaycan" qəzetinin əməkdaşları

1918-1920-ci illər Azərbaycan tarixinin ən mürəkkəb, ən zəngin və sınaqlarla dolu dövrü kimi qiymətləndirilir.

Bu dövrü Azərbaycanın milli-siyasi fikir tarixində Azərbaycan türklərinin ümumtən millətə keçid dövrü kimi qiymətləndirmək olar. Klassiklərimiz uzun illər kökündən, soyundan, tarixindən, milli şüurundan ayrılaraq milli kimliyini bir "müsləman", "tatar" kimi qavrayan millətə mənbə vasitəsilə "milliyyət", "millət" kollektivlərinin mənasını anlatmaqda tarixin bu zaman kəsiyində üzvlərini düşən vəzifənin öhdəsindən uğurla gəldilər. "Həyat", "İrşad", "Füyuzat", "Dirilik", "İqbal", "Yeni İqbal", "Açıq söz", "Azərbaycan" kimi mətbuat orqanlarını mübarizə meydanına çevirən Azərbaycanın qüdrətli ziyalıları məhz ikinci onillikdə demokratik meyilləri gücləndirmək, xalqı maarifləndirmək, onları öz hüquqları uğrunda mübarizəyə səsləmək, milli özünüdərkə təbliğ etmək üçün sözün gücündən yetərincə istifadə etmişlər ki, onun əsas ötürücüsü məhz mətbuat olmuşdur.

Milliyyət oyanış, istiqlal, türkləşmək, milli mənlik düşüncələrinin intibah dövründə, eləcə də milli hərəkatında böyük rol oynayan mətbuat orqanları sırasında "Azərbaycan" qəzetinin (1918-1920) tarixi əhəmiyyəti vardır.

Şərəfdə və bütün türk dünyasında ilk demokratik dövlət olan AXC-nin yaradılması Azərbaycan ziyalılarından aparıldıq istiqlal mücahidlərinin və milli özünüdərkə milli özünüdərkə gedən bir yolun nəticəsi idi.

"Cümhuriyyət tarixinin ən mötəbər salnaməsi...tarixi zamanın kollektiv yaddaşına" (Ş.Hüseynov) "Azərbaycan" qəzeti mövzu alomünün zənginliyi, zamanında qaldırıldığı problemlərin aktuallığı, dövlət quruluşu sahəsində aparılan islahatların və Azərbaycan türklərinin milli varlığını ifadəsi baxımından bu gündümüzdə də öz əhəmiyyətini saxlayır. Tarixli və müasirlik baxımından maraqlıdır ki, mətbuat orqanının haqqında elmi həqiqəti şüurlu və planlı şəkildə yasaqda saxlayan və başqalarının qəzetdəki fəaliyyətlərini böyük araşdırılma-yə ehtiyacı var.

Bu gün də qəzetin yazarlarından C.Hacıbəyli, Ə.Yusifzadənin, Ə.H.Qarağazadənin, X.İbrahim, F.Ağazadənin, Ə.F.Nəmanzadənin, S.Əlilinin, Ə.Müziyin, Ə.Əgəliyevlərinin və başqalarının qəzetdəki fəaliyyətlərini böyük araşdırılma-yə ehtiyacı var.

Cəmi 4 sayı Gəncədə həm Azərbaycan, həm də rus dilində buraxılmış qəzetin nəşri 1918-ci il sentyabr ayının 15-də AXC hökumətində maarif naziri N.Yusifbəylinin sərəncamı ilə başlandı. Qəzetin redaksiyası Bakıya köçürüldü. 1918-1920-ci illərdə "gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzeti" olan "Azərbaycan" müxtəlif vaxtlarda C.Hacıbəyli, Ş.Rüstəm-bəyli, Ü.Hacıbəyli, X.İbrahim redaktorluq etmişlər.

Ötərfına Ü.Hacıbəyli, C.Hacıbəyli, M.Ə.Rəsulzadə, M.B.Mohəmmədzadə, Ə.H.Qarağazadə, Ə.F.Nəmanzadə, F.Ağazadə, X.İbrahim, Ə.Yusifzadə A.Ağababaxadə və digər ziyalıları toplayan qəzet həm də milli hərəkatda iştirakçı olaraq böyük rol oynadı. Qəzetdəki fəaliyyətlərini böyük araşdırılma-yə ehtiyacı var.

1918-1920-ci illər Azərbaycan tarixinin ən mürəkkəb, ən zəngin və sınaqlarla dolu dövrü kimi qiymətləndirilir. Bu dövrü Azərbaycanın milli-siyasi fikir tarixində Azərbaycan türklərinin ümumtən millətə keçid dövrü kimi qiymətləndirmək olar. Klassiklərimiz uzun illər kökündən, soyundan, tarixindən, milli şüurundan ayrılaraq milli kimliyini bir "müsləman", "tatar" kimi qavrayan millətə mənbə vasitəsilə "milliyyət", "millət" kollektivlərinin mənasını anlatmaqda tarixin bu zaman kəsiyində üzvlərini düşən vəzifənin öhdəsindən uğurla gəldilər. "Həyat", "İrşad", "Füyuzat", "Dirilik", "İqbal", "Yeni İqbal", "Açıq söz", "Azərbaycan" kimi mətbuat orqanlarını mübarizə meydanına çevirən Azərbaycanın qüdrətli ziyalıları məhz ikinci onillikdə demokratik meyilləri gücləndirmək, xalqı maarifləndirmək, onları öz hüquqları uğrunda mübarizəyə səsləmək, milli özünüdərkə təbliğ etmək üçün sözün gücündən yetərincə istifadə etmişlər ki, onun əsas ötürücüsü məhz mətbuat olmuşdur.

nin gündəlik həyatında üzvlərini düşən vəzifənin öhdəsindən uğurla gəldilər. "Həyat", "İrşad", "Füyuzat", "Dirilik", "İqbal", "Yeni İqbal", "Açıq söz", "Azərbaycan" kimi mətbuat orqanlarını mübarizə meydanına çevirən Azərbaycanın qüdrətli ziyalıları məhz ikinci onillikdə demokratik meyilləri gücləndirmək, xalqı maarifləndirmək, onları öz hüquqları uğrunda mübarizəyə səsləmək, milli özünüdərkə təbliğ etmək üçün sözün gücündən yetərincə istifadə etmişlər ki, onun əsas ötürücüsü məhz mətbuat olmuşdur.

Məhz bu şüarla iritəci Rusiya çarlığının pəncəsindən xilas olan gənc Azərbaycan istiqlal bayrağını qaldırdı və varlığını sübut etdi. "Azərbaycan" qəzetinin ilk sayında Nəsimi bəy Yusifbəyli xalqı birləşdirən müraciətində də bu əsasə söykənir: "Bu formamızı biz türklüyümüzü və islamlığımızı üçün məhz etmək fikrində olanların gözüne soxar və söyləyərək ki, dünyada yaşamaq haqqı, istiqlaliyyət haqqı bizdədir". (1918, N1)

AXC-nin yaradıcılarından biri olan M.Ə.Rəsulzadə də qəzetlə daimi əməkdaşlıq etmiş, qəzeti milli istiqlal və dövlət quruluşu məsələlərinin mübarizə tribunasına çevirmişdir. Ədibin xalqın milli istiqlal düşüncəsinə və məfkuresinə istiqamətlənən yazıları "Bütün Azərbaycan əhalisinə" (1918, N52) "Yanlış bir avaz" (1919, N110), "İngilis siyasəti" (1919, N325), "Bolşevizmin təlimi" (1920, N29), "Yanlış təfsirlər" (1920, N39), "Ermənistandan qanlı icraatı" (1920, N52), "Dövrü-hüriyyət" (1920, N53) "Bakının tarixi" (silsilə məqalələr) Azərbaycanın gələcək inkişafının strateji istiqamətlərini özündə ehs etdirir.

M.Ə.Rəsulzadə "Hangi ümidlə?" məqaləsində yeni qazanılmış Azərbaycan istiqlalının mühüm bir sahifəsini Milli Şuranın açılması ilə əlaqələndirir. Uzun illər hüriyyət, ədalət və millətlərə bərabərlik haqqı vəd edən hakimiyyətin canı, qatıl və cəllad kəsilərək su əvəzinə qan axıtıldıqlarına şahid olan, öz əzəlliyinə qovuşmaq üçün qurban verən, müharibə və iğtişələr, səfərlər və fəlakətlər, daxili müharibələrin bütün müsibət və öləmlərini çəkən Azərbaycan vətəndaşının Milli Şuranın açılması ilə gözələnən yeni həyatını "hangisi ümidlə?" quracağı sualını ağıllı, məntiqli fikir və düşüncələri ilə cavablandırır. (1918, N41)

"...azərbaycanlılar müqəddəratlarını tamamilə kəndi özlərinə alırlar. Burası millətin öməllərini, arzu və məqsədlərini bütün cahani-mədəniyyətə elan edəcek bir kürsüdür... Biz həqiqətə qəzetimizə hər şeydən əvvəl kəndi iman və istedadımızdan, sonra bütün dünyaya hakim olacaq fikri-hüriyyət və üxüvvətəndə alacaqdıq. ...Qoy Azərbaycan Şurayı-Millisi qanqlardan bığmış, xarabəliklərdən usanmış başqariyyətin sülihi-ümumi bayramı üçün yapaqçı çərəzəna kondisində məxsus azəri birziyə saçsın. Kondi himayəsində yaşayan insanlar bilafərq-cinsli-məzhəb bəsləyəcək bir yurd, isindirocak bir ocaq olsun. ...İstə, böylə bir ümidlə!..."

M.Ə.Rəsulzadə qəzet vasitəsilə gənc Azərbaycan dövlətinə yeni quruculuq dönmədə böyük ümidlər yaratmaqda xalqı bu yolda mübarizə etməyə istiqamətləndirir. "Azərbaycan" (1918) qəzetinin 58-ci sayı Azərbaycan parlamentinin açılışına diqqət qoyur. Azərbaycan istiqlal və müstəqilliyi ideyasını əsas istiqamət kimi götürən qəzet Azərbaycan parlamentində müzakirə olunan məsələlərə, eləcə də demokratik dövlət quruluşunda aparılan bütün islahatlara münasibət bildirməklə xalqı əkədə gedən proseslərə cəlb etməyi vacib bilir. Qəzetdə həmçinin ölkə əhalisi-



1919-cu il, "Azərbaycan" qəzetinin redaksiyası, əməkdaşlar və yazarlar

Soldan sağa. Öndə oturanlar: Piri Mürsəlzadə, Rəhim ağa Vəkilov

Orta cərgədə: Hənəfi Zeynalli, Rübəbə Tağızadə, Şəfiqə xanım Əfəndizadə, Məhəmməd Əmin Rəsulzadə, Səhra xanım Paşazadə, Üzeyir bəy Hacıbəyli, Mustafa ağa Vəkilov

Ayaq üstə duranlar: Əbdül Əbdüldzadə, Mirzə Hadi Atlasov, Hacıbrahim Qasimov, Məhəmmədəli Sidqi Səfərov, Şəfi bəy Rüstəmbəyli, Seyid Hüseyn Sadiq, Xəlil İbrahim, Qədir Heydərov, Əli Yusifzadə, Məhəmməd Hadi Əbdülsəlimzadə.

məgə" (N1) qəbil, istiqlaliyyətə layiq mübariz bir millət kimi təqdim edilir.

Ü.Hacıbəylinin "Azərbaycan" qəzeti ilə bağlılığı xüsusi qeyd ediləndir. Qəzetdə parlament müxir kimi fəaliyyət göstərən ədib burada həm də redaktor kimi çalışmışdır. Üzeyir bəy "Azərbaycan"da müstəqil dövlət quruculuğu sahəsində aparılan islahatların həyata keçirilməsində böyük rol oynayan publisistik məqalələrlə çıxış etmişdir. Onun "Mühüm məsələlər", "Andranikin məsələsi" (N65), "Partiyalanmız" (N55), "Azərbaycan Parlamanı" (1918,N56), "Təssüürat" (silsilə yazılar-1918), "Vəzifimiz nədir?" (1918,N72), "Bir iltimas münasibətilə" (1918,N78), "Ehtiyat lazımdır" (1918, N88), "İstiqlal və istiqbal ümidi" (1918, N74) və s. bu qəbildən olan yazıları məhz yeni quruluş Azərbaycan dövlətinin qarşısında duran əsas problemlərin həllinə həsr edilmişdir.

Qəzetin səhifələrində biz onu vətəndaş, istiqlal aşığı, azərbaycançılıq ideologiyası ilə yoxsulmuş bir publisist kimi görürük. İllərə arzuladığı bir amala çatana qədər bütün məclis aytağa qalxıb ol çalaca bayraqları salamlarkən təssüüratı-fövqələdəndən başının tikləri biz-biz durdu". Bu məqamda bir Vətən övladının Azərbaycan istiqlalına və bəşəri eşqə köklənmiş duyğularının ifadəsini, dahi publisistik azərbaycançılıqla yoxsulmuş qələminin qüdrətini görməmək mümkün deyil. Bir yaşlı dövlətin yaxın gələcəkdə türklüyün ümidgahı, islamlığın pənahı, mədəniyyət aləminin möhtərom bir üzvü olacağına əmin olan Üzeyir bəy inamla uzaq-qoruda bir publisist kimi xalqını bu yolda də-

yəmliyətlərini və qərəzli xarici və daxili düşmənlərin yeni quruluşu hökumət əleyhinə apardığı təxribatla qarşı çıxaraq, onların Azərbaycan türklərinin azad və firavan yaşamaqlarına qarşı olan məkrli niyyətlərini aqıl göstərir.

Ədib uzun illərin əsarətindən xilas olan bir xalqı izləyən daxili və xarici təhlükələri görür, məqalələrində Azərbaycan istiqlalına qarşı hazırlanan sui-qəsdlərə və təxribatlara qarşı xalqı ayıq, dala doğrusu, "dördgöz" olmağa çağırır. "Dördgöz olmalıyıq" (1919, N166) məqaləsində yazır: "İçimizdə olan düşmənlərin təhlükəsi xaricdə görünən düşmənlərinkindən daha zərərli-dərindir. Xaricdə görünür, lakin içimizdəkiləri hər dəfə gördük mümkün olmur..."

Küləsə, istiqlalımız müdafiə və mühafizə yolda dördgöz olub da xarici düşmənlərimizi dəf üçün hər bir tədbirə bilərəddüvvəssil etməlidir".

Bu gün də sapı özümüzəndən olan "bal-pörvər, istiqlal aşığı, azərbaycançılıq ideologiyası ilə yoxsulmuş bir publisist kimi görürük. İllərə arzuladığı bir amala çatana qədər bütün məclis aytağa qalxıb ol çalaca bayraqları salamlarkən təssüüratı-fövqələdəndən başının tikləri biz-biz durdu". Bu məqamda bir Vətən övladının Azərbaycan istiqlalına və bəşəri eşqə köklənmiş duyğularının ifadəsini, dahi publisistik azərbaycançılıqla yoxsulmuş qələminin qüdrətini görməmək mümkün deyil. Bir yaşlı dövlətin yaxın gələcəkdə türklüyün ümidgahı, islamlığın pənahı, mədəniyyət aləminin möhtərom bir üzvü olacağına əmin olan Üzeyir bəy inamla uzaq-qoruda bir publisist kimi xalqını bu yolda də-

yəmliyətlərini və qərəzli xarici və daxili düşmənlərin yeni quruluşu hökumət əleyhinə apardığı təxribatla qarşı çıxaraq, onların Azərbaycan türklərinin azad və firavan yaşamaqlarına qarşı olan məkrli niyyətlərini aqıl göstərir.

Ədib uzun illərin əsarətindən xilas olan bir xalqı izləyən daxili və xarici təhlükələri görür, məqalələrində Azərbaycan istiqlalına qarşı hazırlanan sui-qəsdlərə və təxribatlara qarşı xalqı ayıq, dala doğrusu, "dördgöz" olmağa çağırır. "Dördgöz olmalıyıq" (1919, N166) məqaləsində yazır: "İçimizdə olan düşmənlərin təhlükəsi xaricdə görünən düşmənlərinkindən daha zərərli-dərindir. Xaricdə görünür, lakin içimizdəkiləri hər dəfə gördük mümkün olmur..."

Küləsə, istiqlalımız müdafiə və mühafizə yolda dördgöz olub da xarici düşmənlərimizi dəf üçün hər bir tədbirə bilərəddüvvəssil etməlidir".

Bu gün də sapı özümüzəndən olan "bal-pörvər, istiqlal aşığı, azərbaycançılıq ideologiyası ilə yoxsulmuş bir publisist kimi görürük. İllərə arzuladığı bir amala çatana qədər bütün məclis aytağa qalxıb ol çalaca bayraqları salamlarkən təssüüratı-fövqələdəndən başının tikləri biz-biz durdu". Bu məqamda bir Vətən övladının Azərbaycan istiqlalına və bəşəri eşqə köklənmiş duyğularının ifadəsini, dahi publisistik azərbaycançılıqla yoxsulmuş qələminin qüdrətini görməmək mümkün deyil. Bir yaşlı dövlətin yaxın gələcəkdə türklüyün ümidgahı, islamlığın pənahı, mədəniyyət aləminin möhtərom bir üzvü olacağına əmin olan Üzeyir bəy inamla uzaq-qoruda bir publisist kimi xalqını bu yolda də-

yəmliyətlərini və qərəzli xarici və daxili düşmənlərin yeni quruluşu hökumət əleyhinə apardığı təxribatla qarşı çıxaraq, onların Azərbaycan türklərinin azad və firavan yaşamaqlarına qarşı olan məkrli niyyətlərini aqıl göstərir.

Ədib uzun illərin əsarətindən xilas olan bir xalqı izləyən daxili və xarici təhlükələri görür, məqalələrində Azərbaycan istiqlalına qarşı hazırlanan sui-qəsdlərə və təxribatlara qarşı xalqı ayıq, dala doğrusu, "dördgöz" olmağa çağırır. "Dördgöz olmalıyıq" (1919, N166) məqaləsində yazır: "İçimizdə olan düşmənlərin təhlükəsi xaricdə görünən düşmənlərinkindən daha zərərli-dərindir. Xaricdə görünür, lakin içimizdəkiləri hər dəfə gördük mümkün olmur..."

Küləsə, istiqlalımız müdafiə və mühafizə yolda dördgöz olub da xarici düşmənlərimizi dəf üçün hər bir tədbirə bilərəddüvvəssil etməlidir".

Bu gün də sapı özümüzəndən olan "bal-pörvər, istiqlal aşığı, azərbaycançılıq ideologiyası ilə yoxsulmuş bir publisist kimi görürük. İllərə arzuladığı bir amala çatana qədər bütün məclis aytağa qalxıb ol çalaca bayraqları salamlarkən təssüüratı-fövqələdəndən başının tikləri biz-biz durdu". Bu məqamda bir Vətən övladının Azərbaycan istiqlalına və bəşəri eşqə köklənmiş duyğularının ifadəsini, dahi publisistik azərbaycançılıqla yoxsulmuş qələminin qüdrətini görməmək mümkün deyil. Bir yaşlı dövlətin yaxın gələcəkdə türklüyün ümidgahı, islamlığın pənahı, mədəniyyət aləminin möhtərom bir üzvü olacağına əmin olan Üzeyir bəy inamla uzaq-qoruda bir publisist kimi xalqını bu yolda də-

yəmliyətlərini və qərəzli xarici və daxili düşmənlərin yeni quruluşu hökumət əleyhinə apardığı təxribatla qarşı çıxaraq, onların Azərbaycan türklərinin azad və firavan yaşamaqlarına qarşı olan məkrli niyyətlərini aqıl göstərir.

za müjdə" (1919-cu il, № 302) və bu səpkili digər məqalələrində əxlaqi-mənəvi torbiyə, qadınların cəmiyyətin ictimai-siyasi proseslərində, habelə seçkilərdə iştirakının əhəmiyyəti, millətin inkişafında qadın hüquqlarının qorunması məsələləri öz əksini tapır.

"Təşkilatın qadınlara təsiri" (1919, N190) məqaləsində Şəfiqə xanım millətin yaşadan, qəlbini qürur hissi ilə dolduran yeni yaranmış AXC-nin birliyiylə alqışlayır, müsəlman türk qadınların da təşkilatlaşmasını dövrün vacib məsələsi kimi qeyd edir. Göstərir ki, bir millət qadınları kişilərlə bərabər hüquq əldə etməmişsə, qadınlar hər hüquqdan məhrum qalırsa, o millət irəli gedə bilməz: "Şimdiyo qədar bütün günahlarımızı, qüsurlarımızı zalım istibdadın boynuna yıkməklə kəndimizi bir növ kəndi aramızda təmizləyib bilyorduc. ...Hüriyyət verildi. İstibdad zənciri qırıldı, Azərbaycan hökuməti təşkil olundu. Şimdi daha diyəcək bir sözlümüz qaldımı?!" deyərək bu məsələdə qadınların passivliyini, avamlığını tənqid edərək onları inkişaf etmiş ölkələrin qadınlarının inkişaf tarixlərini öyrənməyə, nəticə çıxarmağa çağırır.

Qəzetin ən gənc əməkdaşı Əli Yusif Yusifzadənin dərc etdiyi "Prometey", "Sülhi-ümumi yolda", "Sülhi-ümumi yolda" məqsədləri nədir?.. "Bu günün vəzifəsi", "Pancərə öündə yarım saat", "Gənc nəslə", "Qarabağ məsələsi" və digər yazıları problem, fakt və hadisələrə münasibət, forma və məzmun baxımından təqdirəlayiqdir. Gənc yazarın "İdeal", "Bəyaz", "Şeyri" qəzetin səhifələrində istiqlal ovaqı qatır.

"Prometey" məqaləsində əməli - sonsuz məhəbbətlə bağlandıq doğma Azərbaycan müstəqil və azad gərmək arzusu qarşıq köklərdə özünü göstərir: "İnşallah, ən yaxın atıda atasporəstlər məbədi Azərbaycanı nürpəstlər qitub, mədəniyyət ocağı gərməklə hər bir azərbaycanlı bəxtiyar olacaqdır. Yaşa, istəki cümhuriyyəti, yaşa, ey Şərq tarixinin Prometeyi! Sən xalqa mənfəət verəcək əlovlu nürü göğdən alaraq yəro sə, sən edənə tapşır, istar bu nürü üçün sən, insan etnilər" (1918, N58).

Əli Yusif milli istiqlal ideyalarının bütün çünilliklərə baxmayaraq parlayacağı, böyüyəcəyi, yüksələcəyi, həmçinin müstəqil arzu bütün kiçik millətlərin şuar və əlmas olduğunu əzmkarlıqla vurğulayır.

"Milli qəyəmiz" (1918, N61) məqaləsində əqədesindən, partiyasından asılı olmayaraq hər bir kəsi milli həyatla yaşamaq, milli hakimiyyətə nail olmaq üçün istiqlal şüarı altında birləşib çağırın edib "İstiqlal dedikdə artıq bütün mənsubiyyətlər, siyasi məsələlər ortadan qalxaraq yalnız müstəqil Azərbaycan qalırın ocaq yarışatmağa həpimiz namusumuzla borclu-yuz" yazır.

"Azərbaycan" qəzeti öz dövründə H.Mircəmalov, F.Ağazadə, X.İbrahim və digər jurnalist və publisistlərlə yanaşı, müxtəlif peşə sahiblərinin, müəllim və tələbələrə də tribunasına çevrilmişdir. "Azərbaycan" qəzetinin mətbuatçıları AXC dövrü tarixini öyrənmək baxımından da əhəmiyyətlidir.

1991-ci ildə Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra da "Azərbaycan" qəzeti müstəqil dövlət quruculuğu sahəsində atılan addımlarda öz tarixi köklərinə sığınmışdır. Bu gün AXC dövründə dövlətçilik ənənələrinin yaranmasında və formalaşmasında böyük rol oynayan "Azərbaycan" qəzeti 105 yaşını qeyd edərkən keçilən yola nəzarə salaraq onun tarixi təcrübəsindən bəhrələnilir.

Milli müstəqillik və milli dövlətçiliyimizin yeni mərhələsində bu ənənələrə yasaqdan "Azərbaycan" qəzetinə və əməkdaşlarına uğurlar arzulayırıq.

Ayğın ƏZİMOVA,
Bakı Dövlət Universitetinin
dosenti, filologiya üzrə fəlsəfi doktoru



AZƏRBAYCAN

105



Heydər ƏLİYEV: "Azərbaycan" qəzeti azadlıq və suverenlik ideyalarının həyata keçirilməsində fəal surətdə iştirak edir, demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır

Bu gün qloballaşan dünyada xalqların və mədəniyyətlərin bir-birinə qovuşması prosesi baş verir. Mədəni dəyərlərə qiymət verən və ona sahib olmağı bacaran xalqlar bu tarixi prosesin sinəindən daha şəffaf və aydın olurlar.

Azərbaycan xalqı zəngin tarixi keçmişə və ümumbəşəri əhəmiyyətə malik mədəni-tarixi irsə malikdir. Xalqımız əsrlərboyu yaratdığı mədəni sərvətlərini nəsillərdən-nəsillərə ötürmüş, onun qorunub saxlanması üçün bütün imkanlardan istifadə etmişdir. Tarixin müxtəlif kəşif mərhələlərində buna ayrı-ayrı şəxslər həssaslıqla yanaşmış, daha sonra dünyanın hər yerində olduğu kimi ölkəmizdə də xalqın intellektual fəaliyyətinin məhsulu olan milli-mədəni sərvətlərinin qorunması sahəsində institutlaşma baş vermişdir.

Hazırda Milli arxivlərimiz təkcə xalqın mədəniyyət sərvətlərinin siyahısına daxil edilən sənədi materialların qorunmasını həyata keçirmir, həm də tarixin müxtəlif dövrlərində baş verən hadisə və faktları təsdiq və sübut etmək imkanına malik rəsmi dövlət orqanlarının aktlarını, idarəetmə sənədləri ilə yanaşı, nadir və qiymətli çap əsərlərinin, əlyazmaların, dövrü mətbuat nümunələrinin toplanıldığı əvəzsiz xəzinəyə çevrilmişdir. Bu xəzinə öz zənginliyi ilə dövlətin möhkəmlənməsinə, vətəndaşların hüquq və maraqlarının təmin olunmasına, vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edir.

Dövlət arxivlərimizdə xalqımızın əvəzsiz mədəniyyət sərvətləri olan dörd milyon yazıxatı nadir və qiymətli arxiv sənədi (iş), o cümlədən Azərbaycanın mətbuat tarixinin fəal iştirakçıları olan "Ziya", "Həyat", "İrsad", "Açıq söz", "Kaspi", "Şərqi Rus", "Azərbaycan" və onların digər adları qəzet və jurnalların nüsxələri mühafizə edilir.

Bu gün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Elmi-məlumat kitabxanasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunan, o cümlədən Azərbaycan ədəbiyyatının və mətbuatının görkəmli nümayəndələrinin şəxsi arxiv fondlarında böyük qayd ilə qorunan 300 illik tarixi dövri əhatə edən nadir və qiymətli çap materiallarının tərkibində, millətlik və tariximiz üçün xüsusi dəyər daşıyan Şərqi ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ilk rəsmi dövlət mətbuatı orqanı "Azərbaycan" qəzetinin 1918-1920-ci illərdə Azərbaycan dilində çap olunan 366, rus dilində dərc edilən 425 nömrəsi mühafizə edilir. Eyni zamanda XX əsrin sonlarında Azərbaycanın yenidən müstəqillik qazanması ilə çap edilmiş və başlanan "Azərbaycan" qəzetinin nüsxələri böyük çətinliklə qorunub saxlanılır. Onların fiziki-kimyəvi aşınmasının qarşısının alınması və bioloji zərərvericilərdən qorunması üçün bütün profilaktik tədbirlər görülür.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 3 iyul tarixli qərarı ilə höftədə iki dəfə buraxılmış nəzərdə tutulan "Azərbaycan Cümhuriyyəti Hökumətinin xəbərləri"ndə hökumətin qərarları, ayrı-ayrı nazirliklərin qəbul etdiyi qərarlar, əmrlər, təlimatlar, hökumət xəbərləri, elanlar və digər digər aktual məsələləri dərc olunurdu. Bu, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin siyasi kursunun, həyata keçirdiyi tədbirlərin xalqa çatdırılması üçün kifayət etmişdir. Məhz bu səbəbdən hökumət 1918-ci il sentyabrın əvvəllərində Gəncədə "Azərbaycan" adlı hökumət qəzetinin nəşri haqqında qərar vermişdir. "Azərbaycan" qəzeti mətbuat tarixində ilk rəsmi dövlət qəzeti idi. Qəzetin adını "Azərbaycan" adlandırılması yeni qurulan Azərbaycan Xalq Cümhuriyyətinin adını Azərbaycan və rus dillərində çap qəzetinə bütün dünyaya tanıtılması məqsədini daşıyırdı. Məlum olduğu kimi, "Azərbaycan" qəzetinin ilk dörd nömrəsi Gəncədə çap edilmişdir. Qəzetin birinci nömrəsində Bakının erməni daşnaklarından azad edilmiş bir çox məlumatlar verilməmişdir və Bakının azad olunmasında müstəsna xidmətləri olmuş Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın teleqramı yer almışdır. Qəzetdə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sənədi Fətəli xan Xoyski tərəfindən Nuru paşaya göndərilmiş təbrik teleqramı, Bakı və Cəncə ilə bağlı xəbərlər, dövrünün görkəmli müfəkkir-sairi Məhəmməd Həmidinin türk əsgərinin sücaətinə vəsif etmiş olduğu "Türk nəğməsi" seiri və digər qiymətli materiallar dərc edilmişdir. "Azərbaycan" qəzetinin sentyabrın 19, 22, 25-də Gəncədə rus və Azərbaycan dillərində çap olunan sənədlərində hökumətin qərarları, əmrləri, elanları ilə yanaşı, Cəncə və Bakı xəbərləri, "Daşnakların" partiyasının regionda yeritdiyi millətçi və şovinist siyasətini tənqid edən məqalələr, erməni daşnaklarının azərbaycanlılara qarşı apardığı avontürist siyasətdən əl çəkməyə yönəlmiş



Etibarlı tarixi mənbə

çağırışlar, mənbələrin azərbaycanlılara qarşı tövdiqləri vəhşiliklər barədə məqalələr verilmişdir. Birinci Dünya müharibəsi ərəfəsində ermənilər tərəfindən Qafqazda azərbaycanlılara qarşı törədilmiş soyqırım siyasətini təhqiq etmək üçün AXC Hökumətinin qərarı ilə Fövqolad Təhqiqat Komissiyasının yaradılması, Tiflisdə və Türkiyədə baş vermiş hadisələr barədə materiallar dərc olunmuşdur. Bakının işğaldan azad edilməsi ilə Cümhuriyyət Hökumətinin Gəncədə Bakıya köçməsi səbəbindən "Azərbaycan" qəzeti 1918-ci il oktyabrın 3-dən Bakıda Azərbaycan və rus dillərində çap olunmağa başlamışdır.

1918-ci il dekabrın 31-dək "Azərbaycan" qəzetinin Azərbaycan dilində 75 nömrəsi, rus dilində isə 70 nömrəsi çap olunmuşdur. Azərbaycan dilində çıxan qəzet Ceyhun bəy Hacıbəylinin, rus dilində çıxanı isə Şəfi bəy Rüstəmbəylinin redaktorluğu ilə çap edilmişdir. Bütövlükdə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin rəsmi dövlət orqanı olan "Azərbaycan" qəzetinin 443 nömrəsi işıq üzünə çıxmışdır. Qəzetin redaktoru Ceyhun Hacıbəylinin Paris Sülh Konfransında iştirak etdiyi dövrün mədəniyyətini tərkibində daxil edilmişdi. Uzun müddət "Azərbaycan" qəzetinin redaktoru Ceyhun Hacıbəyli qəzetə redaktorluq etməyə başlamış və o, qısa fasilələrlə (onu səhhəti ilə bağlı bir müddət Xəlil İbrahim əvəz etmişdi) Cümhuriyyət Hökumətinin siyətuna qədər qəzetə redaktorluq etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin rəsmi xəbərləri, qərarları, əmrləri, təlimatları əsasən yuxarıda qeyd olunan "Xəbərlər" bülletenində və "Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarları və bəyanatları"nda çap olunduğundan "Azərbaycan" qəzetinin sənədlərində daha çox ictimai-siyasi proseslərin müasirliyi ifadə edən nəzəri məsələlər, Azərbaycan, dünya və region ölkələri barədə məlumatlar, xəbərlər, bir sözlə, daha çox oxucular maraqlandıran məlumatlar öz əksini tapır. Qəzetin sənədlərində dövrün ictimai-siyasi və iqtisadi-mədəni hadisələrinə nəzəri cəhətdən təhlil edən və ona münasib bildiriş materiallarının dərc olunması "Azərbaycan" qəzetini hər zaman tarixi tədqiqatların aparılmasında zəngin faktoloji mənbəyə çevirmişdir. Xüsusilə qəzetdə çap olunan parlament iclaslarının materialları, dövrün görkəmli ictimai-siyasi xadimlərinin, ziyalıların və başqalarının Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, iqtisadiyyatına, neft sənayesinə, ticarət tarixinə, maarifinə, ölkədə və regionda siyasi vəziyyətə dair qiymətli məqalələri, bədi və satirik şeirləri əhəli tərəfindən böyük maraqla oxunduğu kimi, həmin dövrün tarixi proseslərinin rəsmi sənədlərlə müqayisəli şəkildə öyrənilməsi də bu günədək öz aktuallığını qoruyub saxlaya bilməmişdir.

"Azərbaycan" qəzetində yer almış və tarixi tədqiqatların aparılmasında xüsusi əhəmiyyət kəsb edən digər materiallara türk xalqının qədr dərəcəsi olan Andranikin Zəngəzur, Naxçıvan və Qarabağ azərbaycanlılarına qarşı törətdiyi vəhşiliklər, tarixi Azərbaycan torpağında quruluş Ermənistan Respublikasında yaşayan yerli azərbaycanlı əhalisinə qarşı soyqırım siyasəti, qətləmin, qovulması ilə yanan azad taleləri barədə məqalələr, o cümlədən bunlarla əlaqəli Azərbaycan hökumətinin notaları, rəsmi məktubları, Paris Sülh Konfransının tərəfindən AXC-nin defakto tanınması münasibətilə təbriklər, məqalələr, xatirələr və s. bu kimi qiymətli materialları aid etmək olar.

1918-1920-ci illərdə çap olunmuş "Azərbaycan" qəzeti bütövlükdə AXC dövrü Azərbaycanın dövlətçilik, ictimai-siyasi və iqtisadi-mədəni həyatında baş vermiş hadisələri özündə əks etdirən zəngin informasiya resursu olaraq bizlərə əvəz edilmez tarixi miras qoymuşdur. Bu gün mətbuat tariximizin ölümlü olan "Azərbaycan" qəzetində dərc edilmiş materiallara istinad olunmadan Azərbaycan tarixinin ən şəffaf dövrü olan Xalq Cümhuriyyəti dövrünün öyrənilməsi və tədqiqi mümkün deyildir. Çünki elmi-tədqiqat əsərlərinin mötəbərliyi tədqiqatçıların dövrün bütün yazılı mənbələrinə istinad etməklə işlənilməsi daha etibarlı və elmi tutuma malik olur.

Məlumdur ki, Şərqi ilk demokratik cümhuriyyətinin siyətundan sonra qurulan yeni ideoloji sistem, özündən əvvəlki mədəniyyətin inkarı yolumu seçmişdir. Bu səbəbdən arxivlərdə saxlanılan Cümhuriyyət tarixi ilə bağlı bütün yazılı materiallar, sənədlər məxfi qılıfə kodlaşdırılmış və ondan istifadə edilməsinə yasaq qoyulmuşdu. Yalnız Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan xalqının şanlı tarixinin bütün dövrlərini əhatə edən arxiv sənədlərinin üzərindən məxfilik qırılışı təbii və həmin sənədlər elmi tədqiqatların aparılması üçün açıq elan edilmişdir. Qeyd olunanlar cəmiyyətin xalqın milli sərvəti olan arxiv sənədlərinə marağı artırmış, mədəni irsimizi bu qiymətli sərvətdən elmi-tədqiqat, mədəni-maarifçilik məqsədləri üçün geniş istifadəyə tokan vermişdir. Elmi-tədqiqat məqsədləri arxiv materiallarından istifadə üçün arxivlərə mürciət edənlərin sayı illik 350-400 nəfərə çatmışdır. Cəmiyyətin sosial sifarişinə uyğun olaraq arxiv materialları arasında dövlət arxiv xidməti təşkilatları, tədqiqatçı alimlər tərəfindən hazırlanmış Cümhuriyyət tarixi ilə bağlı sənəd toplusu, məcmuələr, elmi-nəşrlər, məqalələr ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır. Arxiv sənədlərindən, o cümlədən "Azərbaycan" qəzetində çap olunan materiallardan istifadə edilməklə tədqiqatçı alimlərimiz əsasən Rusiyanın Conubi Qafqaz siyətini, erməni məsələsi, soyqırım hadisələri, İran və digər qonşu dövlətlərlə münasibətlər, dövrün ictimai-siyasi vəziyyəti, yerli özünüidarəetmə, torpaq, xeyriyyəçilik və sahibkarlıq fəaliyyəti məsələləri, siyasi partiyaların yaranması, cümhuriyyət dövrü ədəbiyyatı və digər cəmiyyət üçün aktual qəzet məsələləri üzrə tədqiqatlar aparılmış və elmi dövriyyəyə yeni materiallar gətirməklə xalqın milli şüurunun inkişafına böyük töhfələr vermişdir.

Dövlət arxivlərimizə arxiv materiallarından istifadə etməklə elmi-tədqiqatların aparılması məqsədilə daxil olan mürciətlərin təhlili göstərir ki, alimlərimiz elmi-tədqiqat zamanı daha çox rəsmi sənədlərə üstünlük verməyə çalışırlar. Lakin AXC tarixinin arasıdırılması ilə müşğul olan tədqiqatçı alimlərimiz öz elmi işlərində həm də dövrün çap məhsullarına mürciət edir, xüsusilə "Azərbaycan" qəzetində dərc olunan ictimai-siyasi xarakterli materiallardan tarixi mənbə kimi istifadə edirlər. Bu yanaşma müəlliflərə dövrün ictimai-siyasi hadisələrinin daha obyektiv və müqayisəli şəkildə öyrənilməsinə və mövzunu daha əhatəli işlənməsinə əlavə imkanlar yaratmışdır. Belə ki, "Azərbaycan" qəzeti sosial idarəetmədə baş verən məlumatların işıqlandırılmasında aktiv iştirak etdiyi üçün ona mürciət edən tədqiqatçı mövzunu daha müqayisəli və dolğun öyrənə bilməmişdir. Dövrü mətbuata istinad edən tədqiqatçı müxtəlif janrlı materiallarla, nəzəri baxışlarla, icmalarla, yerli və xarici məlumatlarla tanış olur və materialların obyektiv və qərəzsiz analizi onun yeni elmi nəticələr əldə etməyə sövq edir. "Azərbaycan" qəzetində çap olun-

muş materiallar dövlət arxivlərinə mürciət edən tədqiqatçı Cümhuriyyət Hökumətinin siyasi kursunun əsas istiqamətlərini müəyyən etməkdə böyük töhfə vermişdir. Bu gün mətbuat tarixində qeyd edilmiş kimi əhəmiyyətli olduğu qədər, həm də Qafqaz regionunda və Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrin, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin milli münasibət kontekstində öyrənilməsinə, erməni daşnaklarının vəhşiliklərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına əhəmiyyətli tarixi mənbə rolunu daşıyır. "Azərbaycan" qəzetində çap olunmuş materiallardan qaynaqlanan ideya və məfkürə qığılcımları xalqımızın milli yaddaşının obyektində, vətəndaş cəmiyyətinin formalaşmasında qiymətli tarixi mənbə kimi həmişə aktuallığını qoruyub saxlayır və bu zəngin tarixi qaynaq zaman keçdikcə milli dövlətçilik tariximizin əsas simvollarından birinə çevrilir.

Məlumdur ki, istər vətəndaş, istər dövlət tədqiqatçı üçün keçmişlə bağlı informasiyanın əldə olunmasında arxiv sənədlərinin əvəz edəcək ikinci mənbə yoxdur. Bu gün informasiya axınının kosmik şəkildə artdığı bir dövrdə arxiv sənədlərindən təkcə elmi-tədqiqat və mədəni-maarifçilik məqsədləri üçün istifadə edilmir. Bu zəngin və unikal informasiya resurslarının imkanlarından çoxşaxəli məqsədlər üçün, dövlət idarəetmə sisteminin dayanıqlı və uzunmüddətli inkişaf istiqamətlərini proqnozlaşdırılması, strateji əhəmiyyətli qərarların qəbulu, irimiqyaslı layihələrin işlənilib hazırlanması və s. strateji məqsədlər üçün istifadə edilir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dövlət idarəetmə sisteminə arxivlərinin rolunu və arxiv işinin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: "Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkinci tərəfdən ona görə ki, tariximiz təbii olaraq əsrlərdir qarşısını almaq üçün çox mühüm amildir".

Ulu Öndərin bu müdrik fikri bizləri ölkəmizin gələcək tərəqqisi üçün milli sərvətimiz olan arxiv sənədlərinə, dövrü mətbuat nümunələrinə, nadir kitablara, əlyazmalara daha həssaslıqla yanaşmağa, onu layiqli şəkildə qorumaqla gələcək nəsillərə ötürməyə çağırır.

105 illik şanlı inkişaf yolu keçmiş Cümhuriyyət Hökumətinin mirası olan "Azərbaycan" qəzeti bu gün də dövlətin rəsmi mətbuat orqanı olaraq Ümummilli Lider Heydər Əliyevin milli inkişaf strategiyasının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə günü-gündən inkişaf edən, qüdrətlənən, yenilən Azərbaycanın nailiyyətlərini öz sənədlərində işıqlandırmaqda davam edir. Qəzet Azərbaycan dövlətinin hərbi-siyasi uğurlarını, diplomatiya və beynəlxalq münasibətlərdə qazandığı nailiyyətləri, parlament həyatını, ölkənin sosial-mədəni inkişafı haqqında materialları geniş oxucu kütləsinə çatdırmaqla yetişməkdə olan gəncləri vətənpərvərlik ruhunda böyütməsinə, vətənimizin çiçəklənməsinə, xalqımızın sosial rifahına 105 il əvvəlki əzmlə xidmət edir.

Xalqımızın milli mətbuat tarixində şanlı inkişaf yolu keçmiş "Azərbaycan" qəzetinin 105 illik yubileyi münasibətilə qəzetin fədakar əməkdaşlarını respublikamızın arxiv ictimaiyyəti adından təbrik edir və onlara yaradıcılıq uğurları arzulayıram.

Həsən HƏSƏNOV,
Azərbaycan Respublikasının
Milli Arxiv İdarəsi rəisinin müavini

"Azərbaycan" qəzetinin xüsusi nömrələri

148 illik tarixə malik Azərbaycan milli mətbuatının hər bir dövrü öz spesifikliyi ilə seçilir. 1875-ci ildən - "Əkinçi" qəzetinin yaranmasından 1920-ci ilə - Azərbaycan Xalq Cümhuriyyətinin siyətuna qədərki dövr isə həm aktuallığı, həm rəngarəngliyi baxımından hər zaman diqqəti özünə çəkir.

Sözünədən zaman kəsiyində ana dilində təxminən 150 adda qəzet və jurnal nəşr edilmişdir. Lakin bu mətbuat orqanları heç də hamısı qarşısına qoyduğu məqsədə tam nail ola, hədəflərinə çatı bilməmişdir. Bunların bir çoxu müxtəlif səbəblərdən, xüsusən də kəskin çar senzurasının sıxma-boğmalarından dolayı fəaliyyətini yarımcıq dayandırmışdır. Amma bir neçə mətbuat orqanı da var ki, onlar nəşr edildikləri müddətdə, bütün problemlərə rəğmən digərlərindən fərqlənməyi bacarmış, mətbuat tariximizə adlarını qızıl hərflərlə yazmışlar. Belə dövrü nəşrlərdən biri də bu il fəaliyyətə başlamasına 105 il tamam olan "Azərbaycan" qəzetidir.

"Azərbaycan" qəzeti Şimali Azərbaycan ərazisində bu adda nəşr edilmiş ilk milli mətbuat orqanıdır. Düzüldür, əvvəllər də bir sıra aydınlarımız cəmiyyətdə qəzet nəşr etmək təşəbbüsü ilə çıxış etmişlər. Lakin çar senzurası bu adda siyasi əmələ gördüyündən həmin təşəbbüslər öz təşəbbüsü olaraq qalmışdır. Lakin 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə bu məsələ yenidən aktuallaşmış və nəhayət, ziyalılarımızın çoxdankı arzusu reallaşmışdır.

"Azərbaycan" qəzetini yaradılışının 105-ci ildə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti tarixinin ən sanballı, ən dəyərli salnaməsi hesab etmək olar. Çünki 23 aylıq milli dövlətçiliyimizin həyatında baş verən bütün hadisələr bu qəzetin səhifələrində işıqlandırılmışdır. Başqa sözlə desək, qəzetin çapından çıxması 443 nömrəsi Cümhuriyyət tariximizin bir o qədər gününə yaddaşlara həkk etmişdir. "Gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsi" olan "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında, tribunaya çevrilmişdir. "Azərbaycan" milli mətbuat tariximizdə ümummilli qəzet səviyyəsinə yüksəlməyi bacaran bir neçə mətbuat orqanından biridir. "Ümummilli qəzet" ifadəsinə ona görə işlədik ki, onun səhifələri siyasi, dini, milli düşüncələrindən asılı olmayaraq, bütün vətən övladları üçün, sözün əsl mənasında,

Hikmət HACIYEV: "Ermənistanın daxilində vəziyyətin dəyişməsinə istəməyən güclü qüvvələr var"

Ermənistanın daxilində vəziyyətin dəyişməsinə istəməyən güclü qüvvələr var.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Politico" nəşrində dərc edilmiş "Qafqazda sülhün bərqərar edilməsi üçün hər iki tərəfə diqqət yetirin" sərlövhəli məqaləsində yer alıb.

Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan hökuməti Qarabağda yaşayan ermənilərə Laçından daha yaxın və sürətli yollarla qida və dərman tədarükünü dəfərlərlə təklif edib. Azərbaycanın təklif etdiyi bu yollar Avropa İttifaqı, ABŞ və Beynəlxalq Qırmızı



Xaç Komitəsi tərəfindən məqbul hesab olunub. Bu yaxınlarda ABŞ Dövlət katibi Entoni Blinken də hər iki yola doğru addım atıb. Ancaq beynəlxalq mediada yayılan xəbərlərin tam fərqli olduğu vurğulanıb.

Diqqətə çatdırılıb ki, beynəlxalq ictimaiyyət və media üçün yalnız Ermənistanın qonşu Azərbaycanda yaşayan etnik ermənilərə tək və monoetnik yolla tədarük göndərməli olduğu ideyası nədənsə məqbul görünür: "Bizə deyir-

lər, bu ona görədir ki, bu münaqişə digərlərindən fərqlidir, bizim tariximizə görə ermənilər eyni ölkədə azərbaycanlılarla yanaşı yaşaya bilmirlər. Lakin həm bizim keçmişimiz, həm də bu günümüz bizə bunun doğru olmadığını öyrədir. 1990-cı illərin müharibəsindən əvvəl azərbaycanlılar və ermənilər Qarabağda birlikdə, dinc şəkildə yanaşı yaşayıblar. Bu gün Azərbaycanda 30 minlik güclü yəhudi icması yaşayır. Yevangelist xristian icması böyükdür. Gürcülər, ruslar, ukraynalılar bugünkü çoxmillətli və çoxdilli ölkəni formalaşdırırlar. Bu, Qarabağdakı ermənilərə də şamil olmalıdır. Lakin Ermənistanla güclü qüvvələr var ki, vəziyyətin dəyişməsinə və ya bu hekayənin tam danışılmasını istəmirlər".

Bu tədris ilində şagirdlər ilk dəfə öz yurdlarında məktəbə gedəcəklər

"Şagirdlər yeni tədris ilinə qədəm qoyurlar. İnanırıq ki, təhsilənlər əvvəlki illərdə olduğu kimi, bu tədris ilində də keçirilən fənləri dərindən mənimsəyəcək, öz biliklərini daha da artıracaq, onların hərtərəfli təhsil alması, Vətənimizə layiqli övlad kimi yetişməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə edəcəklər. Bu gün ölkəmizdə uşaqların təhsilə marağının artırılması, istedadlı və bacarıqlı uşaqların müəyyənləşdirilməsi, potensiallarının inkişafı, bilik və bacarıqlarının nümayiş etdirmələri üçün bir sıra layihələr və dövlət proqramları uğurla icra olunur. Məhz bunun nəticəsidir ki, şagirdlərimizin göstəriciləri ildən-ildə yüksəlir, istər ölkəmizdə təşkil olunan fənn olimpiadalarında, istərsə də beynəlxalq bilik yarışlarında böyük nailiyyətlər qazanırlar".



xidməti danılmazdır. Onlar mənəvi və şəxsiyyəti baxımından yolda xələfçilərlər. Dövlətimiz tərəfindən müəllimlərin fəaliyyəti hər zaman yüksək qiymətləndirilir, əməkhaqlarının artırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, təhsil işçilərinin mükafatlandırılması, fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar verilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan genişmiqyaslı proqram və layihələrin sərəncamı ilə təhsil sistemimizin inkişafı, modernləşdirilməsi, dünya təhsil sistemində inteqrasiya əhəmiyyətli yer tutur. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanılması nəticəsində son illər ərzində ölkəmizdə minlərlə məktəb əsaslı təmir olunub və ya yenidən tikilib".

AHİK sözü əlavə edib ki, artıq işğaldan azad edilmiş ərazilərimizdə də həyat canlanır, ata-baba yurduna qayıdan uşaqlar öz məktəblərində təhsil almağa başlayırlar: "Bu tədris ilində də ilk dəfə öz yurdlarında məktəbə gedən şagirdlər var. Bu bizim hər birimizi fərəhləndirir. İnanırıq ki, yaxın gələcəkdə bütün məcburi köçkünlərini həyatı yaşayan balalarımız öz Vətənlərinə qayıdacaq və orada təhsillərini davam etdirəcəklər".

Berlin Qarabağın "müstəqilliyi"ni və orada keçirilən "seçkilər"i tanıdır

Almaniyanın federal hökuməti Qarabağın "müstəqilliyini" və orada bu yaxınlarda keçirilən "seçkilər"i tanıdır.

Bu barədə AZƏRTAC-ın soruşusuna cavab olaraq AFR Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xarici İşlər Nazirliyindən qeyd edilib ki, Almaniya Avropa İttifaqıdakı tərəfdaşları ilə birlikdə Ermənistan ilə Azərbaycan arasında münaqişənin beynəlxalq sə-

viyyədə tanınmış sərhədləri çərçivəsində hər iki dövlətin ərazi bütövlüyünü özündə uzunmüddətli tənzimlənməsinə nail olması üzrə söylədi dəstəkləyir".

Hərbi liseydə andiçmə mərasimi keçirilib

Tədris ilinin başlanması münasibətilə Milli Müdafiə Universitetinin Cənub Naxçıvan vanskı adına Hərbi Liseyinə yeni qəbul olan kursantların andiçmə mərasimi keçirilib.



Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə nazirliyin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimləri, valideynlər, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi birdeqiqəlik sükutla anılıb, hərbi orkestrin müşayiəti ilə Dövlət himni səsləndirilib.

Andiçmə mərasimində çıxış edənlər gənc kursantların təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, Vətəne, dövlətə və Ali Baş Komandana, Şərəf andlarına sadıq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə ediblər.

Sonra hərbi liseyin kursantları sıra meydanında Şərəf andı içiblər. Hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa edib, şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçdi olub. Sonda valideynlər hərbi təhsil müəssisəsində yaradılan təlim-tədris, məişət şəraiti və ərazi ilə tanış olublar.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Sentyabrın 14-ü saat 19:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbəkə rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Zamanlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutublar.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. Bundan başqa, saat 19:05-dən 19:25-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni

silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni sənədlər qazmağa cəhd göstərilib. Ordumuzun bölmələri tərəfindən görülməli təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Türkiyənin baş prokuroru Şuşa və Füzuliyə səfər edib



Ölkəmizdə səfərdə olan Türkiyənin baş prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya səfər edib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Səfər iştirakçıları Azərbaycan Prezi-

denti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbə notisində Şuşaya səfər etmək imkanı əldə etdiklərini, bu tarixi torpaqda olmaqdan sevinc və qürur hissi keçirdiklərini bildirdilər. Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə

qapısı və bir sıra tarixi-mədəni abidələri ziyarət edib, vandalizmin ağır nəticələrini təəssüf hissi ilə müşahidə edib, mədəniyyət paytaxtımızda görülmüş bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Səfər çərçivəsində həmçinin Füzuli rayonunda olan nümayəndə heyəti orada aparılan yenidənqurma işləri, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, o cümlədən yeni salınmış yaşayış massivləri və digər sosial təyinatlı obyektlərin onlarda böyük təəssürat yaratdığını qeyd ediblər.

Qonaqlar Türkiyənin Vətən müharibəsində ölkəmizə göstərdiyi mənəvi-siyasi dəstəyin davamı olaraq quruculuq işlərində də qardaş ölkənin yaxından iştirakının önəmini vurğulayıblar.

Türkiyənin baş prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.

Azərbaycanın və Özbəkistanın prokurorluq orqanları arasındakı əməkdaşlıq yüksək səviyyədədir

Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyi İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş prokurorlarının 4-cü iclasına iştirak etmək üçün baş prokuror Kamran Əliyevin dəvəti ilə Özbəkistan Respublikasının baş prokuroru Niqmatulla Yuldoşev rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.



Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 14-də Baş Prokurorluqda keçirilən ikitərəfli görüşdə Azərbaycanın baş prokuroru tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətli inkişaf etdirildiyini, dövlət başçılarının aparıcıları uzaqgörən xarici siyasət nəticəsində ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndiyini vurğulayıb.

Baş prokuror Prezident İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət si-

yasətinin prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan islahatlar barədə həmkarına məlumat verib.

Kamran Əliyev bildirdi ki, işğaldan azad edilmiş Füzuli şəhərində qardaş Özbəkistan dövlətinin tikdiyi Mirzə Ulucbəy adına 1 nömrəli tam orta məktəbin ötən ay keçirilən açılış mərasimində hər iki ölkə rəhbərlərinin iştirakı xalqlarımız arasındakı qardaşlıq münasibətlərinin əyani sübutudur.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığı-

ni bildiren Özbəkistanın baş prokuroru müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi dövrdə ölkəmizdə olmaqdan məmnunluğunu bildirərək Ulu Öndər Azərbaycan və Özbəkistan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin banisi olduğunu deyib.

Niqmatulla Yuldoşev iki ölkənin prokurorluq orqanları arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

XİN: "Ermənistan törədə biləcəyi təxribat söylərindən fikir yayındırmağa cəhd edir"

Ötən ilin sentyabr ayında, eləcə də 2021-ci ilin may və noyabr aylarında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı törədilmiş növbəti təxribatlara cavab olaraq ölkəmizin gördüyü tədbirlərin nəticələrinin Ermənistan ərazilərində işğal kimi təqdim edilməsi Ermənistan tərəfindən ərazi bütövlüyünün tərkib hissəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in 13 sentyabr tarixli bəyanatına dair şərhində yer alıb.

Ayxan Hacızadə qeyd edib ki, Azərbaycanın suveren torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlayan, 2020-ci il Vətən müharibəsinin nəticələrinə baxmayaraq, Azərbaycana məxsus 8 kəndi təhvil verməyən, üçtərəfli Bəyanatda zidd olaraq, erməni silahlı qüvvələrini ərazilərimizdən hələ də çıxarmayan, davamlı hərbi təxribatlar törədən Ermənistanın Azərbaycanı işğalda təqsirləndirməsi saxtəkarlıq nümunəsi olmaqla yanaşı, reallıqların təhrif edilməsidir.

Müharibə və hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüququn pozuntularını müvafiq olaraq araşdıraraq, bu kimi halların törədilməsində şübhəli bilinən şəxslərlə bağlı istintaq apararaq Azərbaycanın fərqli olaraq, Ermənistan tərəfinin Xocalı

soyqırımını daxil, azərbaycanlılara qarşı insanlıq əleyhinə törətdiyi cinayətlərdən fəxrle danışması hər kəmə molumdur.

"Azərbaycanın Qarabağ bölgəsinə istinadlarında ölkəmizin suverenliyini və ərazi bütövlüyünü şübhə altına alan Ermənistan tərəfinin bölgədə qüvvə toplamasını ört-basdır etməsi və hər an törədə biləcəyi təxribat söylərindən fikir yayındırmaq cəhdləri ciddi təhdid mənbəyidir.

Bölgədə sülhün və sabitliyin əsas şərti Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı sözdə və əməldə iddialardan ol çəkilməsi, bütün erməni silahlı qüvvələrini ərazilərimizdən çıxarması, revanşist siyasətə və əməllərə son qoyulmasıdır", - deyərək A.Hacızadə vurğulayıb.

İcma: "Ermənistanın baş nazirinin son günlər verdiyi açıqlamalar onun Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyini göstərir"

Ermənistanın baş naziri Nikol Paşinyanın "POLITICO Europe" nəşrinə müsahibəsi və son günlər verdiyi digər açıqlamalar bir daha onun gündə bir neçə dəfə bir-birini inkar edən fikirlər səsləndirdiyini, ardıcıl siyasət yürütdüyünü, Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyini, bunu indi başqa ad altında gizlətməyə çalışdığını, bölgədə vəziyyəti qəsdən kəskinləşdirməkdə maraqlı olduğunu nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında yer alıb.

Bəyanatda həmçinin deyilir: "N.Paşinyanın fikirləri onu göstərir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hətta sözdə belə tanımasını şübhələndirir. Ermənistan yenə də hansısa "beynəlxalq mexanizmlər" in yaradılması xülyasını-

dadır. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə bağlı siyasəti, onlarla dialoq Azərbaycanın sifətində işidir və bu məsələlərin Ermənistanla heç bir əlaqəsi yoxdur. Ermənistan Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməlidir. Bu, qeyri-ciddi və təhlükəli siyasətdir.

Baş nazirin "Ermənistan Azərbaycanın ərazi bütövlü-

yünü tanıdı, çünki müttəfiqlərimiz susdu" fikri Ermənistanın əsl niyyətini, riyakarlığını göstərir. Belə çıxır ki, Ermənistan kənardan dəstək alsaydı, onda Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqdı. Bunu o dövlət deyir ki, özünə gələndə hər fürsətdə suverenliyini, ərazi bütövlüyünü, qırmızı xətlərini qabardır, "timsah göz yaşları" axıdır, Azərbaycanın suverenliyinə qarşı beynəlxalq müstəvidə çirkin böhtan kampaniyası aparır.

Görünür odur ki, N.Paşinyan hələ də 30 il ərzində Ermənistanla təşəkkül tapmış irqçi, azərbaycanofob ideologiyanın təsiri altındadır. Həmin ideologiyanın əsas sütunların-

dan biri "Qarabağ məsələsi bitib, çünki erməni xalqı Qarabağ məsələsinə döyüş meydanında həll edib" düşüncəsi idi. Erməni xalqının Qarabağ məsələsinə necə "həll etdiyini" Azərbaycan xalqı 2020-ci ildə Vətən müharibəsi zamanı döyüş meydanında göstərdi.

Qərbi Azərbaycan İcmasının dialoq təklifini qəbul etməyən, azərbaycanlıların qayıdış hüququnu inkar edən N.Paşinyan, yəqin ki, "Qərbi azərbaycanlılarla bağlı məsələni biz həll etmişik" düşüncəsindədir. Bu, yanlış yanaşmadır. Qərbi azərbaycanlılar dinc yolla öz dedə-baba yurdlarına qayıtmaq əzmindədirlər və heç kim bunu öngəlməyib bilməz".



15 Sentyabr Bilik Günüdür

Dövlətin qayğısı sayəsində yeni təhsil müəssisələrinin coğrafiyası genişləndirilir



Prezident İlham Əliyevin ölkənin təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə 21 avqust 2004-cü ildə imzaladığı fərman əsasında ölkəmizdə sentyabrın 15-i "Bilik Günü" elan edilib. Hər il olduğu kimi, bu il də paytaxt Bakıdan tutmuş respublikamızın ən ucaq şəhər, rayon, qəsəbə və kəndlərində təhsil müəssisələrində bu mötəbər gün böyük təntənə ilə qeyd edilir.

Payızın bir az sərin, ararib də yağışlı və çiskinli günlərini özündə yaşadan bayram ovqatlı yeni tədris ilinin ilk günü erməni işğalından azad olunmuş Qarabağ bölgəsində - Ağaldı, Füzulidə, Laçında, Zabuxda, Cocuq Mərcanlıda, Şuşada, Ağdam rayonu Baharlı-1 qəsəbədə tam orta məktəbində və digər yerlərdə yeni inşa edilmiş müasir tipli məktəblərdə keçirilən "Bilik Günü" öz rəngarəngliyi ilə iştirakçıların yaddaşına əbədi həkk olunacaq.

Füzuli şəhərində Özbəkistanın dövlət büdcəsi hesabına inşa edilmiş - açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziraatxan Mirziyoyevanın iştirak etdikləri orta məktəbdə bu gün əsl bayram ovqatı yaşanır.

Üç hektar ərazidə inşa edilən, özbək xalqının tanınmış simalarından olan Mirzə Uluqbəyin adını daşıyan 1 nömrəli tam orta məktəb iki mərtəbədə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkhana, kitabxana var. Məktəbin həyotyanı ərazisində futbol meydançası, istirahət və tədbirlər keçirilməsi üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Laçın rayonunda əsaslı təmirdən sonra açılışında iştirak etdikləri 2 nömrəli tam orta məktəbdə kontinillər oxşayır.

Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın tədbirlər planı çərçivəsində Qarabağda və Şərqi Zəngəzurdə çalışan ilk məktəb zənglərinin sevincini yaşayan uşaqların xoşbəxt anlarını görmək böyük bəxtiyarlıqdır.

Məlumatla görə, bölgədə fəaliyyətdə olan 6 məktəbdə 94 müəllim çalışacaq, 780 şagird təhsil alacaq. Xatırladaq ki, bu, son deyil, Böyük qayıdışın uğurlu qədəmləri sayəsində qaçqın və keçmiş məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıtdıqca şagirdlərin də, müəllimlərin də, məktəblərinin də sayı artacaq.

Hər il olduğu kimi, cari təhsil ilində də respublikamızın bir çox şəhər, qəsəbə və kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə dünya standartlarına uyğun məktəblər inşa edilib, məktəbəqədər müəssisələr istifadəyə verilib. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində son illərdə ölkəmizdə müasir tələblərə cavab verən 400-ə yaxın məktəb binası tikilib və yenidən qurulub, həmçinin 40-ə yaxın uşaq evi və internat məktəbi əsaslı təmir və bərpa olunub, lazımı avadanlıqla təchiz edilib. Fondun dəstəyi ilə oyanı tədris vəsaitləri çap edilib. Ölkə ərazisində təhsil infrastrukturunun yenilənməsi davamlı səciyyə daşıyır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında" Sərəncamına uyğun olaraq bölgələrdə modul tipli yeni məktəb binalarının inşası da gündəmdədir.

Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində ümumtəhsil məktəblərinin təmir-tikinti işləri intensiv şəkildə həyata keçirilib. Müasir texnologiyaya əsaslanan təhsil infrastrukturunu yaradılıb, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblərə uyğunluğunu yüksəldilməsi və maddi-texni-

ki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Bir sıra məktəblər əsaslı təmir edilib, ehtiyac olan ərazilərdə yeni məktəb binaları və tədris korpusları inşa edilib, mühəndis-kommunikasiya işləri həyata keçirilib. 50 ümumi təhsil məktəbində, 30 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri aparılıb, həmçinin 1 məktəbdə və 5 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri yüksək keyfiyyətlə başa çatdırılıb, 3 ümumi təhsil müəssisəsində isə əsaslı təmir-tikinti işlərinin görülməsi nəzərdə tutulur. Görünür odur ki, dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərilir.

Bu yüksəlişin bir nümunəsi də bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışında iştirak etdiyi Abşeron rayonu, Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasıdır. İki min şagird yerlik bu məktəbin layihəsi Xırdalan şəhərinin ərazisindəki təhsil ocaqlarında şagird sığlığı nəzərə alınaraq dövlət başçısının tapşırığına əsasən icra olunub.

Ən müasir avadanlıqla təchiz olunan yeni binada 74 sinif, 6 informatika otağı, məktəbəqədər 2 hazırlıq otağı, 8 otaqdan ibarət STEAM Mərkəzi, 2 idman zalı, 2 otaq otağı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika və biologiya kabinetləri, kimya laboratoriyası, kitabxana, yeməkhana və 400 nəfərlik akt zalı yaradılıb.

STEAM layihəsi birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə aşılamaqla yanaşı, onlara mühəndislik sənətləri öyrədir.

Bu məktəbin STEAM Mərkəzi də elektron lövhələr, kompüterlər, 3D printerlər, müvafiq öyrədici qurğular, elektron komponentlər və dəftərxana ləvazimatları ilə təmin olunub. Burada həmçinin mühəndis emalatxanası, kiçikyaşlı uşaqlar üçün zona, təlim və robototexnika otaqları var.

Naxçıvan, Gəncə, Sumqayıt, eləcə də Bakı şəhəri, habelə onun kənd və qəsəbələrində məktəbəqədər və ümumtəhsil məktəblərinin sayı artırılmış, təhsil infrastrukturunu möhkəmləndirilmiş, maddi-texniki bazası gücləndirilmişdir. Hazırda Bakı şəhəri və onun ətraf qəsəbələrində 344 məktəbəqədər təhsil müəssisəsi, 310 ümumtəhsil, 3 xüsusi tipli ümumi orta məktəb, 5 oyanıqiyabı axşam məktəbi fəaliyyət göstərir. Yeni tədris ilində məktəbəqədər təhsil müəssisələrində 34.995 uşağın təlim-tərbiyəsi ilə 4.375 tərbiyəçi-müəllim məşğul olacaq. 447.962 şagirdin oxuyacağı ümumtəhsil məktəblərində 28.410 müəllim çalışacaq.

Uşaqların intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdislərinə yiyələnməsini, istedad və qabiliyyətlərinin üzə çıxarılmasını, sağlamlıqlarının qorunmasını, estetik tərbiyəsinin təmin etmək məqsədilə 278 paytaxt məktəbində yaradılmış 1073 məktəbəqədər qruplarına təxminən 26.603 beşyaşlı cəlb olunub. 2023-2024-cü tədris ili üzrə 44.200 şagirdin birinci sinifə elektron qeydiyyatı həyata keçirilib. Onlardan 43.876 şagird ümumtəhsil məktəblərində, 324 şagird isə lisey və gimnaziyalarda oxuyacaqlar.

Bu gün - sentyabrın 15-də ilk zəngin sədaları altında 135 min uşaq birinci sinifə gedəcək, 114 min 484 uşaq məktəbəqədər təhsilə cəlb olunacaq, ümumiyyətlə, ölkəmizin ümumtəhsil məktəblərində 1.600 şagird təhsil alacaq.

Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər ölkələrin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək üçün təhsil islahatlarını uğurla davam etdirir.

Rəhman SALMANLI,
"Azərbaycan"

15 Sentyabr Bakının İşğaldan Azad Edildiyi Gündür

Romanovlar sülaləsinin faciəvi sonu və çarizmin süquta uğradılması ilə böyük bir imperiyanın hökuməti başa çatdı. Çar Rusiyanın uzun illər müstəmləkəsi altında saxladığı ölkələrin müqəddəratlarını özləri həll etmələri üçün tarixi şərait yarandı. İllərdir ki, Azərbaycanın azadlığı, müstəqilliyi arzusu ilə yaşayan, bunun üçün mücadilə edən, mübarizə aparan azərbaycanlılar zamanı fəvta vermədilər...

Müstəqillik gününün işıq saçdığı gün...

Hələ 1917-ci ilin 9 martında Rusiya imperiyasının Müvəqqəti Hökuməti Qafqazda çar idarəçilik sisteminin - canişinliyin ləğvi qərarını vermişdi. Yeni qurum - Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlarından ibarət olan Zaqafqaziya Xüsusi Komitəsi Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını boyan etdilər.

1918-ci il mayın sonlarında Zaqafqaziya Seymi dağıldı. Mayın 27-də Tiflisdə azərbaycanlı deputatlar fəvqəladə iclas keçirdilər və Azərbaycanın müvəqqəti Milli Şurasını yaradılar. Mayın 28-də, Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar verildi. Beləliklə, çətin, ağır günlərinin birində ölkəmizin azadlığı günəş doğdu. Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. 1918-ci ilin 16 iyununda isə Cümhuriyyət hökuməti Tiflisdən Gəncəyə gələrkə fəaliyyətini bu şəhərdə davam etdirirdi.



Azərbaycanda mürəkkəb, ziddiyyətli hadisələr cərəyan edir, təhlükəli hərbi-siyasi vəziyyət hökm sürürdü. 1918-ci il martın 31-dən başlayaraq erməni daşnak-bolşevik birləşmələrinin Bakıda azərbaycanlılara qarşı törətdikləri qırğınların, soyqırımının qanlı izləri şəhərin küçələrində, evlərinin qalırdı. Qəddar daşnakların, bolşeviklərin sakinlərini işğalçılarla qətlə yetirdikləri, şikəst etdikləri, tarixi dəyərlərini asılı olmayaraq bütün tikililərinə atəş tutduqları, dağıtdıqları, yandırdıqları yer yalnız Bakı deyildi. Qarabağ, Naxçıvan, Zəngəzur bölgələri, Şamaxı, Quba, Lənkəran və başqa yerlər daşnak-bolşevik birləşmələrinin etdikləri zülmərdən hələ də inim-inim inloyurdu.

Problemlərinin, azadlığın qənim kəsilən həm daxili, həm də xarici düşmənlərinin sayı-hesabı olmayan bir ölkədə Cümhuriyyət hökuməti bərqərar olurdu. Əksər sahələri yenidən, bəzilərinə isə bünövrədən qurmaq lazım idi. Ən çətin, eyni zamanda da təcili həll edilməsi tələb olunan məsələlərdən biri ordu quruculuğu idi. Bu işin mürəkkəb tərəflərindən mühüm hərbi elminə dərin dərindən yiyələnməsi azərbaycanlı hərbiçilərin sayının azlığı idi. Çarizmin hərbi sahəsində düşünülmüş siyasəti, uzun illər azərbaycanlıların əsgəri xidmətə çağırılmaması acı nəticələrini verirdi...



Tarixi qələbə

Bakının işğaldan olduğu bir vaxtda Cümhuriyyət hökumətinin ordu quruculuğu...

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti dərhal silahlı qüvvələrinin təşkilinə başladı. Hələ 1918-ci il mayın 28-də qəbul olunan "İstiqlal bəyannaməsi"ndə bildirilirdi ki, Azərbaycanın müstəqilliyinə son qoymaq niyyətində idilər. Bu məqsədlə Bakı Sovetinin bolşevik-daşnak ordusu iyunun 10-da Gəncə istiqamətində hücum keçdi. Yəni də dinc insanlar bolşevik-daşnak birləşmələri tərəfindən şohid edilirdi. Azərbaycanlılara qarşı soyqırımı aparılır, evləri qarət olunur, talan edilirdi. Vəziyyət oduca acınacaqlı idi. Cümhuriyyət hökuməti iyunun 23-də ölkədə hərbi vəziyyət elan etdi. İyunun 27-dən iyulun 1-dək Göyçay ətrafında ağır müharibə aparılıb. Qurulacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi.

da" müqavilə imzalanmışdı. Müqaviləyə əsasən, Osmanlı hökuməti ehtiyac olduğu halda Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü.

Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Soveti Bakının işğalı ilə qane olmamışdı. Azərbaycanın müstəqilliyinə son qoymaq niyyətində idilər. Bu məqsədlə Bakı Sovetinin bolşevik-daşnak ordusu iyunun 10-da Gəncə istiqamətində hücum keçdi. Yəni də dinc insanlar bolşevik-daşnak birləşmələri tərəfindən şohid edilirdi. Azərbaycanlılara qarşı soyqırımı aparılır, evləri qarət olunur, talan edilirdi. Vəziyyət oduca acınacaqlı idi. Cümhuriyyət hökuməti iyunun 23-də ölkədə hərbi vəziyyət elan etdi. İyunun 27-dən iyulun 1-dək Göyçay ətrafında ağır müharibə aparılıb. Qurulacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi.

Bolşeviklərə qarşı olan və Çar Rusiyanın İran ərazisində hərbi əməliyyat aparan kazak dəstəsinin komandanı polkovnik Lazar Biçeraxova tabe olan qüvvələr isə həmin vaxt Bakının şimalında, Biləcəri stansiyasında müdafiə mövqeyində idi. General Densterville gizli razılığa gələn Biçeraxov bildirdi ki, türk qoşunlarına qarşı birgə əməliyyat aparmağa hazırdır. Ancaq o, iyulun 30-da Qafqaz İslam Ordusuna yeniləcəyini görüb dəstəsinə cəbhə xəttindən çıxardı, Port-Petrovsk istiqamətində sımala çəkildi.

Qafqaz İslam Ordusu sentyabrın 14-nə keçən gecə Bakının işğalına son qoymaq üçün yenidən hücum keçdi. Densterville qoşunu həmin günün axşamı gömlərli Bakını tərk etməli oldu. Şəhəri gün - sentyabrın 15-də döyüşlər çox uzun sürmədi. Sentrokaspi Diktaturası məğlub edildi. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birgə Bakını və ətraf qəzalari işğaldan azad etdi.

Həmin o tarixi gündə - 1918-ci ilin 15 sentyabrında Gəncə şəhərində nəşrə başlayan ilk rəsmi dövlət qəzeti - "Azərbaycan" birinci nömrəsinə qələbə xəbərləri ilə başladı. Qəzetdə yazılırdı ki, Bakı azad edilərkən 30 mindək silahlı düşmən əsir alınmış, çoxlu qənimət ələ keçirilmiş, şəhərdə sakitlik bərqərar olmuşdur.

Sentyabrın 15-də Nuri Paşa Gəncəyə göndərdiyi teleqramda Azərbaycan hökumətini Bakıya dəvət edirdi: "Gəncədə Azərbaycan Cümhuriyyəti Rəyasəti-Alisinə. Azərbaycan Cümhuriyyətinin paytaxtı olan Bakı şəhərinə ziyarət etmək üzrə Heyəti-Vükəlanın yarın Bakıya təşriflərinə müntəzirəm, əfəndim. 15.09.18. Yavərani-həzrəti-şəhriyaridan. Farik-Nuru".

Azərbaycan Xalq Cümhuriyyəti Heyəti-Vükəla (Nazirlər Şurası) rəisi Fətəli xan Xoyskinin cavab teleqramı bu məzmununda idi: "Qafqaz İslam Ordusu komandanı səadətli Nuri paşa həzrətlərinə. Tahtı-komandanızda olan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən xilas edildiyi münasibətilə millətin zati-həmyiyyətəvə-nəslinə və dünyanın ən necib əsgəri olan türk oğullarına minnətdar olduğumu orz etməklə iftixar edərəm, əfəndim. Heyəti-Vükəla rəisi Fətəli xan".

Şanlı zəfər münasibətilə sentyabrın 16-da hərbi parad keçirildi. Nuru paşa, Xəlil paşa, general Əliqası Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri, Bakı və ətraf kəndlərin sakinləri tarixi paradda iştirak etdilər.

Cümhuriyyət hökumətinin rəsmiləri Bakıya qoşun bölmələrinin müşayiəti ilə daxil oldular. Bu tarixi qələbədə sonra, sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.

Azərbaycanın bütün ərazilərində bolşevik-daşnak silahlı qüvvələrinin zülmələrinə son qoyuldu. Milli Ordumuzun İbrahim ağa Usubov, Hüseynxan Naxçıvanski, Həmid Qayıtaş, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generallarının adları hər tariximizə əbədi yazıldı.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Bakının azad edilməsindən 105 il ötür

1918-ci ilin soyuq mart ayı. Azərbaycan Milli Komitəsi Nağı Şeyxzamanlı ilə Ömər Faiq Nemanzadəni Türkiyə hökuməti ilə danışıqlar aparmaq üçün İstanbula göndərmiş. Qonaqlar hərbi nazir Ənvər Paşayla, Baş nazir Tələt Paşayla, Ədliyyə naziri Xəlil Paşayla görüşlərə necə də ümid baslayırdılar...

...Hərbiyyə Nəzarətinin binasında naxışlı, bəzəkli, şəkəli otaqdadırlar. Nağı Şeyxzamanlı etimadnaməsini Tələt Paşaya təqdim edəndə paşanın nəzərləri qeyri-ixtiyari olaraq sənədin üzərindəki ay-üldüz rəsminə dikilib qaldı. Məmnunluğunu gizlətmədən vərəqi Ənvər Paşaya göstərdi.



nin yanında oldu. Nuri Paşanın hərbi dəyanəti olmasaydı, Azərbaycanın istisqalı olmazdı..."

Müstəqil Azərbaycan hökumətinin "bir oyuncuq" olduğunu və onu tanımayacağıqlarını bəyan edən general Tomson Bakının boşaldılmasını istədiyi 1918-ci ilin noyabrında belə Nuri Paşa qətiyyətlə Azərbaycan hökuməti omr verəcəyi halda Bakını müdafiə edəcəyini bildirmişdi. Qarşılığında ingilis komandanlığı Mon-

Əhməd Cavadın yazdığı, 1918-ci ildə Üzeyir bəy Hacıbəylinin bəstələdiyi "Çırpınırdı Qara dəniz" türküsü isə damarlarında qan kimi dolayırdı hər dəfə.

"Vəfali türk gəldi yenə!" söyləyən azərbaycanlı qaradaşlarımızın ümidlərini boşa çıxarmamışdılar.

Cəmi bir neçə ay sonra, 1918-ci ilin avqustunda general Denstervillein rəhbərliyi altında Britaniya qoşunu Bakıya soxulanda buradakı Qafqaz İslam Ordusunun gücündən də, mənəndən də, xalqın onlara olan sevgisindən də dəstəyindən də xəbərdar olanda məyusluğunu gizlədə bilməmişdi. Çünki azərbaycanlılar da eynilə Osmanlı türkləri kimi Vətənin azadlığı üçün son damla qanlarına qədər vuruşmağa hazır idilər. Üstəlik, Ənvər Paşanın dəstəyi, Nuri Paşanın komandanlığı ilə indi azərbaycanlılar daha da güclü və sarsılmaz idilər. Ölümün gözünü dik baxıb acaqlı düz üstünə gedirdilər.

...Qapı astaca döyüləndə Ənvər Paşa qarşısındakı xəritələrə diqqətlə baxır, ağlıdakı hansısa planı xəritə üzərində yoxlayaraq saf-çürük edirdi. "Gəl" deyərək ölkəm şəkildə səsəndi. Hündürlüklü, saçları çallaşmış olsa da, gümrəh görünüşlü, şax qamətli köməkçisi Nazim bəy otağa daxil oldu.

- Hörmətlər Paşam, əhvəli şərifiñiz yaxşıdır ümid edirəm.

- Buyur, Nazim bəy, yaxşıyam əlhəmdü-llillah. Bakıdan nə xəbər? Nuri Paşa ilə

- Paşam, elə bu yaxınlarda Nuri Paşanın sərəncamına sizin tapşırığınızı kimi Qarakilsədən Ağstafaya min sandıq güllə, beş min odad top göndərilib. Rus hökuməti də dayanmadan Almaniya notaları verir.

- Bolşeviklər Bakının türklər tərəfindən tutulmasını özləri üçün əsl fəlakət hesab edirlər. Bakı nefti olmadan Rusiyanın xalq təsərrüfatı çökər axı, bunu yaxşı bilirlər. İnşallah ki, onların arzusunun gözündə qoyub Bakını qurtararıq!

Avqustun sonlarında bütün diqqətlər Bakının üzərində idi. Həyəcanlı xəbərlər gəlirdi. Ənvər Paşa demək olar ki, hər gün Bakı ilə əlaqə saxlayır, vəziyyətin gedişatı ilə tanış olurdu. Sentyabrın ilk günlərində isə Denstervillein Bağdaddakı ingilis qüvvələri qərargahına yolladığı teleqramın mətnindən artıq xəbərdar idi: "İngilis təqviyyə qüvvələrinin Bakıya gəlməsinin gecikməsi səbəbindən düşmən üstünlüklər əldə edib, ingilis qoşunu son müdafiə xəttinə çökülməyə məcbur olub. Bakıda doqquz yüz nəfərlik ingilis qüvvələrinə və güvənə biləcəyim min nəfər rusa malikəm. Bakı qüvvələrinin qalan qisminin heç bir faydası yoxdur".

Ənvər Paşa bu teleqramın nə demək olduğunu yaxşı bilirdi və Denstervillein artıq ümidsizliyə qapıldığını açıqca anlıyrdı.

Nuri Paşanın xəbər verdiyinə görə, sentyabrın ortalarına doğru türk qoşun

- Bilirəm, əziz qaradaşım, vida ziyafətində deyilən sözlər indiki kimi qulağımda cınlayır. Özümü güclə tuturdum ki, ağlamayım. Düşünsənə, biz bunu bacardığımız qafqaz İslam Ordusu Bakını, Gəncəni, Qarabağı azərbaycanlı qaradaşlarımızla birgə düşməndən azad elədi. Vida ziyafətində çox dəyərli nazir Fətəli xanndekləri heç ağlımdan çıxmı. Osmanlı türklərinin Azərbaycanda axıtdıqları qana, onların qəhrəman mücahidlərinə işarət mənəsində dedi ki, "nə bu qan, nə də bu qan tökülən mübarək yerlər heç vaxt unudulmaz və xatirədir sonra da azərbaycanlı qaradaşlarımızla birgə olacağıq və haqiqətəndə oradakı qəhrəmanlığımızı unudulmayacaq. Yaxşı ki, vaxtında-vədəsində azərbaycanlı qaradaşlarımızın harayına çatdı bildik. Heç bilirsənmi, Paşam, Azərbaycan xalqı bizi necə sevir, bizə necə etimad göstərir? Bu sevgi Qafqaz İslam Ordusuna güc verir. Azərbaycanın Abdulla Şaiq adlı şairinin bu yaxınlarda Qafqaz İslam Ordusunun xilaskar yürüşünə həsr etdiyi bir şeiri oxumuşam. Necə fəxrəndim, qürurlandım, kövrəldim, Paşam, təsəvvür etməsəniz. Yazır ki:

*Sənsiz qəlbim qırıq, sönik,
çeynənmiş, xırpalanmış,
Ömür şüşəm daşa dəymiş,
həyatım parçalanmış.
Qırıq bir saz kimi sızlar qanlı,
yörəgün telləri.
Yakılar da, yakar bütün qayğı
vurmuş elləri.*

*Şu vətənin öksüzləri, gəlinləri,
dulları,
Göz yaşıyla sulanmış
həp keçdiyiniz yolları.
Yolunuzu bəkləməkdən
bənizləri saralmış,
Heç gəlmədin...O şəh,
güllər ürəkləri qəm almış...*

*Sən gəlməsən, dolunsanmış
ürəklər heç şad olmaz,
Sən gəlməsən, xərəbəyə
dönən qəlb abad olmaz,
Sən gəlməsən, günəş doğmaz,
ümid gülmün açılmaz,
Dodaqlarım gülməz,
sönik baxtımın nur saçılmaz.*

*Başqasını istəməm də, ey türk,
çubuq sən gəl, sən,
Bəkləməkdən yoruldu,
eh, işlə gec qaldın nədən?
Yollarına daşını qalanmış?
Ya azgün qaldırlar
Burakmışlar? Daş, dəmir,
ya polad olsa da onlar
Ürəyində sözlənən mətin,
qızgın ataşlı
Yak onları, ərit, söndür, çeynə,
boğ, az, xırpala!
Xain, alçaq düşmənlərə
qol gücünü həp göstər,
Aç yolları, çubuq gəl ki,
qəlbim səni həp istər...*

Nuri Paşa daha sonra Abdulla Şaiqin qaradaşı Yusif Ziya Talıbzadənin Qafqaz İslam Ordusunun igid zabitlərindən olduğunu da Ənvər Paşaya xəbər vermişdi. Nuri Paşanın bu söhbətini sonralar da xatırlayacağı Ənvər Paşa. Türkiyədə xeyalını gerçəkləşdirməyə gedəndə Abdulla Şaiqin qaradaşı, Azərbaycanın igid hərbiçisi Yusif Ziya bəylə yolları kəsişəcəkdə, yaxın dost olacaqdılar. Amma bu, hələ sonralar olacaqdı, hələ buna zaman vardı...

...Dövr çox qarışıq idi, Azərbaycan dörd bir tərəfdən dünyanın böyük güclərinin müdaxiləsi ilə əhatə olunmuşdu. Qafqaz İslam Ordusu bir müddətdən sonra geri çəkilməyə məcbur olacaqdı, amma qəhrəman türk paşa və əsgərlərinin ürayı o doğma qaradaşlarının yanında qalacaqdı, igid türk şəhidlərinin nəəsi isə Azərbaycan torpaqlarında uyuyacaqdı...

*Yaşa, sən yaşa, qəhrəman Ənvər Paşa,
Məhv olsun düşmənin cümləsi
başdan-baş!*

Elə o zamandan Bakıda, Azərbaycanda hər yerində şəninə marşlar, türklər oxunmaqda idi:

*Yaşa, ey qaziyi əzəm, yaşa,
ey möhtəşəm Ənvər!
Səninlə fəxr edir simdi böyük sultan,
ulu qeyser
Ki, sənsən dahiyi-dövrən,
sənsən fatihi kişvər!
Doğarmı analar bir də
sənin tək bir nəvər,
Xeyali ay kimi aydın,
məramı gün kimi Ənvər!*

Heç nə unudulmamış, heç kim yaddan çıxarmamışdı, lap yüz il keçsə də...

Hüseynbala MİRƏLƏMOV

ƏNVƏR PAŞA

(romandan bir hissə)



ğa verəcəyik. Əmanətini əmanətimiz biləcəyik.

Azərbaycanlılar Nağı Şeyxzamanlının dediyi kimi, sonadək Nuri Paşanın yanında oldular, verdikləri sözü tutdular...

İndi Pamir dağının təyünə sığınib təkəndiyi, köməksiz qaldığı bu dar məcəldə Ənvər Paşa daha çox öz sözüünü, əhdini sonacana tuta bilən azərbaycanlı qaradaşlarının, milli mücahidlərin yolunda bir addım da olsun belə geri ayaq qoymayan o mürd insanların onun yanında olmağını istəyirdi. Yanında azərbaycanlılardan bir-cə Axund Yusif Ziya Talıbzadə vardı. Ənvər dili, dini və məsləki bir olan azərbaycanlı qaradaşları, o doğma diyarına bağlı olan xatirələrlə bir ömür boyunca baş-başa qalmaq istəyirdi...

...Heç unutmurdun Nağı bəyini onu Bakıya qonaq dəvət etməsini. Dərin sayğı və səmimiyyətlə:

- Gəlin, müsəfirimiz olun - demişdi Nağı bəy, - Bakı əhli yolunuza gözləyir. Bizlərdə yaxşı üzüm, əncir olur, hələ qara küri - sizlərdə havıy dəyərlər...

Ənvər Paşa minnətdarlıq etmişdi:

- Sağ olun, təşəkkür edirəm...

Sonra Nağı bəylə söhbətini xeyalən davam etdirdi:

- Atam Əhməd bəy Bakıdadı... Komandan qaradaşım Nuri Paşa, əmin Xəlil oradadı. Nəfəslərini duyuram. Aldığım hər nəfəsdə sizlər varınız. İnşallah, vaxtın imkan verdiyi günlərin birində Azərbaycanı mütləq özüm də ziyarətə gələcəm...

Nağı bəy dərin bir əminliklə:

- İnşallah! - deyərək söhbətini bitirmişdi.

Qeyri-ixtiyari hər ikisinin nəzərləri məchul bir nöqtəyə dikilib qalmışdı. Vədələşmə xalqı andından bir daha təşəkkür etmişdi Nağı bəy: "Bizlərlə nəfəs aldığımızı yaxşı bilir. Azərbaycan öz xilaskarlarını heç unutmadı. Unutmaya-cıq da. Qardaşınız Nuri Paşa indi bizim də millət qəhrəmanımızdır. Minnətdaram ki, o zaman bizi qırmadınız, sözümlə tutdunuz və Nuri Paşanı Qafqaz İslam Ordusunun başına gətirdiniz, sükkür ki, hər şey istədiyimiz kimi oldu. Azərbaycan Nuri Paşanı doğma övladı və sizin şəxsinizdə, milli qəhrəman, xilaskar olaraq qəbul etdi. Söz verdiyimiz kimi həmişə yanında oldu... Amma Nuri Paşa da Azərbayca-

dos sazişinin bəndlərini pozduğu üçün Nuri Paşanın təslim edilməsini Azərbaycan hökumətindən istəmişdi. Qədrbilən azərbaycanlı ingilislərin bu tələbinə məhəl belə qoymamış, Nuri Paşanın artıq öz istəyiylə Azərbaycan hökuməti xidmətinə daxil edildiyini bildirmişdi.

Əslində, bu bəyanatla Azərbaycan tərəfi Nuri Paşanı həm ingilis, həm də rus hökumətinin təzyiqindən xilas etmişdi. Həmin dövərdə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri kimi Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Versal Sülh Konfransında iştirak etmək üçün İstanbula Parisə veriləcək vizanı gözləyirdilər. Azərbaycan parlamentinin sədri həmin vaxt yerli qəzetlərdən birinə verdiyi müsahibəsində Nuri Paşa ilə bağlı fikrini qətiyyətlə ifadə etmişdi: "Biz məmləkətimizdə əsgəri təşkilat yaratmaq üçün Nuri Paşanı cəlb etdik və ondan həddən ziyadə mənfəətlər gördük... Nuri Paşanın indiki anda Azərbaycanı olmasının səbəbinə gəlincə, yalnız onu deyə bilərəm ki, bu, tamamilə Azərbaycan hökuməti ilə azərbaycanlıların arzularından ibarət bir şeydir və Nuri Paşa Azərbaycanda qalacaqdır..."

Yeni Azərbaycan dövləti və azərbaycanlılar heç vaxt əhdinə, haqq-saya dö-nük çıxmır, yaxşılığı unutmur, qaradaşa arxa çevirmir...

Ənvər Paşa həmin il mayın 31-də Nuri Paşadan aldığı məktubu az qala sözbə-söz xatırlayırdı: "Bolşeviklər Dağıstan və Şimali Qafqazı tamamilə ələ keçirmək üzrədirlər. Hər yerdə ermənilərin təcavüzü artmaqdadır. Bakı sürətlə zəbt edil-məzə, buralarda durum daha təhlükəli bir hal alacaqdır. Müsəlmanların təşkil etdiyi korpusda əsgərdən çox zabit vardır. Korpusun tərkibi minə qədər olub, bunun yarısı türk süraviləridir. Bakı məsləsinin yardımısız həlli mümkün deyildir. İngilislərin Bakını gücləndirdiyi zənn edilir. Burada taxıl məhsulları ixrac ediləcək qədər çoxdur. Əhali türk ordusunun gəlməsini səbirsizliklə gözləməkdədir..."

Nuri Paşanın Bakını qurtarması xoş xəbəri isə türk dünyasına bağlı olan hər kəsin, xüsusilə də Ənvər Paşanın böyük sevincinə səbəb olmuşdu. Bütün Azər-baycan ayağa qalxaraq onda uca Türkün bayrağına salam vermişdi! 1914-cü ildə

tez-tez xəbərleşirəm, deyəsən, vəziyyət get-gedə qarışıq.

- Elədir Paşam, general Denstervillein ordusu artıq Bakıdadır. Gizli kəşfiyyat xəbərlərimiz gəlməkdədir. Aldığımız məlumatla görə, ingilis generalı Bakının müdafiə xəttini ətraflı təftiş edib. Amma türk ordusunun Bakıda olmasından da xeyli dərəcədə rəncidə olub, qorxu və əndişə içindədirlər.

- Əlbəttə, qoraxcaqlar, ingilis ordusunun Çanaqqaladakı uğursuzluğu onların hərbi tarixinin unudulmaz qara ləkəsidir. Yaxşı bilirlər, Azərbaycan və Osmanlı türklərinin birliliyinə gücləri çatmayacaq. Mənə xəbər verirlər ki, Densterville elə peşman olub ki, məyusluqdan "Bakını türklərin hücumundan fəlakət qurtara bilməz" deyib.

- Paşam, Rusiyanın Almaniyaadakı səlahiyyətli nümayəndəsi də Almaniya Xarici İşlər Nazirliyinə nota verib türk ordularının Bakı üzərində hücumunu dayandırdığını tələb edib.

Ənvər Paşa köməkçisinin bu sözlərindən sonra qımışdı. Əliylə qeyri-ixtiyari ucları yuxarı qatlanmış bğlarını burdu.

- Onların çəkinməsi o qədər təbii deyil ki! Onlara, əslində, yazığın gəlir. Kimlərlə üz-üzə olduqlarının fərqində deyilərlər. Biz heç Bakını ingilislə, yaxud qeyri-ingilislə təslim edərmi? Qafqaz İslam Ordusu nə günə durur bəs? Yeni ömr imzalamaşam, Xəlil Paşanın komandanlığı etdiyi Şərqi Ordular qrupu 9-cu ordudan alınmış Qafqaz İslam Ordusunun tərkibinə daxil edilmiş. Azərbaycanca çatanda artıq diviziyanın tərkibində 38-ci, 56-cı, 106-cı piyada alayları, topçu bölməsi olacaq. Cəmi 7636 əsgər və 157 zabit. Həmin fir-qə Qarakilsə-Qazax yoluyla Azərbaycana çatmalıdır, ondan sonra da qatarla Bakıya daxil olacaqlar. Bu diviziya Biləcəri tərəfdə mövqə tutmalıdır və oradan hücum etməlidir. Bütün fikrim indi bu məsələ üzərindədir, sən də bütün diqqəti bənə yönəlt, mənə hər vaxt təfərrüatları bildir. Məhəmməd Əmin bəylə də danışı-mışam bir neçə gün əvvəl, Azərbaycan hökumətinə dediyi və bizdən yardım istədiyi bir-cə cümlə var: "Bakı təcili alınmalıdır, hansı yolla olursa-olsun". Biz də Rəsulzadə ilə eyni fikirdəyik, Bakı təcili işğal qurtarılmalıdır.

hissələrinin hamısı Yanardağ-Binəqədi ərazisinə toplanmışdı. Məqsəd isə düş-məni yarıldıb hücumun şimaldan olacağı fikrini yaratmaq idi. Sentyabrın 14-də isə artıq general Densterville və Mərkəzi Xə-zor Diktaturası hökumətinin Bakı komissarlarının arxalarına da baxmadan Bakıdan qaçdığı xəbəri yayıldı.

Ənvər Paşa o günlərdə fərəhənd bir yerdə qərar tuta bilmirdi, sevincindən az qala qanadamlıb uçurdu. Masasının üstün-də Azərbaycan Xalq Cümhuriyyətinin sədri Fətəli xan Xoyskinin qəhrəman Nuri Paşaya təbrikinin mətni vardı. Oturub təbrik məktubunu bir daha gözəndən keçir-di: "Qafqaz İslam Ordusunun komandanı səadətli Nuri Paşa həzrətlərinə. Təhti-ko-mandanınızda olan igid türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşmənlərdən xilas edilməsi münasibətilə millətini zati-həmiyyəti-pərvəranələrinizə və dünyanın ən nəci-b və cəsur əsgəri olan türk oğullarına min-nətdar olduğumu öz etməklə iftixar edir-əm, əfəndim".

Onsuz da kövrək olan Ənvər Paşa rıq-qəte gəldi, boğazına dünylənən qəhəri uddu, gözü doldu. Hamısı sevincəndə, fərəhdən idi...

Hələ işlər tam yekunlaşmamışdı, Bakı qələbəsi digər qələbələrini açarı olmalıydı. Hələ azad ediləsi Qarabağ vardı, Şuşa vardı... Gövhər ağa məscidi öz müsləman qəhrəmanlarının yolunu gözləyirdi, onların gətirəcəyi təbrikin həsrətində idi. O gün isə çox da uzaqda deyildi.

Qafqaz İslam Ordusunun oktyabrın 8-də Şuşaya daxil olması xəbəri elə həmin günün axşamı Ənvər Paşaya yetişdi. Düşmən Əsgəran keçidində darımadığın edilmişdi. Gövhər ağa məscidindən "Al-lahu Əkbər" sədalari ucalmışdı. Elə tən-tənəli qarşılanma mərasimi də orada ke-çirilmişdi.

Sonrakı günlərdə "İttihad və Tərəqqi" partiyası mənsublarından Tələt Paşanın kabinəsi bütünlüklə rəsmi istefaya getdi-yindən Ənvər Paşa artıq hərbi nazir olma-sa da, qəlb, düşüncəsi qaradaş Azərbaycan-ının yanında idi. Qardaşı Nuri Paşayla daim əlaqə saxlayırdı. Son ünsiyyətli zəmanı Nuri Paşa onun şərfinə verilən vida ziyafəti haqqında qaradaşına söz aç-mışdı:



Hərbçi Taleh Əliyev doğulduğu Zərdab rayonunda dəfn edilib



Sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbiçisi Əliyev Taleh Saleh oğlu doğulduğu Zərdab rayonunda dəfn edilib.

AZƏRTAC xəbər verir ki, vida mərasimində hərbinin ailə üzvləri, Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə

də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra Əliyev Taleh Saleh oğlunun Nəsi Dövlət himninin sədaları altında Zərdab rayonu Gödəkqəbu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Rayon icra hakimiyyətinin başçısı Mordan Camalzadə hərbinin tabutuna sarılmış üçrəngli bayrağı onun atasına təqdim edib.

Müddətdən artıq hərbi xidmət qulluqçusu Taleh Əliyev evli idi, iki qız övladı var.

Xatırladaq ki, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olublar.

Hərbçimiz Nihad Namazov Tovuzda torpağa tapşırılıb



Sentyabrın 13-də hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçumuz Nihad Namazovun nəsi bu gün Tovuz rayonunda ailəsinə təhvil verilib.

AZƏRTAC xəbər verir ki, şəhid Nihad Namazovla vida mərasimində onun dost-

ları, sinif yoldaşları, ictimaiyyət nümayəndələri və hərbiçilər iştirak ediblər.

Nihad Namazov Tovuz rayonu Qovlar şəhər qəbiristanlığında torpağa tapşırılıb. Dövlət himni səsləndirildikdən sonra hərbinin tabutuna örtülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub.

Qeyd edək ki, sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olublar.

OXUCULARIN NƏZƏRİNƏ!

“AZƏRBAYCAN” qəzetinə
abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

“Azərpoçt” MMC (012) 598-49-55, (051) 225-02-13

“Azərmatbuatıyımı” ASC (012) 441-19-91, (050) 322-33-17

“Qaya” firması (012) 566-77-80, (050) 214-40-53

“Region Press” MMC (055) 316-79-01, (050) 316-79-01

“Səma-M” MMC (012) 594-09-59

“Ziya” LTD (012) 497-76-96, (050) 306-77-22

“Pressinform” MMC (012) 598-49-52, (070) 340-01-00

“City press” MMC (055) 819-09-26

1 illik - 124,80 (yüz yirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfatə Sahibi Əsaslı Tikinti və Təchizat İdarəsi açıq tender elan edir

Goranboy şəhər R.Ağakışiyev adına İntegrasiya təlimli internet tipli gimnaziya binasının sökülərək yenidən tikintisi işlərinin satın alınması
Açıq tender iştirakçılara təklif edilir ki, öz təkliflərini imzalamış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməkdir: iddiaçıların ixtisas göstəricilərinin uyğunluğu, aşağı qiymət, ödəniş şərtləri, müqavilənin vaxtında yerinə yetirilməsi, təminat verilən istisnar müddəti.
Açıq tender proseduru ilə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək olar:
Əlaqələndirici şəxs - Z.Quliyev.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvı, 18.
Tel: (+99412) 465 73 48 (134).
Maraqlananlar açıq tender prosedurunun Əsas şərtlər toplusunu 2000,00 (iki min) manat məbləğində iştirak haqqını aşağıda qeyd olunan hesaba köçürdükdən sonra yuxarıdakı ünvanadan ala bilərlər.

Bank adı: "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sənaye filialı
Kod: 805603
VÖEN: 990001881
M/h: AZ03NABZ0135010000000002944
S.W.I.F.T. İBAZAZ2X
H/h: AZ88IBAZ38030019441856517211
VÖEN: 1500016711

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçı açıq tender prosedurunda iştirak etmək üçün aşağıdakı sənədləri (müvafiq icra orqan tərəfindən verilmiş, rəsmi blanklarda və möhürlə təsdiq olunmuş) təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergidəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsi hallarının mövcud olub-olmadığını (Üçüdə olduğu vergi orqanından alınmalıdır). Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilmiş mütləqdir);
- iddiaçının müvafiq sahədə peşəkariyyəti, təcrübəsi, maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə strukturu barədə təsdiq edici sənədlər (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);
- iddiaçı inşa ediyi analoji tikililər barədə "Tikinti obyektinin istismarına icazə" sənədinin surətini və ya inşasına davam etdiriyi analoji işlər üzrə bağlanmış müqavilələrin təsdiq olunmuş surətini təqdim etməlidir (baş podratçı kimi analoji işlərə dair son 2 ildə bağlanmış müqavilələrin surətləri (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);
- oxşar işlər üzrə iş təcrübəsinin təsdiq etmək üçün belə işlərin həyata keçirildiyi müəssisə və təşkilatdan tövsiyə məktubları;
- iddiaçının maddi-texniki bazası (sənədinin yerinə yetirilməsi imkanı) haqqında məlumat (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);
- sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır);
- iddiaçının tender təklifi (tender təklifinin qiymətdə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü);
- tender təklifinin dəyərini 1 faizi həcmində bank təminatı (təminatın qiymətdə olma müddəti tender təklifinin qiymətdə olma müddətindən 30 bank günü çox olmalıdır).

- tender təklifini və satınalma müqaviləsinin imzalaması sahəsinə malik olan şəxsin səlahiyyətini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə əvbənamə);
- iddiaçının müvafiq elan olunması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmis girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətini dayandırmış şəxs olmaması barədə məlumat (vergi orqanı, probasiya şöbəsi və ya müvafiq kommersiya məhkəməsi tərəfindən təqdim olunmuş arayış) (01.09.2023-cü il tarixdən sonra alınmış arayış təsdiq edilməlidir);
- kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa);
- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərin idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqavilələrinin bağlanması üçün ixtisas göstəricilərini yazılı göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olub-olmadığını, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qərarında qadağan edilməsinin təsdiq edən sənədlər (Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən 01.09.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir);
- tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər, tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olması təsdiq edən sənədlər;
- iddiaçının müvafiq sahədə peşəkariyyəti, təcrübəsi, maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə strukturu barədə təsdiq edici sənədlər (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);
- iddiaçı inşa ediyi analoji tikililər barədə "Tikinti obyektinin istismarına icazə" sənədinin surətini və ya inşasına davam etdiriyi analoji işlər üzrə bağlanmış müqavilələrin təsdiq olunmuş surətini təqdim etməlidir (baş podratçı kimi analoji işlərə dair son 2 ildə bağlanmış müqavilələrin surətləri (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);
- oxşar işlər üzrə iş təcrübəsinin təsdiq etmək üçün belə işlərin həyata keçirildiyi müəssisə və təşkilatdan tövsiyə məktubları;
- iddiaçının maddi-texniki bazası (sənədinin yerinə yetirilməsi imkanı) haqqında məlumat (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);
- sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır);
- iddiaçının tender təklifi (tender təklifinin qiymətdə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü);
- tender təklifinin dəyərini 1 faizi həcmində bank təminatı (təminatın qiymətdə olma müddəti tender təklifinin qiymətdə olma müddətindən 30 bank günü çox olmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri 19 oktyabr 2023-cü il saat 16:00-a, tender təklifi və tender təklifinin bank təminatını 27 oktyabr 2023-cü il saat 16:00-a qədər yuxarıda göstərilən ünvanla təqdim etməlidirlər. İddiaçıların təklifləri 30 oktyabr 2023-cü il saat 16:00-da Elm və Təhsil Nazirliyinin Təsərrüfatə Sahibi Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri tenderdə iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikasının Mərkəzi Bankı bankın əməkdaşları üçün tibbi sığorta xidmətlərinin satın alınması üzrə tender elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz əməkdaşlarının tibbi sığortalıması üzrə açıq tender keçirir.

Tender proseduru 30 oktyabr 2023-cü il tarixdə saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.

İddiaçı qismində qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətinə lisenziyası olan, müvafiq sığorta növünün aparılması üzrə rəsmi icazə almış sığorta şirkəti çıxış edə bilər.

Hesabat dövrünün sonuna iddiaçının məcmu kapitalı qanunvericiliyə müvafiq olaraq hesablanmış tələb olunan kapitalın məbləğindən az olmamalıdır.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnəmə, dövlət qeydiyyatı haqqında şahadətnəmə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri, bank rekvizitləri;
- iddiaçı Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi rəzultatın (lisenziyanın) və könüllü tibbi sığorta növü üzrə müvafiq qaydada təsdiq olunmuş qaydaların surəti;
- tender təklifini və satınalma müqaviləsinin imzalaması sahəsinə malik olan şəxsin səlahiyyətini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- iki nüsxə (əsl və surət) Azərbaycan dilində tender təklifi (Tender təklifi 13 dekabr 2023-cü il tarixdə qüvvədə olmalıdır);
- tender təklifinin qiymətini 1 (bir) faizi məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qərantıyası formasında);
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olub-olmadığını haqqında müvafiq dövlət orqanından arayış;
- iddiaçının tibbi sığorta fəaliyyəti sahəsində ən azı 3 (üç) il təcrübəsinin olması barədə məlumat;
- sığorta qanunvericiliyinə uyğun olaraq onunla əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı 2 (iki) korporativ müştəri tərəfindən verilən tövsiyə məktubu;

- satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində iddiaçının özüni, habelə işlərin idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqavilələrinin bağlanması üçün ixtisas göstəricilərini yazılı göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olub-olmadığını, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış;

- iddiaçının müvafiq sahədə peşəkariyyəti, təcrübəsi, maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə strukturu barədə təsdiq edici sənədlər (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 27 oktyabr 2023-cü il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən gec 19 oktyabr 2023-cü il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasında Satınalmalar komissiyasının əlaqələndirici şəxslərinə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

İştirak haqqı 200 (iki yüz) manatdır. Tenderdə iştirak haqqı Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına köçürülməlidir:

Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
Hesab: AZ25NABZ0170119000000001944
Müxbir hesab: AZ74NABZ0145170000000001944
S.W.I.F.T. BİK: NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.

Xidmətin göstərilməsinə başlanma vaxtı: 27 noyabr 2023-cü il tarixdən.

Xidmətin göstərilməsi müddəti: 1 (bir) il müddətində. Qiymətləndirmə amilləri: qiymət və texniki amillər.

Tenderdə iştirak etmək istəyən sığortaçılar iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasında Satınalmalar komissiyasının əlaqələndirici şəxslərindən Azərbaycan dilində tərtib edilmiş tenderin Əsas şərtlər toplusuna əldə edə bilərlər.

Tender üzrə əlaqələndirici şəxslər: Elvin Şirdanov (Hüquq departamenti), Telefon: 493-11-22 (428).

Şəhriyar İmanov (İnzibati və satınalmalar departamenti), Telefon: 493-11-22 (214).

Satınalmalar komissiyası

Əlaqə telefonları:

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	- 539-63-82, 432-37-68
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi	- 538-56-60
	434-63-30, 539-72-39	İnformasiya siyasət şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompyuter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə

contact@azerbajian-news.az
az.reklam@mail.ru



www.azerbajian-news.az



«AZƏRBAYCAN»
qəzetinin reklam
xidməti
539-49-20

Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin
kompyuter mərkəzində
yığılıb sahifələnməmiş,
"Azərbaycan Nəşriyyatı" MMC-nin
mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün
göndərilən materiallar
Azərbaycan dövlətinin
məvqeyinə uyğun
olmalıdır

Gündəlik rəsmi
dövlət qəzeti

Tiraj 5526
Sifariş 2331

Qiyməti 40 qəpik